

Müsəlman uşaqlarının bilməsi vacib olan məsələlər

ما لا يسع أطفال المسلمين جهله - أذري



بيان الإسلام
Bayan AL-Islam



(ج)

جمعية خدمة المحتوى الإسلامي باللغات ، ١٤٤٥ هـ

فهرسة مكتبة الملك فهد الوطنية أثناء النشر

يزن الغانم ،

ما لا يسع أطفال المسلمين جهله-أذري. / يزن الغانم؛ ط١٠..-

الرياض ، ١٤٤٥ هـ

٢٣٠ ص ١٤٤ : ٢١ × سم

ردمك: ٩٧٨-٦٠٣-٨٤١٤-٥٩-٧

١٤٤٥ / ١٠٣٤٣

Partners in Implementation



Content
Association



Rowad
Translation



Rabwah
Association



Byenah

This publication may be printed and disseminated by any means provided that the source is mentioned and no change is made to the text.



Tel : +966 50 244 7000



info@islamiccontent.org



Riyadh 13245-2836



www.islamiccontent.org

Müsəlman uşaqların bilməsi vacib olan məsələlər

Mərhəmətli və Rəhmlı Allahın adı ilə!

Müqəddimə

Allahın adı ilə və Allaha həmd olsun, daha sonra :

Bu, Allah -Təbərakə və Təalənin- dinindən müsəlman uşaqların bilməsi vacib olan məsələlərdir. Valideynlərə öz övladlarına kiçik yaşlarından bu məsələləri öyrətmələri vacibdir.

Bu kitab: Əqidə, fiqh, Peyğəmbərin -sallallahu aleyhi və səlləm- həyatı, İslam ədəbləri, təfsir, hədis, əxlaq və zikrlər mövzusunda həm qısaldılmış, həm də asanlaşdırılmış kamil bir kitabdır. Bu kitab həm uşaqların, həm böyüklerin, həmçinin İslama təzə gəlmış insanların istifadəsi üçün nəzərdə tutulmuşdur. Bu kitab, evlərdə, uşaq baxçalarında, tədris müəssisələrində əzbərlənməli və şərh edilməlidir. Bu kitabı, İslami elmlərinə əsaslanaraq tərtib edib, sual və cavab üslubunda cəm edərək hazırladım. Çünkü kitabı belə bir üslubda tərtib olunması zehnin çalışması, məlumatların yadda qalması və tərbiyəçinin qarşısındaki öyrənən kəsin yaşına uyğun olaraq sualları seçib ona yönəltməsi üçün daha münasibdir.

Uca Allahdan bu kitabın faydalı olmasını və bu əməli məndən qəbul etməsini diləyirəm.

Bunun əsl Uca Allahın bu ayəsidir:

﴿يَأَيُّهَا الَّذِينَ آمَنُوا قُوْا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُوْدُهَا الْكَثَرُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَتِّيَّكَهُ﴾

﴿غَلَظٌ شَدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمْرَهُمْ وَيَقْعُلُونَ مَا يُؤْمِرُونَ﴾ [التحریم: ①]

﴿Ey iman gətirənlər! Özünüüz və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) ası olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır﴾. (ət-Təhrim surəsi, ayə: 6). Abdullah ibn Abbas -radiyallahu anhumə- rəvayət edir ki, bir gün Peyğəmbərin -sallallahu aleyhi və səlləm- miniyinin üzərində arxa tərəfdə oturmuşdum. Bu zaman

Peyğəmbər -sallallahu aleyhi və səlləm- mənə belə dedi: "Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəm: Allahı qoru ki (yəni günahlardan çəkin, yalnız ona ibadət et) ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında görərsən. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yiğisalar belə, Allahın (sənin qədərinə) yazdığınından başqa sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə yiğisalar, yenə də Allahın təqdir etdiyindən başqası sənə zərər verə bilməz. (Artıq) qələmlər qaldırılmış, səhifələr qurumuşdur".

Bu hədisi Tirmizi və İmam Əhməd rəvayət etmişdir.

Az yaşıllara elm öyrətməyin əhəmiyyəti

İnsana, az yaşıllara onların İslam fitrətində böyüyüb boyanın başa çataraq kamil insan olmaları və iman yolunu üzərində tək Allaha ibadət edən gözəl bir müsəlman olaraq yetişmələri üçün onların ehtiyac duyduqları dinin məsələləri öyrətməsi vacibdir.

İmam İbn Əbi Zeyd əl-Qayravani -rahiməhullah- bu haqqda belə demişdir:

Peyğəmbərdən -sallallahu aleyhi və səlləm- uşaqlar yeddi yaşa çatdıqlarında onlara namaz qılmağı əmr etmək, on yaşa çatdıqlarında isə namaz qılmamasalar, buna görə onları vurmaq və yerlərini ayırməq rəvayət edilmişdir. Beləliklə də Allahın onlara fərz etdiyi söz və əməllərdən olan ibadətlərin qəblələrdə qərar tutub, vərdiş almaları və əməl edərkən bu ibadətlərlə rahatlıq tapmaları üçün həddi-bülüğə çatmadan önce bu kimi ibadətlər onlara öyrədilməlidir ki, həddi-bülüğə çatıldıqdan sonra bütün bu ibadətlər onlara çətin görsənməsin. Bax: Müqəddimə Əbi Zeyd əl-Qeyravani (səhifə: 5).

Əqidə bölümü

Sual 1: Rəbbin kimdir?

Cavab: Mənim Rəbbim - mənim və bütün məxluqatın, Öz neməti ilə qayğısına qalan Allahdır.

Dəlil isə Uca Allahın bu sözləridir:

﴿الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴾ [الفاتحة ①]

﴿Həmd olsun aləmlərin Rəbbi Allaha﴾. (əl-Fatihə surəsi, ayə: 2).

Sual 2: Dinin nədir?

Cavab: Dinim - İslamdır. İslam: Tək Allaha ibadət etməklə Ona təslim olmaq, itaətlə Ona boyun əymək, Uca Allaha şərīk qoşmaqdan və Ona şərīk qoşan insanlardan uzaq olmaqdır.

Uca Allah buyurur:

﴿إِنَّ الَّذِينَ عَنْ دِينِ اللَّهِ أَلْيَسْلَمُوا﴾ [آل عمران ⑯]

﴿Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!﴾. (Ali-İmran surəsi, ayə: 19).

Sual 3: Peyğəmbərin kimdir?

Cavab: Muhəmməd -sallallahu aleyhi və səlləm-.

Uca Allah buyurur:

﴿مُحَمَّدٌ رَسُولُ اللَّهِ﴾ [الفتح ⑩]

﴿Muhəmməd Allahın Elçisidir﴾. (əl-Fəth surəsi, ayə: 29).

Sual 4: Tövhid kəlməsini zikr et. Bu kəlmənin mənası nədir?

Cavab: Tövhid kəlməsi: "Lə İləhə illə Allah" - dır. Mənası isə: "Allah-dan başqa ibadətə layiq haqq məbud yoxdur".

Uca Allah buyurur:

﴿فَاقْرَأْ لَهُمْ آيَةً وَلَا إِلَهَ إِلَّا اللَّهُ وَأَنْتَ فَنِّعْ﴾ [Məhəmməd: ⑩]

﴿Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur﴾. (Muhəmməd surəsi, ayə: 19).

Sual 5: İzzet və Cəlal sahibi Olan Allah haradadır?

Cavab: Allah səmada, bütün məxluqatınfovqündə, ərşin üzərindədir. Bu haqqda Uca Allah belə buyurur:

﴿الْرَّحْمَنُ عَلَى الْعَرْشِ أَسْتَوَى﴾ [طه ٥٠]

﴿Er-Rəhman Ərşə ucaldı﴾. (Ta ha surəsi, ayə: 5). Həmçinin Uca Allah buyurur:

﴿وَهُوَ الْفَاعِرُ فَوَقَّ عِبَادِهِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ﴾ [الأنعام: ٦٧]

﴿O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdriddir, (hər şeydən) Xəbərdardır﴾. (Əl-Ənam surəsi, ayə: 18).

**Sual 6: "Muhəmməd Allahın elçisidir" şəhadətinin mənası
nadir?**

Cavab: Mənəsi odur ki, Allah onu bütün insanlara müjdə verdən və qorxudan bir pevgəmbər olaraq göndərmişdir.

Üzərimizə vacib olan:

- 1- Peygəmbərin -sallallahu aleyhi və səlləm- əmrlərinə itaət etmək.
 - 2- Xəbər verdiyi şeyləri təsdiqləmək.
 - 3- Ona ası olmamaq.
 - 4- Uca Allaha yalnız Onun qoyduğu şəriətlə ibadət etmək. Bu isə sünənəyə sarılıb, bidətdən uzaq durmaq deməkdir.

Uca Allah buyurur:

(مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ وَمَنْ تَوَلَّ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا) [النساء: ٨٥]

﴿Kim Peygəmbərə itaət edərsə, Allahı itaət etmiş olar﴾. (ən-Nisa surəsi, avə: 80), həmcinin, Uca Allah bıvurur:

﴿وَمَا يَنْطِقُ عَنِ الْهَوَى﴾ (إِنَّ هُوَ إِلَّا وَحْيٌ يُوحَى) [النَّجْم ٥-٦]

﴿O, öz istəyi ilə danışmır). ﴿Bu, ona təlqin edilən bir vəhyidir﴾.
(ən-Nəcm surəsi, ayə: 3 - 4).

İzzət və Cəlal sahibi Olan Allah digər ayədə belə buyurur:

﴿لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لَمَنْ كَانَ يَرْجُوا اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ﴾

﴿كَثِيرًا﴾ [الأحزاب ⑩]

﴿Allahın Elçisi sizlərə – Allaha və Axırət gününə ümidiyi bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir﴾. (əl-Əhzab surəsi, ayə: 21).

Sual 7: Uca Allah bizi nə üçün yaratmışdır?

Cavab: Uca Allah bizi, Ona heç bir şeyi şərik qoşmadan, yalnız Ona ibadət etmək üçün yaratmışdır.

Əyləncə və faydasız şeylərə vaxt keçirmək üçün yaratmamışdır.

Uca Allah buyurur:

﴿وَمَا خَلَقْتُ الْجِنَّاً وَالْإِنْسَانَ إِلَّا لِيَعْبُدُونِ﴾ [الذاريات ⑥]

﴿Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım﴾. (əz-Zəriyət surəsi, ayə: 56).

Sual 8: İbadət nədir?

Cavab: İbadət - Uca Allahın sevib razı qaldığı, zahirdə və batində olan hər bir söz və əməllərin ümumi adıdır.

Zahirdə olan ibadət növlərinə misal: Sübħənallah, Əlhəmdulləh, Allahu Əkbər demək kimi, Allahı dil ilə zikr etmək, namaz qılmaq, Həcc etmək və s.

Batində olan ibadət növlərinə misal: təvvəkül, qorxu, ümid etmək və s.

Sual 9: Bizə ən vacib olan nədir?

Cavab: Bizə ən vacib olan, Uca Allahın tövhididir (yəni: tək Ona ibadət etməkdir).

Sual 10: Tövhidin növləri hansılardır?

Cavab: 1- Rububiyyət tövhidi. Bu, Uca Allahın, tək, heç bir şərki olmayan, yaradan, ruzi verən, yerin göyün mülkünə sahib olan və işləri idarə edən olmasına iman etməkdir.

2- Uluhiyyət tövhidi. Bu, Uca Allahdan başqasına ibadət etməməklə, ibadətdə Onu təkliyini qəbul etməkdir.

3- Ad və sifətlər tövhidi: Bu, Uca Allahın, Kitab və sünəndə varid olan ad və sifətlərinə heç bir (təhrif) yorum vermədən, (təatil) inkar etmədən, (təşbih) oxşatmadan və (təmsil) bənzətmədən Allaha layiq olan bir şəkildə iman etməkdir.

Üç növ tövhidin dəlilinə gəldikdə isə Uca Allah belə buyurur:

﴿رَبُّ الْسَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبْدِتِهِ هُنَّ تَعْلَمُ لَهُ وَسِيَّا﴾ [Mərim ⑯]

﴿O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!﴾. (Məryəm surəsi, ayə: 65).

Sual 11: Ən böyük günah hansıdır?

Cavab: Küfr etmək və Uca Allaha şərık qosmaq

Uca Allah buyurur:

﴿إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَن يُشْرِكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاءُ وَمَن يُشْرِكَ بِاللَّهِ فَقَدِ افْتَرَى﴾

﴿إِنَّمَا عَظِيمًا﴾ [nəsə ⑯]

﴿Şübhəsiz ki, Allah Özünə şərık qosulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərık qosan kəs iftira atmaqla böyük bir günah etmiş olur﴾. (ən-Nisa surəsi, ayə: 48).

Sual 12: Allaha şərık qosmağın (şirkin) nə olduğunu və onun növlərini zikr et.

Cavab: Allaha şərık qosmaq - ibadətin hər hansı bir növünü Uca Allahdan qeyrisinə sərf etməkdir.

Növləri isə bunlardır:

1- Böyük şirk. Misal olaraq: Uca və Pak Olan Allahdan qeyrisinə dua və ya səcdə etmək, yaxud İzzət və Qüdrət sahibi Olan Allahdan başqasına qurban kəsmək.

2- Kiçik şirk. Misal olaraq: Uca Allahdan qeyrisinə and içmək (and içiləni təzim etmədən içilən and kiçik şirkdir, təzim olarsa, böyük şirk olar), ovsun taxmaq - Ovsun: insanların, hər hansı bir xeyri cəlb etmək və ya hər hansı bir zərərdən qorunmaq üçün üzərindən aslığı bir şeydir. (Əgər bu şeyin xeyir və zərər verdiyinə etiqad edərsə, böyük şirk olar.) Həmçinin kiçik şirkə misal riyadır, məsələn: namaz qılarkən insanların ona baxdığını bildikdə, namazını gözəlləşdirməsi.

Sual 13: Qeybi Uca Allahdan başqa kimsə bilirmi?

Cavab: Qeybi Uca Allahdan başqa heç kim bilmir.

Uca Allah buyurur:

﴿قُلْ لَا يَعْلَمُ مَنِ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبَيَّعُثُونَ﴾ [النمل ٤٦]

﴿De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər﴾. (ən-Nəml surəsi, ayə: 65).

Sual 14: İmanın rüknərini sadala

Cavab: 1- Uca Allaha iman etmək.

2- Mələklərinə iman etmək.

3- Kitablarına iman etmək.

4- Elçilərinə (peyğəmbərlərinə) iman etmək.

5- Axırət gününə iman etmək.

6- Qədərən xeyr və şərinə iman etmək.

Buna dəlil, İmam Müslimin Səhih əsərində rəvayət etdiyi Cəbrailin -Əleyhissalam- məşhur hədisidir. Belə ki, Cəbrail -

Əleyhissalam- Peyğəmbərdən -sallallahu aleyhi və səlləm- iman barədə soruşaraq belə demişdir: "Mənə iman haqqında xəbər ver". Peyğəmbər -sallallahu aleyhi və səlləm- ona belə cavab verdi: "İman sənin, Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axırət gününə və qədərin xeyrinə və şərinə iman gətirməyindir".

Sual 15: İmanın rükuṇlarını şərh et?

Cavab: 1- Uca Allaha iman:

Səni yaradanın, sənə ruzi verənin Allahın olduğuna və həmçinin Onun, yerin, göyün sahibi və bütün məxluqatı tək idarə edəni olduğuna iman etməndir.

O, ibadət olunan İlahdır, Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur.

O, ən əzəmətli, ən böyük və hər bir işində kamil olan Uca Allahdır. Bütün həmd-sənalar, ən gözəl ad və sıfətlər yalnız Ona məxsusdur. Onun heç bir şəriki, oxşarı və bənzəri yoxdur. O, bütün bunlardan Pak və Ucadır.

2- Mələkərə iman:

Mələkər - Allahın nurdan, Ona ibadət etmək və Onun əmrlərinə boyun əyərək, tam şəkildə yerinə yetirmək üçün yaratdığı məxluqlardır.

Bu mələklərdən biri də Peyğəmbərlərə vəhyy gətirən Cəbraildir -Əleyhissalam-.

3- Kitablara iman:

Bu kitablar - Uca Allahın elçilərə nazil etdiyi kitablardır.

- Quran: Muhəmmədə -sallallahu aleyhi və səlləm- nazil edilmişdir.

- İncil: İsaya -Əleyhissalam- nazil edilmişdir.

- Tövrat: Musaya -Əleyhissalam- nazil edilmişdir.

- Zəbur: Davuda -Əleyhissalam- nazil edilmişdir.
- İbrahim və Musanın səhifələri: İbrahim və Musaya nazil edilmişdir.

4- Elçilərə iman:

Onlar, Uca Allahın, qullarını öyrətmək, onları xeyir və Cənnətlə müjdələmək, həmçinin şərdən çəkindirmək və Cəhənnəm əzabı ilə qorxutmaq üçün göndərdiyi elçilərdir.

Elçilərin ən fəzilətliləri: "Ulul-azm" adlanan, möhkəm iradə sahibləri olanlardır. Onlar:

- 1- Nuh -Əleyhissalam-.
- 2- İbrahim -Əleyhissalam-.
- 3- Musa -Əleyhissalam-.
- 4- İsa -Əleyhissalam-.
- 5- Muhəmməd -sallallahu aleyhi və səlləm-.

5- Axırət gününə iman:

Axırət günü, insanın öldükdən sonra qəbirdə qaldığı, qiyamət saatının qopduğu, məxluqatın yenidən diriləcəyi, onların haqq-hesab olunacağı, Cənnət əhlinin Cənnətdə öz mənzillərində, Cəhənnəm əhlinin də, Cəhənnəmdə öz mənzillərində yerləşdikləri gündür.

6- Qədərin xeyrinə və şərinə iman:

Qədər: Uca Allahın kainatda baş verən hər bir şeyi bilməsinə, baş vermiş şeyin əvvəlcədən lövhə-məhfuzda yazılmasına və onun Allahın istəyi və yaratması ilə baş verdiyinə iman etməkdir.

Uca Allah belə buyurur:

﴿لَنَا كُلُّ شَيْءٍ وَ خَلَقْنَاهُ بِقَدْرٍ﴾ [القمر ٤٦]

﴿Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq﴾. (əl-Qəmər surəsi, ayə: 49).

- Qədərə imanın dörd mərtəbəsi vardır:

Birinci: Uca Allahın elminə iman etmək. Bu, Allahın hər hansı bir işin həm baş verməzdən əvvəl, həm də baş verdikdən sonra daxil olmaqla əzəldən hər bir şeyi bilməsinə iman etməkdir.

Buna dəlil isə Uca Allahın bu sözləridir:

﴿إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمٌ أَلْسَاعَةٍ وَيَتَرَكُّلُ الْغَيْبَةَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامَ وَمَا تَدْرِي نَفْسٌ مَّا ذَرَ﴾

﴿تَكَسِّبُ غَدَّاً وَمَا تَدْرِي نَفْسٌ إِلَّا يُرِضِ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ حَبِيرٌ﴾ [القمان ٢٤]

﴿Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.﴾. (Loğman surəsi, ayə: 34).

İkinci: Allahın yazısına iman etmək. Bu, Uca Allahın, insanın qədərini onun dünyaya göz açmazdan önce lövhi-məhfuzda yazıldığına və baş verən və baş verəcək hər bir şeyin Allah yanındakı kitabda əvvəlcədən yazılmış olduğuna iman etməkdir.

Buna dəlil isə Uca Allahın bu sözləridir:

﴿وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا﴾

﴿يَعْلَمُهَا وَلَا حَبَّةٌ فِي ظُلْمَتِ الْأَرْضِ وَلَا رَظْبٌ وَلَا يَابِسٌ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ﴾ [الأنعام 56]

﴿Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.﴾. (Əl-Ənəm surəsi, ayə: 59).

Üçüncü: Allahın istəyinə iman etmək. Bu, baş verən hər bir şeyin Allahın istəyi ilə baş verdiyinə, istər Allahın etdiyi işlər istərsə də məxluqatın etdiyi əməllər Uca Allahın istəyi ilə baş verdiyinə iman etməkdir.

Buna dəlil isə Uca Allahın bu sözləridir:

﴿لَمْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمْ﴾ (وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ) [التکویر ⑭]



﴿Sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün﴾.

﴿Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!﴾. (ət-Təkvir surəsi, ayə: 28, 29).

Dördüncü: Allahın yaratlığına iman etmək. Bu, bütün varlıqları Allahın yaratığına və eyni ilə Allahın, onların kimliklərini, sifətlərini, hərəkətlərini və onlarda olan hər bir şeyi yaratmasına iman etməkdir.

Buna dəlil isə Uca Allahın bu sözləridir:

﴿وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَفْعَلُونَ﴾ [الصفات: ⑯]

﴿“Axı sizi də, sizin düzəldiklərinizi də Allah yaratmışdır”﴾. (əs-Saffat surəsi, ayə: 96).

Sual 16: Quranın tərifi nədir?

Cavab: Quran - Uca Allahın kəlamıdır, məxluq deyildir.

Uca Allah buyurur:

﴿وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ أَسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلْمَانِ اللَّهِ ثُمَّ أَتْبِعْهُ مَأْمَنَةً وَذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْلَمُونَ﴾ [التوبه ⑮]

﴿Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin﴾. (ət-Tovbə surəsi, ayə: 6).

Sual 17: Sünət nədir?

Cavab: Peyğəmbərin -sallallahu aleyhi və səlləm- dediyi, etdiyi yaxud görüb (inkar etməyərək) susduğu hər bir şey və həmçinin Peyğəmbərin -sallallahu aleyhi və səlləm- yaradılış və əxlaqi sifətlərinə də sünət deyilir.

Sual 18: Bidət nədir və onu qəbul etməliyikmi?

Cavab: Bidət, Peyğəmbərin -sallallahu aleyhi və səlləm- və səhabələrin zamanında dindən olmayan və insanların sonradan dinə gətirdikləri hər bir yenilikdir.

Biz bidəti qəbul etmirik, əksinə onu rədd edirik.

Cünki Peyğəmbər -sallallahu aleyhi və səlləm- bu barədə belə buyurmuşdur: "Hər bir bidət zəlalətdir".

Hədisi Əbu Davud rəvayət etmişdir

Buna misal: İbadətdə artıq əməllərə yol vermək. Məsələn: Dəstəmaz alarkən əzaları üç dəfədən artıq yumaq (əgər bu əməlin şəriətdən olduğunu etiqad edərsə, o zaman bidət olar. Lakin bu etiqadı etmədən edərsə, o zaman bəyənilməyən əməl etmiş olar. Bundan əlavə, əgər 3 dəfə yuduqdan sonra yuyulmayan yer qalarsa, o zaman yumaq vacibdir, hətta 3 dəfədən artıq olsa belə) və ya Peyğəmbərin -sallallahu aleyhi və səlləm- doğum gününü qeyd etmək. Cünki bu barədə nə Peyğəmbərdən -sallallahu aleyhi və səlləm-, nə də səhabələrdən bir şey varid olmamışdır.

Sual 19: Əl-Vələ vəl-bəra (dostluq və düşməncilik) əqidəsini zikr et.

Cavab: Əl-Vələ - möminləri sevmək və onlara yardım etməkdir.

Uca Allah buyurur:

﴿وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أُولَئِكُمْ بَعْضٌ﴾ [التوبة ⑯]

﴿Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır﴾. (Ət-Tovbə surəsi, ayə: 71).

Əl-Bəra əqidəsi isə, kafirlərə nifrat bəsləmək və onlarla düşmən olmaqdır.

Uca Allah buyurur:

﴿قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرْهَاءُ وَمِنْكُمْ وَمِنَا تَعْمَلُونَ مِنْ دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَنَبَأَ بِإِيمَانِنَا وَرَبَّنَا كُمُّ الْعَدَوَةِ وَالْجُفْضَاءُ أَبْدَأَ حَقًّى تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ﴾ [المتحنة ①]

﴿İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: "Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!"﴾. (Əl-Mumtəhinə surəsi, ayə: 4).

Sual 20: Uca Allah İslamdan başqa bir din qəbul edirmi?

Cavab: Xeyr, Uca Allah İslamdan başqa heç bir din qəbul etmir.

Uca Allah buyurur:

﴿وَمَنْ يَتَنَعَّمْ عَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الظَّالِمِينَ﴾ [آل عمران ⑩]

﴿İslamdan başqa bir din axtaran şəxs dən, o (din) heç vaxt qəbul olunmaz və o, axırətdə ziyana uğrayanlardan olar﴾. (Ali-İmran surəsi, ayə: 85).

Sual 21: Küfr, həm söz, həm əməl, həm də ki, etiqad ilə olur. Buna misal gətir?

Cavab: Sözdə küfrə misal: Pak Olan Allahi və ya Elçisini - sallallahu aleyhi və səlləm- söymək.

Əməldə misal: Qurana qarşı hörmətsizlik etmək yaxud da, Uca Allahdan qeyrisinə səcdə etmək.

Etiqada misal: Uca Allahdan başqa hər hansı bir məxluqun ibadətə layiq olduğunu yaxud da Uca Allahdan başqa hər hansı bir yaradanın olduğunu etiqad etmək.

Sual 22: Nifaq nədir və onun neçə növü vardır?

Cavab:

1- Böyük nifaq: küfrü gizlədib, imanı göstərməkdir.

Nifaqın bu növü insanı İslamdan xaric edir və bu növ nifaq, böyük kürfdür.

Uca Allah buyurur:

﴿إِنَّ الْمُنَافِقِينَ فِي الْأَذْرِكِ أَلْأَسْفَلُ مِنَ الظَّالِمِينَ وَلَن تَجِدَ لَهُمْ تَصِيرًا﴾ [النساء ١٤٥]

﴿Həqiqətən, münafiqlar Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən﴾. (ən-Nisa surəsi, aya: 145).

2- Kiçik nifaq:

Buna misal: Yalan danışmaq, verilən vədə xilaf çıxmak və əmanətə xəyanət etmək.

Nifaqın bu növü insanı İslamdan çıxarmır, lakin bunu edən insan günah qazanır və o, cəzalanmağa layiqdir.

Allahın Elçisi -sallallahu aleyhi və səlləm- buyurur: "Münafiqin əlaməti üçdür: Danışdiği zaman yalan danışar. Vəd verdiyi zaman vədinə xilaf çıخار. Ona əmanət edildiyi zaman isə əmanətə xəyanət edər". Hədisi Buxarı və Müslim rəvayət etmişdir.

Sual 23: Peygəmbərlərin və elçilərin sonuncusu kimdir?

Cavab: Peygəmbərlərin və elçilərin sonuncusu Muhəmməddir -sallallahu aleyhi və səlləm-.

Uca Allah buyurur:

﴿مَا كَانَ مُحَمَّدُ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيهِمْ﴾ [al-Ahzab ٤٣]

﴿Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peygəmbərlərin sonuncusudur﴾. (Əl-Əhzab surəsi, ayə: 40).

Allahın Elçisi -sallallahu aleyhi və səlləm- isə belə buyurur: "Mən peygəmbərlərin sonuncusuyam. Məndən sonra peygəmbər yoxdur".

Hədisi Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 24: Möcüzə nədir?

Cavab: Möcüzə - Uca Allahın, peygəmbərlərinə özlərinin doğruluğunu isbat etmək üçün onlara bəxş etdiyi fövqəltəbi hallardır. Məsələn:

- Peygəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün ayın iki yerə bölünməsi.
- Musa (Allahın ona salamı olsun) üçün dənizin iki yerə ayrılması, (Musanın ardınca gələn) Firon və onun qoşununun dənizdə batmaqları.

Sual 25: Səhabələr kimlərdir və mən onları sevməliyəmmi?

Cavab: Səhabə - Peygəmbəri -sallallahu aleyhi və səlləm- görüb, ona iman gətirən və iman üzərinə vəfat edən kimsəyə deyilir.

- Biz onları sevir və onları özümüzə nümunə götürürük. Onlar, peygəmbərlərdən sonra insanların ən fəzilətliləridir.

Səhabələrin ən fəzilətlisi: dörd xəlifədir:

Əbu Bəkr (radiyallahu anhu).

Ömər (radiyallahu anhu).

Osman (radiyallahu anhu).

Əli (radiyallahu anhu).

Sual 26: Möminlərin anaları kimlərdir?

Cavab: Onlar - Peygəmbərin -sallallahu aleyhi və səlləm- xanımlarıdır.

Uca Allah buyurur:

﴿الَّتِي أُولَئِنَّ مِنْ أَنفُسِهِمْ وَأَرْجُوْنَ أَمْهَنُّهُمْ﴾ [الأحزاب ٥]

﴿Peygəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır﴾. (əl-Əhzab surəsi, ayə: 6).

Sual 27: Peygəmbərin -sallallahu aleyhi və səlləm- əhli beytinin üzərimizdə olan haqqı nədir?

Cavab: Peygəmbərin -sallallahu aleyhi və səlləm- əhli beytinin üzərimizdə olan haqqı, onları sevməyimiz, onları özümüzə dost bilməyimiz, onlara nifrət edənlərə nifrət etməyimiz və onlara olan sevgi, məhəbbət, qayğı və ehtiramımızda ifrata varmamağımızdır. Onlar peygəmbərimizin xanımları və onun nəslidir.

Sual 28: Müsəlman əmrlərinin üzərimizdə olan haqları nədir?

Cavab: Müsəlman əmrlərinin üzərimizdə olan haqları, onlara ehtiram etməyimiz, Allaha ası olmayan işlərdə onlara itaət edib, əmrlərinə tabe olmağımız, onlara qarşı üsyana qalxmamağımız, onlar üçün Allaha dua etməyimiz və gizlində onlara nəsihət etməyimizdir.

Sual 29: Möminlərin yurdı haradır?

Cavab: Cənnət. Uca Allah buyurur:

﴿إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّتٍ تَبَرِّى مِنْ تَقْتِيْهَا الْأَنْهَارُ﴾ [حمد: ١٦]

﴿Allah iman gətirib yaxşı işlər görənləri (ağacıları) altından çaylar axan Cənnət bağlarında yerləşdirir﴾. (Muhəmməd surəsi, ayə: 12).

Sual 30: Kafirlərin yurdı haradır?

Cavab: Cəhənnəm. Uca Allah buyurur:

﴿فَإِنْ لَمْ يَفْعَلُوا وَنَّ تَفْعَلُوا فَأَنْقَلَوْا النَّارَ إِلَيْهِمْ وَقُوْدُهَا الْكَاسُ وَالْحِجَارَةُ أَعْدَثَ لِلْكُفَّارِينَ﴾

[البقرة ١٦]

﴿Yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) çəkinin!﴾. (əl-Bəqərə surəsi, ayə: 24).

Sual 31: Qorxu nədir? Ümid nədir? Bunun dəlili nədir?

Cavab: Qorxu - Uca Allahdan və Onun əzabından qorxmaqdır.

Ümid isə Uca Allahın savabına, Onun bağışlamasına və rəhmətinə ümid bəsləməkdir.

Dəlil isə Uca Allahın bu sözləridir:

﴿أُولَئِكَ الَّذِينَ يَذْعُونَ يَتَنَعَّمُونَ إِلَيْ رَبِّهِمُ الْوَسِيلَةُ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ حَدُورًا﴾ [الإسراء ٤٧]

﴿Onların yalvardıqları tanrılarının özleri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir﴾. (əl-İsra surəsi, ayə: 57). Uca Allah buyurur:

﴿تَبَّاعِي عِبَادِي أَتَّى أَنَا الْفَقُورُ الرَّاجِيمُ﴾ (وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ) [الحجر ٤٥]

﴿Qullarımıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. Əzabım isə üzüçü əzabdır﴾. (əl-Hicr surəsi, ayə: 49 - 50).

Sual 32: Uca Allahın bəzi ad və sifətlərini zikr et.

Cavab: Allah, ər-Rəbb, ər-Rahmən, əs-Səmi, əl-Bəsir, əl-Alim, ər-Razzəq, əl-Həyy, əl-Azim və s. bu kimi Uca Allahın gözəl ad və uca sifətlərini zikr etmək olar.

Sual 33: Bu adları şərh et.

Cavab: Allah. Bu adın mənası: Onun heç bir şəriki olmayan, haqq olaraq ibadət olunan İlah deməkdir.

ər-Rəbb. Yəni: Yaradan, sahib olan, ruzi verən və idarə edən tək Pak olan Allah.

əs-Səmi: Eşitməyi hər bir şeyti əhatə edəndir. O, müxtəlifliyindən və növündən aslı olmayıaraq bütün səsləri eşidəndir.

əl-Bəsir: O, hər bir şeyi görəndir. O, böyük və kiçikliyindən aslı olmayıaraq hər bir şeyi görür.

əl-Alim: Uca Allahın elmi, hər bir şeyi keçmiş, indisi və gələcəylə birlikdə əhatə etmişdir.

ər-Rəhman: Onun rəhməti hər bir məxluqu və canlinı əhatə etmişdir. Bütün qullar və məxluqat Onun rəhməti altındadır.

ər-Razzaq: İnsan, cin və hə bir canlı daxil olmaqla bütün məxluqatın ruzisini Öz üzərinə götürən Uca Allahdır.

əl-Həyy: O, heç vaxt ölməz, diri olan Uca Allahdır. Yaratdığı hər bir məxluq isə ölücəkdir.

əl-Azim: O, adlarında, sıfətlərində və fellərində bütün kamilliyi və əzəməti Özündə cəm edən Uca Allahdır.

Sual 34: Müsəlman alımlarının üzərimizdə olan haqqlar nələrdir?

Cavab: Biz onlara sevgi bəsləyirik. Şəri və müasir məsələrdə şəriətin hökmünü bilmək üçün onlara müraciət edirik və daima onları xeyirlə anırıq. Onlara dil uzadanlar isə haqq yoldan azan kəslərdir.

Uca Allah buyurur:

﴿يَرْبِّ اللَّهُ الَّذِينَ عَمِنُوا مِنْكُمْ وَالَّذِينَ أَوْثَوْا الْعِلْمَ دَرْجَتٍ وَالَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ﴾

[المجادلة ١٥]

﴿Allah sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaldır. Allah nə etdiklərinizdən xəbərdardır.﴾ (əl-Mucadilə surəsi, ayə: 11).

Sual 35: Uca Allahın övliyaları (dostları) kimlərdir?

Cavab: Onlar - Allahdan qorxan, təqva sahibi olan möminlərdir.

Uca Allah buyurur:

﴿إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا يَحْرُفُ عَلَيْهِمْ وَلَا هُمْ يَعْنِيُونَ﴾ (الذين عَمِنُوا وَكَانُوا يَتَّقُونَ) [Yunus ٦٣]

﴿Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar.﴾ (Yunus surəsi, ayə: 62 - 63).

Sual 36: İman söz və əməldir.

Cavab: İman - söz, əməl və etiqaddır.

Sual 37: İman artır və azalır.

Cavab: İman itaətlə artır və asılıklə azalır.

Uca Allah buyurur:

﴿إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجَلَّتْ قُلُوبُهُمْ وَإِذَا تُبَيَّثُ عَلَيْهِمْ عَأْيَشُهُمْ وَرَأَتُهُمْ إِيمَانَهُمْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ﴾ [الأنفال ①]

﴿Möminlər ancaq o kəslərdir ki, Allah anıldığın zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər.﴾ (Əl-Ənfal surəsi, ayə: 2).

Sual 38: Ehsan nədir?

Cavab: Ehsan - sənin Allaha sanki Onu görmüşsən kimi ibadət etməndir. Lakin sən Onu görməsən də, (şübhəsiz) ki, O səni görür!

Sual 39: Əməllər Pak Olan Allah qatında nə vaxt qəbul olunur?

Cavab: İki şərt əsasında:

1- Əgər əməl, xalis olaraq Uca Allahın rızası üçün edilərsə.

2- Əgər əməl, Peyğəmbərin -sallallahu aleyhi və səlləm-sünənatınə müvafiq olarsa.

Sual 40: Uca Allaha təvəkkül etmək nə deməkdir?

Cavab: Bu, səbəblərdən yapışmaqla, xeyirlərə çatmaq və zərərlərdən qorunmaqdə işləri Uca Allaha həvalə etməkdir.

Uca Allah buyurur:

﴿وَمَن يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ﴾ [الطلاق ②]

﴿Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.﴾ (Ət-Talaq surəsi, ayə: 3).

﴿Allah ona kifayət edər﴾, yəni: Allah ona bəs edər.

Sual 41: Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək vacibliyi nə deməkdir?

Cavab: Yaxşılığı əmr etmək - İzzət və Qüdrət sahibi Olan Allaha itaət olan hər bir şeyi əmr etmək anlamıdır. Pislikdən çəkindirmək isə İzzət və Qüdrət sahibi Olan Allaha asılık hesab olunan hər bir şeyi qadağan etmək anlamıdır.

Uca Allah buyurur:

﴿كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجْتُ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتَقُومُونَ بِاللَّهِ﴾

﴿آل عمران﴾

﴿Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz﴾. (Ali-İmran surəsi, ayə: 110).

Sual 42: Əhli Sünnet val-Cəmaat kimlərdir?

Cavab: Onlar, söz, əməl və etidaqda Peygəmbərin -sallallahu aleyhi və səlləm- və onun səhabələrinin yoluna tabe olan kimsələrdir.

Onların "Əhli Sünnet" adlanmalarının səbəbi: Peygəmbərin -sallallahu aleyhi və səlləm- sünnetinə tabe olub, bidətdən uzaq olduqlarına görədir.

"Val-Cəmaat" adlanmalarının səbəbi isə: haqq üzərində cəm olub, onda ixtilafa düşmədiklərinə görədir.

Fiqh bölümü

Sual 1: Təharətin (təmizliyin) tərifi nədir?

Cavab: Təharət - hədəsin (təharətin şərt olduğu ibadətləri yerinə yetirməyə mane olan vəsfin) aradan qaldırılması və natəmiz bir şeyin yox olmasına.

Natəmiz bir şeyin təmizlənməsi, yəni: müsəlmanın onun bədənindən, paltarından, bir məkandan və ya namaz qıldıığı yerdən nəcasəti aradan qaldırması deməkdir.

Hədəsi (təharətin şərt olduğu ibadətləri yerinə yetirməyə mane olan vəsf) aradan qaldırmaq, yəni: təmiz su ilə dəstəməz yaxud qüsl almaqla, su olmadıqda və ya üzürlü səbəbə görə sudan istifadə etmək mümkün olmadıqda təyəmmüm etməklə olur.

Sual 2: Nəcasət dəyən yer necə təmizlənməlidir?

Cavab: Həmin yer nəcasətdən təmizlənənə qədər su ilə yuyulmalıdır.

Amma itin su içdiyi qabın təmizlənməsinə gəldikdə isə həmin qab, yeddi dəfə yuyulmalı, bunların birincisi isə torpaqla olmalıdır.

Sual 3: Dəstəməzin fəziləti nədir?

Cavab: Peyğəmbər -sallallahu aleyhi və səlləm- buyurur: "Müsəlman (yaxud mömin) bir şəxs dəstəməz aldığı zaman üzünü yuduqda, gözləri ilə gördüyü hər bir günah su ilə (yaxud suyun son damlaşıyla) bərabər üzündən çıxar. Əllərini yuduqda, əlləri ilə etdiyi hər bir günah su ilə (yaxud suyun son damlaşıyla) bərabər əllərindən çıxar. Ayaqlarını yuduqda, ayaqları ilə getdiyi hər bir günah su ilə (yaxud suyun son damlaşıyla) bərabər ayaqlarından çıxar. Nəhayət o bəndə günahlardan təmizlənmiş halda olar".

Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 4: Sən necə dəstəmaz alırsan?

Cavab: Əllər üç dəfə yuyulur.

Üç dəfə madmada, istinşaq və istinsar etmək.

Madmada, yəni: suyu ağızda dövr etdirdikdən sonra ifraz etmək.

İstinşaq, yəni: sağ əli ilə suyu, hava ilə birgə buruna çəkmək.

İstinsar, yəni: suyu burnuna çəkdikdən sonra sol əli ilə suyu burnundan ifraz etmək.

Sonra üzü üç dəfə yumaq.

Sonra əlləri üç dəfə dirsəklərə qədər yumaq.

Sonra əllərini irəli-geri aparıb gətirməklə başa (bir dəfə) məsh çəkmək. Sonra qularlara (bir dəfə) məsh çəkmək.

Bundan sonra isə ayaqları topuqlara qədər üç dəfə yumaq.

Dəstəmazın belə alınması daha kamildir. Çünkü Buxari və Müslimdə, Osman ibn Affanın və Abdullah bin Zeydin, həmçinin başqalarının rəvayət etdikləri hədisdə, Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dəstəmaz aldığı rəvayət edilmişdir. Buxarının və başqalarının rəvayət etdikləri hədisdə, Peyğəmbər -sallallahu aleyhi və səlləm- dəstəmazı bir dəfə, başqa rəvayətdə isə iki dəfə aldığı rəvayət edilmişdir. Yəni: Bir rəvayətdə Peyğəmbər -sallallahu aleyhi və səlləm- dəstəmaz əzalarını bir dəfə yumuşdur, başqa rəvayətdə isə iki dəfə yumuşdur.

Sual 5: Dəstəmazın fərzləri hansılardır? Onları sadala.

Cavab: Dəstəmazın fərzləri o əməllədir ki, müsəlman onlardan hər hansı biri tərk edilərsə, onun dəstəmazı səhih sayılmaz.

1- Ağız və burun daxil olmaqla üzü yumaq.

2- Əlləri dirsəklərə qədər (dirsəklər daxil olmaqla) yumaq.

3- Qulaqlar daxil olmaqla başı məsh etmək.

4- Ayaqları topuqlara qədər yumaq.

5- Bu əzaları tərtiblə yumaq. Yəni: Dəstəmaz alarkən birinci üz, sonra əllər, sonra başa məsh çəkmək, daha sonra isə ayaqlar yuyulmalıdır.

6- Ardıcılıq. Yəni: Dəstəmaz alarkən fasilə vermədən, əzalardan dəstəmazın suyu qurumazdan öncə dəstəmaz əzalarını yuyub bitirmək.

Məsələn: Əgər dəstəmazı yarıya qədər alıb, qalan yarısını isə başqa vaxt alarsa, bu zaman dəstəmaz səhih sayılmaz.

Sual 6: Dəstəmazın sünnətləri hansılardır? Onları sadala.

Cavab: Əgər insan dəstəmaz alarkən, dəstəmazın sünnətlərini edərsə, əlavə savab qazanar, əgər bu sünnətləri tərk edərsə, günah qazanmaz və dəstəmazı da doğru sayılar. Dəstəmazın sünnətlərinin sayı səkkizdir. Bunlar aşağıdakılardır:

1- Dəstəmaza başlamazdan öncə "Bəsmələ" demək.

2- Misvakdan istifadə etmək.

3- Əlləri biləklərə qədər yumaq.

4- Barmaqların arasını yumaq.

5- Dəstəmaz əzalarını iki və ya üç dəfə yumaq.

6- Dəstəmaz alarkən sağdan başlamaq.

7- Dəstəmazdan sonra zikr etmək:

أشهد أن لا إله إلا الله، وحده لا شريك له، وأشهد أن محمداً عبده ورسوله

[Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu] «Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O təkdir. Onun şəriki yoxdur. Həmçinin şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!».

8- Bundan sonra iki rükət namaz qılmaq.

Sual 7: Dəstəməz pozan amilləri bir-bir say?

Cavab: Öndən və arxadan çıxan hər bir şey dəstəməz pozur.

Yəni: yel də daxil olmaqla, kiçik və ya böyük təharətə çıxməq insanın dəstəməzini batıl edir.

Yuxu, insanın dəli olması yaxud özündən getməsi.

Dəvə əti yemək.

Heç bir maneə olmadan ön və ya arxa övrətə toxunmaq.

Sual 8: Təyəmmüm nədir?

Təyəmmüm: Su olmadıqda və ya sudan istifadə etməyə qadir olmadığı zaman təmizlənmək üçün təmiz torpaq və ya yer üzünün torpaq cinsindən olan təmiz vasitələrindən istifadə etmək.

Sual 9: Təyəmmüm necə edilir?

Cavab: Təyəmmüm, iki əlin ovuc nahiyyəsi ilə bir dəfə torpağa vurduqdan sonra onları üzə və əlin üst nahiyyəsinə (əvvəlcə sol əlin ovçunu sağ əlin üstünə sonra sağ əlin ovçunu sol əlin üstünə) bir dəfə sürtməklə edilir.

Sual 10: Təyəmmümü pozan amillər hansılardır?

Cavab: 1- Dəstəməz pozan hər bir amil.

2- Suyun mövcud olması.

Sual 11: Xüf və corab nədir və onların üzərinə məsh edilirmi?

Cavab: Xüf - dəridən hazırlanır ayağa geyinilir.

Corab isə dəridən olmayan ayağa geyinilən geyimdir.

Ayaqları yumaq əvəzinə xüf və corablar (ayaq dərisi görsənməyən qalın corablar) üzərinə məsh etmək caizdir.

Sual 12: Xüflara məsh etməyin hikmətini zikr et.

Cavab: Soyuq və qış aylarında və həmçinin səfərdə olarkən ayaqları çıxarıb yumaq çətin və məşəqqətli olduğuna görə insanlar üçün bir asanlıq və rahatlıqdır.

Sual 13: Xüflərə məsh etməyin doğru olma şərtləri hansılardır?

Cavab: 1- Xüflərin təharətdən sonra geyinilməsi. Yəni: Xüflərin dəstəmaz aldıqdan sonra geyinilməsi.

2- Xüflərin təmiz olması. Nəcasətə bulaşmış xüfə isə məsh etmək caiz deyildir.

3- Xüflərin, dəstəmazda yuyulması fərz olan ayaq nahiyyəsini tam şəkildə örtməsi.

4- Xüf və corablara edilən məshin, şəriətin icazə verdiyi müddət ərzində edilməsi. Şəriət bu müddətin, səfərdə olmayan şəxs üçün bir gün və bir gecə, müsafir kimsə üçün isə üç gün və üç gecə olduğunu təyin etmişdir.

Sual 14: Xüflərə necə məsh edilir?

Cavab: Xüflərə məsh etmə qaydası belədir: Dəstəmaz alarkən iki yaş əlin barmaqlarını, iki ayaq barmaqlarının üzərinə qoyaraq baldır nahiyyəsinə qədər yuxarı çekilir. Sağ ayağa, sağ əl ilə sol ayağa isə sol əli ilə məsh edilir. Məsh edərkən əl barmaqlar bir-birindən aralı tutulmalı və məsh bir dəfədən artıq edilməməlidir.

Sual 15: Xüflərə məshi pozan amillər hansılardır?

Cavab: 1- Məsh müddətinin bitməsi. Şəriətin icazə verdiyi məsh müddəti bitdikdən sonra xüflərə məsh etmək caiz deyildir. Bu müddət, muqim (səfərdə olmayan) kimsə üçün bir gün və bir gecə, müsafir olan şəxs üçün isə üç gün və üç gecədir.

2- Xüflərin ayaqdan çıxarılması. Əgər insan xüflərin və ya corabların üzərinə məsh etdiqdən sonra xüf və ya corabları ayağından çıxararsa, yenidən dəstəmaz almaq istədikdə xüf və ya corabların üzərinə məsh edə bilməz.

Sual 16: Namaz sözünün mənəsi nədir?

Cavab: Namaz - Xüsusi söz və əməllərdən ibarət, təkbir (Allahu əkbər sözü) ilə başlayıb, salam (əs-Sələmu aleykum va rahmatullah sözü) ilə qurtaran, Allaha edilən bir ibadətin adıdır.

Sual 17: Namazın hökmü nədir?

Cavab: Namaz qılmaq hər bir müsəlmana vacibdir.

Uca Allah buyurur:

﴿إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كَتَبَتْ مَوْقُوتًا﴾ [النساء ٤]

﴿Həqiqətən namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir﴾. (ən-Nisa surəsi, ayə: 103).

Sual 18: Namazı tərk etməyin hökmü nədir?

Cavab: Namazı tərk etməyin hökmü küfürdür. Çünkü bu barədə Peyğəmbər -sallallahu aleyhi və səlləm- belə buyurmuşdur: "Bizimlə onlar arasındaki əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir". Hədisi İmam Əhməd, Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 19: Bir gecə və gündüz ərzində müsəlmana necə vaxt namaz qılmaq fərzdir və hər bir namaz necə rükətdən ibarətdir?

Cavab: Müsəlmana bir gecə və gündüz ərzində beş vaxt namaz qılmaq fərz edilmişdir. Bu namazlar isə bunlardır: Fəcr (sübh) namazı, iki rükətdir. Zöhr namazı, dörd rükətdir. Əsr namazı, dörd rükətdir. Məğrib namazı, üç rükətdir. İşa namazı, dörd rükətdir.

Sual 20: Namazın şərtlərini sadala!

Cavab: 1- İslam (müsləman olmaq). Kafirdən namaz qəbul olunmaz.

2- Ağilli olmaq. Dəlidən namaz qəbul edilməz.

3- Halalı haramdan, yaxşını pisdən ayırmaga qadir olmaq. Bu seçimi edə bilməyən az yaşıdan namaz qəbul edilməz.

- 4- Niyyət etmək.
- 5- Namaz vaxtinin daxil olması.
- 6- Dəstəməzli olmaq.
- 7- Bədən və ya paltarın nəcasətdən təmiz olması.
- 8- Övrət sayılan yerlərin örtülməsi.
- 9- Qibləyə yönəlmək.

Sual 21: Namazın rükunlarını say?

Cavab: Namazın on dörd rükunu vardır. Bunlar aşağıdakılardır:

- 1- Ayaq üstə dayanmağa qadir olan insanın namazda ayaq üstə durması.
 - 2- Təkbiratul-ehram. Yəni, namazın əvvəlində: «الله أكْبَر» "Allahu Əkbər" demək.
 - 3- Fatihə surəsini oxumaq.
 - 4- Rüku etmək. Rüku edərkən bel düz tutulmalı və baş isə bel ilə bərabər səviyyədə edilməlidir.
 - 5- Rükudan qalxmaq.
 - 6- Rükudan qalxdıqdan sonra beli düz tutmaq.
 - 7- Səcdə etmək. Səcdə edərkən alnı, burnu, iki ovucu, iki dizləri və iki ayağın barmaqlarını yerə birləşdirmək.
 - 8- Səcdədən qalxmaq.
 - 9- İki səcdə arasında oturmaq.
- Bu halda sünnet, sol ayağı yerə qoyaraq onun üzərində oturmaq, sağ ayağı isə dik tutub, qibləyə tərəf yönəltməkdir.
- 10- Arxayınlıqla etmək. Bu, hər bir feli rüknu icra edərkən tələsmədən sakit halda yerinə yetirməkdir.
 - 11- Axırıncı təşəhhüd duasını oxumaq.
 - 12- Axırıncı təşəhhüd duası üçün oturmaq.
 - 13- Sağ və sol tərəfə: «السلام عليكم ورحمة الله» "əs-Sələmu aleykum və rahmatullah" deyərək salam vermək.

14- Bu rüknlerin hamısı tərtiblə, yəni, bir-birinin ardınca-yuxarıda qeyd etdiyimiz kimi etmək. Əgər qəsdən rüku etməzdən öncə səcdə edərsə, həmən rükət batıl olar. Əgər səhvən edərsə, bu zaman qalxıb rükü etməli sonra isə səcdə etməlidir.

Sual 22: Namazın vaciblərini qeyd et.

Cavab: Namazın səkkiz vacibi vardır. Bunlar aşağıdakılardır:

1- Təkbiratul-ehramdan başqa olan təkbirlər.

2- İmam və tək namaz qılan insanın başını rükudan qaldırıldıqda:

« سمع الله لمن حمده »

[Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!" - zikrini demək.

« ربنا ولك الحمد »

3- [Rabbənə va ləkəl-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrini demək.

4- Rükuda bir dəfə:

« سبحان رب العظيم »

[Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - zikrini demək.

5- Səcdədə bir dəfə:

« سبحان رب الأعلى »

[Subhənə Rabbiyəl-Əla], "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini demək.

6- İki səcdə arasında:

« رب اغفر لي »

[Rabbiğ-fir li] "Rəbbim, məni bağışla! Rəbbim, məni bağışla!" - zikrini demək.

7- Birinci təşəhhüd duasını oxumaq.

8- Birinci təşəhhüd duası üçün oturmaq.

Sual 23: Namazın sünnətləri hansılardır?

Cavab: Namazın on bir sünnəti var. Bunlar aşağıdakılardır:

1- Təkbiratul-ehram etdikdən sonra

«سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالَى جَدُّكَ، وَلَا إِلَهَ إِلَّا كُنْتُكَ»

[Subhənəkə Allahummə vabihəmdikə və təbarəkəsmukə və təalə cəddükə va lə iləhə ğayrukə] "Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa məbud yoxdur!" - zikrini demək. Bu duaya "İstiftah" (açılış) duası deyilir.

2- Fatihə surəsini oxumazdan əvvəl

«أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ»

[Əuzu billəhi minəş-şeytanır-racim] "Lənətlənmiş şeytandan Allaha sığınırıam!" - zikrini demək.

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

3- [Bismilləhir-rahmənir-rahim] "Mərhəmətli və Rahmlı Allahın adı ilə" ayəsini oxumaq.

4- Fatihə surəsini oxuduqdan sonra "Amin" demək.

5- Fatihə surəsini oxuyub qurtardıqdan sonra hər hansı bir surəni oxumaq.

6- İmamın qiraəti səslə oxuması.

7- Rükudan qaxıb

«رَبِّنَا وَلَكَ الْحَمْدُ»

[Rabbənə va ləkəl-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrini dedikdən sonar

«مَلَءَ السَّمَاوَاتِ وَمَلَءَ الْأَرْضَ، وَمَلَءَ مَا شَئْتَ مِنْ شَيْءٍ بَعْدَ»

[Miləs-səməvati va miləl-ərdi va milə mə şı'tə min şeyin bədu] "Göylər dolusu, yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd ol-sun)".

8- Rükuda bir dəfədən artıq zikr etmək. Yəni: Rükuda iki, üç və yaxud daha çox sayıda zikr etmək.

9- Səcdədə bir dəfədən artıq zikr etmək.

10- İki səcdə arasında bir dəfədən artıq:

«رب اغفر لي»

[Rabbig-fir li] "Rəbbim, məni bağışla!" - zikrini demək.

11- Axırıncı təşəhhüddə Peyğəmbərə -sallallahu aleyhi və səlləm- və Onun ailəsinə salavat və xeyir dua etmək və ondan sonra dua etmək.

Hərəkətlə olan sünnətlər. Buna namazın zahiri görnüşüdə deyilir. Bunlar aşağıdakılardır:

1- Əlləri təkbiratul-ehramda qaldırmaq.

2- Əlləri rüku etdikdə qaldırmaq.

3- Əlləri rükudan qalxdıqda qaldırmaq.

4- Rükudan qalxdıqdan sonra əlləri aşağı salmaq.

5- Sağ əli sol əlin üzərinə qoymaq.

6- Səcdə yerinə baxmaq.

7- Qiyamda olan zaman iki ayağın arasını ayırmaq.

8- Rükuda olduqda iki əlin barmaqlarını aralayıb dizləri əllərlə tutmaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq.

9- Səcdə əzalarını yerə bir birləşdirmək.

10- Qollarını yanından, qarnını budlardan, budları baldırlardan, baldırlar dizlərindən aralı tutmaq. Səcdədə olarkən ayaqları dik tutmaq, ayaq barmaqlarını yerə birləşdirərək, barmaqların arasını açıq saxlamaq və əllərini ciyinləri bərabərinə qoyub, barmaqların arasını aralı və qibləyə tərəf düz tutaraq saxlamaq.

11- İki səcdə arasında və birinci təşəhhüddə, sol ayağı yerə sərərək onun üzərində oturmaq, sağ ayağı isə dik tutub, qibləyə

tərəf yönəldilmiş halda sol ayağı üstündə oturmaq. Axırıncı təşəhhüddə isə sağ ayağını dik tutub, barmaqlarını isə qibləyə yönəldilmiş halda saxlayaraq, sol ayağını sağ tərəfindən çıxarıb, sol ombasının üzərində oturmaq.

12- İki səcdə arasında və həmçinin təşəhhüd duasını oxuduqda əlləri, barmaqların arasını aralı və qibləyə tərəf düz tutaraq saxlamaq, təşəhhüd duasını oxuduqda isə adsız və çəçələ barmağını qatlayıb baş barmaqla orta barmağını dairəvi halqa halında saxlayıb, Allahı zikr etdikdə şəhadət barmağı ilə işarə etmək.

13- Salam verdikdə üzü sağ və sol tərəf çevirmək.

Sual 24: Namazı batıl edən amilləri sadala!

Cavab: (1) Namazın hər hansı bir rüknunu və yə şərtlərindən hər hansı bir şərtini tərk etmək.

(2) Namazda qəsdən danışmaq.

(3) Namazda yemək və içmək.

(4) Namazda ardıcıl çoxlu hərəkət etmək.

(5) Namazın vaciblərindən hər hansı birini qəsdən tərk etmək.

Sual 25: Müsəlman necə namaz qılmalıdır?

Cavab: Namazın qılınma qaydası.

1- Sağa, sola və ya arxaya çevriləndən, bütün bədəni ilə qibləyə tərəf yönəlmək.

2- Sonra qılmaq istədiyi namaz üçün dil ilə deyil, qəlbi ilə niyyət etməlidir.

3- Sonra təkbiratul-ehram edərək (اَللّٰهُ اَكْبَرُ) "Allahu Əkbər" deyib, əllərini ciyinləri bərabərində qaldırmalıdır.

4- Sonra sağ əlini sol əlinin üstünə qoyaraq, sinəsinin üzərində tutmalıdır.

5- Sonra İstiftəh duasını oxuyaraq deyir:

«اللهم باعد بيبي و بين خطاياي كما باعدت بين المشرق والمغرب، اللهم نقني من خطاياي كما ينقى الثوب الأبيض من الدنس، اللهم اغسلني من خطاياي بالماء والثلج والبرد»

[Allahummə bəid beyni va beynə xata-yəyə kəmə bəadtə beynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xata-yəyə kəmə yunəqqas-saubul-əbyədu min-əd-dənəsi. Allahumməğ-silni min xatayəyə bis-səlci val-məi val-bərədi] "Allahım! Məğriblə məşriqin arasını uzaqlaşdırıdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım! Ağ paltar kirdən təmiz-ləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu!".

Yaxud da:

«سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَعَالَى جَدُّكَ، وَلَا إِلَهَ غَيْرُكَ»

[Subhənəkə Allahummə va bihəmdikə va təbarəkəsmukə və təalə cəddukə va lə iləhə ğayrukə] "Pak və müqəddəs (nöqsansız) və Həmd sahibi olan Allahım! Adın mübarək, və əzəmətin ucadır, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur!".

6- Sonra Şeytanın şərindən Allaha sığınaraq belə deyir:

«أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ»

[Əuzu billəhi minəş-şeytanir-ra-cim] "Lənətlənmiş şeytandan Allaha sığını-ram!".

7- Sonra

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

[Bismilləhir-rahmənir-rahim] "Mərhəmətli və Rəhmlı Allahın adı ilə" deyərək fatihə surəsini oxuyur:

﴿بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ﴾ (الْخَنْدَلِيَّةُ رَبِّ الْعَالَمِينَ) ﴿الْرَّحْمَنُ أَرَرَّحِيمٌ﴾ مَلِكٌ يَوْمَ الْدِينِ ﴿إِيَّاكَ نَسْتَعِينُ﴾ (اَهِدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ) صِرَاطُ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرُ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا أَصَالَّيْنَ﴾ [الفاتحة - ①]

﴿1- [Bismilləhir-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə﴾. 2- [Əlhəmdü lilləhi Rabbil-aləmin] ﴿Həmd olsun aləmlərin Rəbbi Allaha,﴾. 3- [ər-Rahmənir-Rahim] ﴿Mərhəmətli və Rəhmliyə,﴾. 4- [Məliki yəumid-din] ﴿Haqq-hesab gününün Hökmdarına!﴾. 5- [iyyəkə nə'budu va iyyəkə nəstəin] ﴿Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.﴾. 6- [İhdinəs-siratəl-mustəqim] ﴿Bizi doğru yola yönəlt –﴾. 7- [Siratal-ləzinə ən-əmtə aleyhim əyəril-mağdubi aleyhim valad-dallin] ﴿nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmişlərin (yoluna) deyil! ﴾﴾. (əl-Fatihə surəsi, ayə: 1-7).

Fatihə surəsini oxuyub qurtardıqdan sonra «آمين» «[Amin]. Yəni: Allahım cavab ver!- deyir.

8- Sonra Qurandan ona asan sürəni oxuyur. Fəcr namazının qiraətini isə uzun edir.

9- Sonra rüku edir. Yəni: Uca Allaha təzim əlaməti olaraq belini Allah üçün əyir. Rüku edərkən təkbir edib, (الله أكابر) "Allahu Əkbər" deyib, əllərini ciyinləri bərabərində qaldırmalıdır. Bu vəziyyətdə oldarkən, iki əlin barmaqlarını aralayıb dizləri üzərinə qoymaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq sünnədir.

10- Rükuda üç dəfə:

«سبحان رب العظيم»

[Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - zikrini deməlidir. Bu zikri dedikdən sonar

«سبحانك الله ربنا وبحمدك، اللهم اغفر لي»

[Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahumməğfirli], "Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sə-nə həmd olsun. Allahım, məni bağışla!"- zikrini deməsi yaxşıdır.

11- Sonra

«سمع الله لمن حمده»

[Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!"

- zikrini deyərək başını rükudan qaldırır. Bu zaman əllərini çiyinləri bərabərində qaldırmalıdır. İmamın arxasında namaz qılan kimsə isə [Səmi Allahu limən həmidəh] zikrini demir, o, bu zikrin əvəzinə

«ربنا و لك الحمد»

[Rabbənə və ləkəlhəmd] "Ey Rəbbimiz! Sənə həmd olsun!"- zikrini deməlidir.

12- Rükudan qalxıb belini düz tutduqdan sonra

«ربنا و لك الحمد، ملء السماوات والأرض، وملء ما شئت من شيء بعد»

[Rabbənə va ləkəlhəmd. Miləssəməvati va milələrdi va milə mə şitə min şeyin bədu] "Ey Rəbbimiz! Sənə həmd olsun. Göylər dolusu, yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd ol-sun)"- zikrini deməlidir.

13- Sonra (الله أكابر) "Allahu Əkbər" deyərək birinci səcdəni etməlidir. Səcdə yeddi əza üzərində edilməlidir. Bu əzalar aşağıdakılardır: Alın, burun, iki əl, iki diz, ayaq barmaqlarının ucları. Səcdə edərkən qollarını yanından ayırmalı, dirsəklərini yerə sərməməli və barmaqlarının ön hissələrini qibləyə tərəf yönəltməlidir.

14- Səcdədə üç dəfə:

«سبحان رب الأعلى»

[Subhənə Rabbiyələla] "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini deməlidir. Bu zikri dedikdən sonra

«سبحانك الله ربنا وبحمدك، اللهم اغفر لي»

[Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahumməğfirli], "Allahım! Sən pak və müqəddəssən. Ey

Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!"- zikrini deməsi yaxşıdır.

15- Sonra (اَللّٰهُ اَكْبَرٌ) "Allahu Əkbər" deyərək başını səcdədən qaldırır.

16- Sonra iki səcdə arasında sol ayağı üzərində oturur, sağ ayağını düz tutur, sağ əlini sağ budunun dizinə yaxın məsafədə qoyur, adsız və çəçələ barmağını qatlayıb, şəhadət barmağını dua etdikdə qaldırır və hərəkət etdirir, baş barmaqla orta barmağını dairəvi halda saxlayıb və sol əlinin barmaqlarının arasını aralı qoyaraq sol budunun dizinə yaxın məsafədə tutmalıdır.

17- Və iki səcdə arasında oturaraq belə deyir:

«رب اغفر لي، وارحمني، واهدني، وارزقني، واجبرني، وعافني»

[Rabbigfir li, varhəmni, vahdini, varzuqni, vacburni, va afini]
"Rəbbim, məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə ruzi yetir, mənə lütf et və mənə salamatlıq ver!".

18- Sonra birinci səcdəni etdiyi kimi ikinci səcdəni də edir, birinci səcdədə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci səcdədə də təkrar edir və səcdə etdikdə təkbir yəni "Allahu Əkbər"- deyir.

19- Sonra "Allahu Əkbər" deyərək, ikinci səcdədən ayağa qalxır. İkinci rükəti də birinci rükəti qıldıği kimi qılır. İstiftah (açılış) duası istisna olmaqla, birinci rükətdə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci rükətdə də təkrar edir.

20- İkinci rükəti qurtardıqdan sonra "Allahu Əkbər" deyərək, iki səcdə arasında oturduğu kimi təşəhhüd duasını oxumaq üçün oturur.

21- Bu oturuşda təşəhhüd duasını oxuyaraq belə deyir:

«التحيات لله والصلوات والطيبات، السلام عليك أيها النبي ورحمة الله وبركاته، السلام علينا وعلى عباد الله الصالحين،أشهد أن لا إله إلا الله، وأشهد أن محمداً عبده ورسوله، اللهم صل على محمد وعلى آل محمد، كما صليت على إبراهيم وعلى آل إبراهيم، إنك حميد مجيد، وبارك على محمد وعلى آل محمد، كما باركت على إبراهيم وعلى آل إبراهيم، إنك حميد مجيد»

[ət-Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs-Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-Sələmu aleynə va alə ibədilləhisSalihin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu. Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid. Allahummə bərik alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə bəraktə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid] "Salam, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peygəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən Tərifəlayıqsən, Şanşöhrətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayıqsən, Şanşöhrətlisən!".

«أَعُوذُ بِاللَّهِ مِنْ عَذَابِ جَهَنَّمِ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْحَيَاةِ وَالْمَمَاتِ،
وَمِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَالِ»

[Əuzu biLləhi min əzabi Cəhənnəmə va min əzabil-qabri va min fitnətil-məhyə val-məmati va min şərri fitnətil-məsihid-dəccal] "Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və

ölümün fitnəsindən, məsih dəccalın fitnəsinin şərindən Allaha sığınıram!". Sonra Rəbbindən dilədiyi dünya və axırət xeyirlərini istəyərək dua edir.

22- Sonra sağ və sol tərəfə

«السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ»

[əs-Sələmu aleykum va rahmatullah] "Allahın salamı və rəhməti sizin üzərinizə olsun" deyərək salam verib namazı sona çatdırır.

23- Əgər namaz üç və ya dörd rükətli namazdırsa, birinci təşəhhüdü

«أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ»

[Əşhədu əllə iləhə illəllahu va əshədu ənnə Muhəmmədən abduhu va rasuluhu] "Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir"- hissəsinə qədər oxumalıdır.

24- Sonra "Allahu Əkbər" deyərək qiyama qalxır. Bu zaman əllərini ciyinləri bərabərində qaldırmalıdır.

25- Sonra namazının qalan hissəsini isə ikinci rükəti qıldığı kimi qılmalıdır. Lakin üçüncü və dördüncü rükətlərdə Fatihə surəsindən sonra heç bir surə oxumur.

26- Sonra Təvərrük oturuşu oturaraq, sağ ayağını düz tutur, sol ayağını isə sağ baldırının altından kənara çıxararaq, sol ombası üstündə oturur, birinci təşəhhüddə oturduğu kimi iki əlini, iki budunun üstünə qoyur.

27- Bu oturuşda isə təşəhhüd duasını axıra qədər oxuyur.

28- Sonra sağ və sol tərəfə

«السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ»

[əs-Sələmu aleykum va rahmatullah] "Allahın salamı və rəhməti sizin üzərinizə olsun" deyərək salam verib namazı sona çatdırır.

Sual 26: Salam verib namazı bitirdikdən sonra hansı zikrlər deyirsən?

Cavab: Üç dəfə «أَسْتَغْفِرُ اللَّهَ» [Əstəğfirul-lah] "Allahdan bağışlanma diləyirəm!".

«اللَّهُمَّ أَنْتَ السَّلَامُ، وَمِنْكَ السَّلَامُ، تَبَارَكْتَ يَا ذَا الْجَلَالِ وَالْإِكْرَامِ»

[Allahummə əntəs-sələmu va minkəs-sələmu, təbəraktə yə zəlcələli valikram] "Allahım! Salam Sənsən və əmin-aman-liq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan".

«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ،

اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلَا يَنْقَعُ ذَا الْجَدْ مِنْكَ الْجَدُّ»

[Lə iləhə illəllahu vahdəhu lə şərıkə ləh. Ləhul-mulku va ləhul-həmdü va huvə alə kulli şeyin qadir. Allahummə, lə mənia limə ə'taytə va lə mu'tiyə limə məna'tə va lə yənfəu zəl-cəddi minkəl-cəddu] "Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz".

«لَا إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، لَا إِلَهَ إِلَّا اللَّهُ، وَلَا تَعْبُدُ إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ التَّنَاءُ الْخَسَنُ، لَا إِلَهَ إِلَّا اللَّهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ»

[Lə iləhə illəllahu vahdəhu lə şərıkə ləhu. Ləhul-mulku va ləhul-həmdü va huvə alə kulli şeyin qadir. Lə havlə va lə quvvatə illə billəhi. Lə iləhə illəllahu, va lə nə'budu illə iyyəh. Ləhuni'mətu va lə-hul-fədlu va ləhus-sənəul-həsənu. Lə iləhə illəllahu müxlisinə ləhud-dinə va ləv kərihəl-kəfirun] "Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur. Biz

yalnız Ona ibadət edirik. Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa ibadətə layiq məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!".

Otuz üç dəfə «سُبْحَانَ اللَّهِ» [Subhənəllah] "Allah pak və müqəddəsdir".

Otuz üç dəfə «الْحَمْدُ لِلَّهِ» [Əlhəmdü lilləh] "Həmd Allahadır".

Otuz üç dəfə «اللَّهُ أَكْبَرُ» [Allahu Əkbər] "Allah Büyündür".

Yüzün tamamında isə belə deyir:

«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ»

[Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kullı şeyin qadir] "Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!".

Fəcr və məğrib namazdan sonra üç dəfə, zöhr, əsr və işa namazlarından sonra isə bir dəfə İxləs, Fələq və Nas surələrini oxuyur.

Sonra isə bir dəfə "Ayətul-kursi" ayəsi-ni oxuyur.

**Sual 27: Ratibə sünnet hesab edilən namazlar hansılardır
və bu namazları qılanlar üçün hansı fəzilət vardır?**

Cavab: Fəcr namazından öncə iki rükət.

Zöhr namazından öncə dörd rükət.

Zöhr namazından sonra iki rükət.

Məğrib namazından sonra iki rükət.

İşa namazından sonra iki rükət.

Bu namazların fəzilətinə gəldikdə isə, Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə dediyi rəvayət olunur: "Kim bir gecə və gün ərzində, könüllü olaraq on iki rükət sünnet namaz qılarsa, Allah onun üçün Cənnətdə ev tikər". Hədisi Müslim, İmam Əhməd və başqları rəvayət etmişdir.

Sual 28: Həftə günləri içərisində ən fəzilətli gün hansıdır?

Cavab: Cümə günü. Bu barədə Peyğəmbər -sallallahu aleyhi və səlləm- belə buyurmuşdur: "Şübhəsiz ki, cümə günü sizin ən fəzilətli günlərinizdəndir. Adəm o gündə yaradılmış və ruhu o gündə alınmışdır. Sura üfürülmə və insanların (dəhşətli səsin qorxusundan) bayılması o gündə olacaqdır. Cümə günü mənə çox-çox salavat gətirin, çünkü sizin salavatınız mənə arz olunur". Səhabələr: Ey Allahın Rəsulu, cəsədin çüründüğü halda salavatımız sənə necə ərz oluna bilər? - deyə sual verdilər. Peyğəmbər -sallallahu aleyhi və səlləm- də onlara belə cavab verdi: "İzzət və Cəlal sahibi Olan Allah Peyğəmbərlərin cəsədlərini torpağa haram etdi (torpaq onların cəsədini yeməz)". Hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.

Sual 29: Cümə namazının hökmü nədir?

Cavab: Cümə namazı həddi-bülüağa çatmış gənc, ağıllı və səfərdə olmuyan hər bir kişiyyə fərzu-ayındır.

Uca Allah buyurur:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعُوا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْتَ﴾

﴿ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِنْ كُنْתُمْ تَعْلَمُونَ﴾ [الجمعة: ①]

﴿Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!﴾. (əl-Cumuə surəsi, ayə: 9).

Sual 30: Cümə namazı necə rükətdən ibarətdir?

Cavab: Cümə namazı iki rükətdən ibarətdir. İmam bu iki rükətin hər ikisində də qiraəti səslə oxumalı və bu iki rükət namazdan öncə iki hissədən ibarət xütbə verməlidir.

Sual 31: Cümə namazını buraxmaq caizdirmi?

Cavab: Şəri üzr olmadan cümə namazını buraxmaq caiz deyildir. Bu barədə Peyğəmbər -sallallahu aleyhi və səlləm- belə demişdir: "Kim tənbəllik səbəbilə cümə namazını üç dəfə tərk edərsə, Allah onun qəlbini möhürləyər". Hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.

Sual 32: Cümə gününün sünnatlərini qeyd et.

Cavab:

- 1- Cümə qüsulu almaq.
- 2- Ətirlənmək.
- 3- Gözəl paltar geyinmək.
- 4- Məscidə tez getmək.

5- Peyğəmbərə -sallallahu aleyhi və səlləm- çoxlu salavat gətirmək.

- 6- Kəhf surəsini oxumaq.
- 7- Məscidə piyada getmək.
- 8- Duaların qəbul olunan saatını axtarmaq.

Sual 33: Camaat namazının fəzilətini zikr et.

Cavab: Abdullah ibn Ömər (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: "Camaat namazı fərdi şəkildə qılınan namazdan iyirmi yeddi dərəcə üstündür". Hədisi Müslim rəvayət etmişdir.

Sual 34: Namazda "xuşu" nə deməkdir?

Cavab: Namazda xuşu, namaz qılarkən insan, qəlbinin dünya sevgisi və işlərindən uzaq tutaraq Allaha bağlaması, namazın xaricindəki hər şeyi unutması, zehini və qəlbi yalnız namaza yönəltməsi və namazda Allah qorxusu nəticəsində bədən əzalarının sükünet halında olması deməkdir.

Uca Allah buyurur:

﴿قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ﴾ ﴿الْذِينَ هُمْ فِي صَلَاتِهِمْ حَشِشُونَ﴾ [المؤمنون ١-٢]

﴿Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər﴾. (əl-Muminun surəsi, ayə: 1 - 2).

Sual 35: Zəkatın tərifi nədir?

Cavab: Zəkat: cəmiyyətdə müəyyən insanlara, xüsusi maldan və təyin olunan vaxtda verilməsi vacib sayılan bir haqdır.

Zəkat İslamın rükunlarından biridir və zənginlərdən alınıb, yoxsullara verilən vacib bir sədəqədir.

Uca Allah buyurur:

﴿وَاعْثُرُوا أَلزَكَوْنَ﴾ [البقرة: ٤٥]

﴿zəkat verin﴾. (əl-Bəqərə surəsi, ayə: 43)

Sual 36: Müstəhəb sədəqə nədir?

Cavab: İnsanın öz malından zəkatdan başqa Allah yolunda xərclədiyi hər bir şey müstəhəb sədəqədir. Məsələn: İnsanın hə hansı bir vaxtda, hər hansı bir xeyir iş üçün malından Allah yolunda xərcləməsi.

Uca Allah buyurur:

﴿وَأَنْفَقُوا فِي سَبِيلِ اللَّهِ﴾ [البقرة: ٢٩]

﴿(Malınızdan) Allah yolunda xərcləyin﴾. (əl-Bəqərə surəsi, ayə: 195).

Sual 37: Orucun tərifi nədir?

Cavab: Oruc - Allaha ibadət niyyətilə sübh namazının girən vaxtından, günəş batana qədər yeməkdən, içməkdən və s. bu kimi orucu batıl edən amillərdən imtina etməkdir. Oruc iki növdən ibrətdir:

Vacib olan oruc. Məsələn: Ramazan ayının orucu. Bu oruc, İslamın ərkanlarından biridir.

Uca Allah buyurur:

﴿يَأَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ

تَذَكَّرُونَ ﴿البقرة ٢٣﴾

﴿Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz﴾. (Bəqərə surəsi, aya: 183).

Vacib olmayan oruc. Məsələn, hər həftənin birinci və dördüncü günü oruc tutmaq. Hər hicri ayda üç gün oruc tutmaq. Ən fəzilətli isə hər hicri ayın (13, 14, 15-ci) günləri oruc tutmaqdır.

Sual 38: Ramazan ayının orucunun fəzilətini qeyd et.

Cavab: Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin - sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: "Kim imanla və savabını Allahdan umaraq Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Sual 39: Ramazan orucundan savayı nafilə oruc tutmağın fəzilətini zikr et.

Cavab: Əbu Səid əl-Xudri (radiyallahu anhu) Peyğəmbərin - sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: "Kim Allah rzasına bir gün oruc tutarsa, Allah, o günün orucu ilə cəhhənəm atəşini onun vücudundan yetmiş payız uzaqlaşdırar". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

"Yetmiş payız", yəni: "Yetmiş il"

Sual 40: Orucu pozan bəzi amilləri zikr et.

Cavab: 1- Qəsdən yemək və içmək.

2- Qəsdən qaytarmaq.

3- İslam dinindən çıxməq.

Sual 41: Orucun sünnətləri hansılardır?

- Cavab: 1- İftarı tezləşdirmək.
- 2- Sahur etmək və sahuru gecləşdirmək.
- 3- Saleh əməlləri və ibadəti çoxaltmaq.
- 4- Oruc tutanı təhqir edən kimsəyə: "Mən orucam"- demək.
- 5- İftar vaxtı dua etmək.
- 6- Yaş yaxud quru xurma ilə əgər bunları tapmasa o zaman su ilə iftar etmək.

Sual 42: Həccin tərifi nədir?

Cavab: Həcc, məlum ayinləri yerinə yetirmək üçün həcc üçün təyin olunan vaxtda Allaha ibadət məqsədi ilə Məkkeyi-Mükərrəmədə yerləşən Allahın evi Kəbəni ziyarət etməkdir.

Uca Allah buyurur:

﴿وَإِلَهُ عَلَى الْقَوْمِ حُجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِّيٌّ عَنِ الْعَالَمِينَ﴾

[آل عمران ۹۷]

﴿Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan həkəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.﴾. (Ali-İmran surəsi, ayə: 97).

Sual 43: Həccin ərkanlarını say?

- 1- İhram (niyyət etmək).
- 2- Ərəfədə dayanmaq.
- 3- İfadə təvafı.
- 4- Səfa və Mərva arasında səy etmək.

Sual 44: Həccin fəziləti nədir?

Cavab: Əbu Hureyra (radiyallahu anhu) deyir ki, Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini eşitdim: "Kim qadınla yaxınlıq etmədən və söyüş söyüb pis sözlər danışmadan həcc

edərsə, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar". Hədisi Buxari və başqaları rəvayət etmişdir.

"Anadan doğulduğu kimi (günahsız) qayıdar", yəni: həccdən günahları bağışlanmış halda qayıdar.

Sual 45: Ümrənin tərifi nədir?

Cavab: Ümrə - ilin hər bir vaxtında məlum ayınları yerinə yetirmək üçün Allaha ibadət məqsədi ilə Məkkeyi-Mükərrəmədə yerləşən Allahın evi Kəbəni ziyarət etməkdir.

Sual 46: Ümrənin ərkanlarını say?

- 1- İhram (niyyət etmək).
- 2- Kəbəni tavaf etmək.
- 3- Səfa və Mərva arasında səy etmək.

Sual 47: Allah yolunda cihad nədir?

Cavab: Cihad - İslami yaymaqda, İslami və müsəlmanları müdafiə etməkdə, həmçinin İslama və müsəlmanlara düşməncilik edənlərlə qarşı döyüsdə, səy və güc sərf etmək.

Uca Allah buyurur:

﴿وَجَهُوا بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ﴾

[التوبه: 1]

﴿Malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir﴾. (ət-Tovbə surəsi, ayə: 41).

Peygəmbərin -sallallahu aleyhi və səlləm-həyatı bölümü.

Sual 1: Peygəmbərimiz Muhəmmədin -sallallahu aleyhi və səlləm-nəsəbi nədir?

Cavab: O, Muhəmməd bin Abdullah bin Abdulmüttəlib bin Haşimdir. Haşim, Qureyş qəbiləsindəndir. Qureyş qəbiləsi isə Ərəb millətindəndir. Ərəb milləti isə İsmail zürriyyətindəndir. İsmail isə İbrahim peygəmbərin - Ona və Peygəmbərimizə Allahın salatı və salamı olsun- oğludur.

Sual 2: Anasının adı nədir?

Cavab: Əminə bint Vəhb.

Sual 3: Atası nə zaman vəfat etmişdir?

Cavab: Peygəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) atası, Peygəmbərimiz -sallallahu aleyhi və səlləm- doğulmadan öncə, anasının bətnində olarkən, Mədinədə vəfat etmişdir.

Sual 4: Peygəmbərimiz -sallallahu aleyhi və səlləm- nə zaman dünyaya gəlmışdır?

Cavab: Fil ilinin Rabiul-Əvval ayında, həftənin birinci günündə dünyaya göz açmışdır.

Sual 5: Peygəmbərimiz -sallallahu aleyhi və səlləm- hansı şəhərdə dünyaya gəlmışdır?

Cavab: Məkkə şəhərində.

Sual 6: Anasından savayı süd anaları və ona dayəlik edən qadınlar kimlərdir?

Cavab: Atasının kənizlikdən azad etdiyi Ummu Əymən.
- Əmisi Əbu Ləhəbin kənizlikdən azad etdiyi Suveybə.
- Həlimə əs-Sə'diyyə.

Sual 7: Anası nə zaman vəfat etmişdir?

Cavab: Onun altı yaşın olarkən anası vəfat etmişdir. Bundan sonra onu babası Abdulmuttalib himayə etmişdir.

Sual 8: Babası Abdulmuttalib vəfat etdikdəkən sonra onu kim himayə etmişdir?

Cavab: Babası Abdulmuttalib onun səkkiz yaşı olarkən vəfat etmişdir. Bundan sonra onu əmisi Əbu Talib himayə etmişdir.

Sual 9: Əmisi ilə birgə Şama nə zaman səfər etmişdir?

Cavab: Əmisi ilə birgə Şama on iki yaşı olarkən səfər etmişdir.

Sual 10: İkinci səfəri nə zaman olmuşdur?

Cavab: ikinci səfəri isə Xədicənin (radiyallahu anhə) malı ilə ticarə edərkən olmuşdur. Bu səfərindən geri döndükdən sonra Xədicə (radiyallahu anhə) ilə ailə həyatı qurmuşdur. Peyğəmbərimizin -sallallahu aleyhi və səlləm- o zaman iyirmi beş yaşı var idi.

Sual 11: Qureyş qəbiləsi Kəbəni nə zaman yenidən inşa etmişdir?

Cavab: Qureyş qəbiləsi Kəbəni Peyğəmbərimizin -sallallahu aleyhi və səlləm- otuz beş yaşı olarkən yenidən inşa etmişdir.

Qureyş qəbiləsi Kəbəni yenidən inşa etdikdən sonra öz araların hansı qəbilənin "əl-Həcərul-Əsvəd" daşını Kəbədəki yerinə qoyacağı barədə ixtilaf etdilər və nəhayət aralarında Peyğəmbərimizin -sallallahu aleyhi və səlləm- bu iş barəsində hökm vermələrinə razı oldular. Peyğəmbərimizdə -sallallahu aleyhi və səlləm- əl-Həcərul-Əsvəd daşını bir paltar içərisinə qoyub, hər bir qəbiləyə o paltarın bir tərəfindən qaldırıb, Kəbədəki yerinə yaxınlaşdırmağı əmr etdi. Onlar o zaman dörd qəbilədən idarət idilər. Onlar əl-Həcərul-Əsvəd daşını qaldırıb Kəbədəki yerinə yaxınlaşdırıldıqları zaman Peyğəmbərimiz -

sallallahu aleyhi və səlləm- öz şərəfli əlləri ilə əl-Həcərul-Əsvəd daşını paltardan götürüb Kəbədəki yerinə qoydu.

Sual 12: Neçə yaşında olarkən ona peyğəmbərlilik verilmişdir və o, kimlərə peyğəmbər göndərilmişdir?

Cavab: Ona qırx yaşında peyğəmbərlilik verilmişdir və o, bütün insanlara müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər olaraq göndərilmişdir.

Sual 13: İlk vəhy necə nazil olmuşdur?

Cavab: İlk vəhy doğru yuxular görmək vasitəsi ilə nazil olmuşdur.

Sual 14: Ona vəhy nazil edilməzdən önce həli necə idi və ilk dəfə ona vəhy nə zaman nazil edilmişdir?

Cavab: Ona vəhy nazil edilməzdən önce özü ilə azüqə götürürək Hira mağarasına gedər və orada Allaha ibadət edərdi.

İlk dəfə vəhy, o, Hira mağarasında ibadət edərkən nazil edilmişdir.

Sual 15: Qurandan ən birinci hansı ayələr nazil edilmişdir?

Cavab: Uca Allahın bu sözləri:

﴿أَقْرَأَ يَاسِمَ رَبِّكَ الَّذِي خَلَقَ﴾ (خَلَقَ الْإِنْسَنَ مِنْ عَلِقٍ) ﴿أَقْرَأَ وَرَبِّكَ الْأَكْرَمَ﴾ (الَّذِي عَلَمَ
بِالْقَلْمَنْ) (عَلَمَ الْإِنْسَنَ مَا لَمْ يَعْلَمْ) [العلق ①-⑤]

﴿1. [iqra bi-ismi Rabbikəl-ləzi xaləq] "Yaradan Rəbbinin adı ilə oxu!". 2 [Xaləqal-insənə min aləq] "O, insanı qan laxtasından yaratdı". 3 [iqra va Rabbukəl-Əkram] "Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir." 4 [Əlləzi alləmə bil-qaləm] "O, qələmlə (yazmağı) öyrətdi". 5 [Alləməl-insənə mə ləm ya'ləm] "İnsana bilmədiklərini öy-rətdi"﴾. (əl-Aləq surəsi: ayə: 1-5).

Sual 16: Onun risaləsinə ilk önce kim iman gətirmişdir?

Cavab: Kişilərdən: Əbu Bəkir əs-Siddiq, qadınlardan: Xədicə bint Xuveylid, uşadlardan: Əli bin Əbi Talib, azad etdiyi

kölələrdən: Zeyd bin Hərisə və qullardan isə Bilal əl-Həbəsi (Allah onlardan və bütün səhabələrdən razı olsun) iman gətirmişdir.

Sual 17: İslama dəvət necə aparılırdı?

Cavab: Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm- İslama üç il gizli dəvət etmiş, bu müddətdən sonra isə Uca Allah ona, dəvəti açıq-aşkar etməyi əmr etmişdir

Sual 18: Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm- və Ona iman gətirənlər İslama açıq-aşkar dəvət etdikdən sonra hansı müsibətlərlə məruz qalmışdır?

Cavab: Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm- və Ona iman gətirənlər İslama açıq-aşkar dəvət etdikdən sonra Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm- və müsəlmanlar müşriklər tərəfindən şiddətli əzab-əziyyətə məruz qaldılar. Müşriklərin müsəlmanlara etdikləri əzab-əziyyətin şiddətini görən Peyğəmbər -sallallahu aleyhi və səlləm- müsəlmanlara Həbəsistana Nəcaşinin yanına hicrət etməyə icazə verdi.

Müşriklər Peyğəmbərə -sallallahu aleyhi və səlləm- o qədər əziyyət verdilər ki, hətta öz aralarında onu öldürmək qərarına gəldilər. Lakin Allah onu müşriklərin şərindən qorudu və Onu əmisi Əbu Talib vasitəsi ilə onların qurduqları hiylədən himayə etdi.

Sual 19: Peyğəmbəriyin onuncu ilində kim vəfat etmişdir?

Cavab: Onun əmisi Əbu Talib və xanımı Xədicə (radiyallahu anhə) vəfat etmişdirler.

Sual 20: İsra və Merac nə vaxt olmuşdur?

Cavab: İsra və Merac Peyğəmbərimizin -sallallahu aleyhi və səlləm- əlli yaşı olarkən olmuşdur. O gecə Uca Allah, Peyğəmbərimizə -sallallahu aleyhi və səlləm- beş vaxt namaz qılmağı fərz etmişdir.

İsra: Məscidü'l-Haramdan Məscidü'l-Aqsaya olmuşdur.

Merac: Məscidül-Aqsadan səmaya, Sidrətül-Müntəhya olmuşdur.

Sual 21: Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm- Məkkə xaricindən olan insanları İslama necə dəvət edərdi?

Cavab: Peyğəmbər -sallallahu aleyhi və səlləm- Mədinə əhlindən olan Ənsarlar gəlib Peyğəmbərimizə -sallallahu aleyhi və səlləm- iman gətirib Ona, Mədinəyə gələcəyi təqdirdə dəvətinə yardım edəcəklərinə dair beyət edənə qədər, Taif əhlini və həmçinin Həcc mövsümündə və insanların toplaşığı yerlərdə insanları İslama dəvət edərdi.

Sual 22: Peyğəmbər -sallallahu aleyhi və səlləm- Məkkədə necə il İslam dəvət etdi?

Cavab: On üç il.

Sual 23: Peyğəmbər -sallallahu aleyhi və səlləm- hara hicrət etmişdir?

Cavab: Məkkədən Mədinəyə.

Sual 24: Peyğəmbər -sallallahu aleyhi və səlləm- Mədinədə necə il qalmışdır?

Cavab: On il.

Sual 25: Mədinədə olduğu müddət ərzində ona İslam şəriətindən hansı hökmlər fərz edildi?

Cavab: Ona İslam şəriətindən: zəkat, oruc, həcc, cihad, azan və s. hökmlər fərz edildi.

Sual 26: Peyğəmbərin -sallallahu aleyhi və səlləm- ən mühüm döyüşləri hansılardır?

Cavab: Böyük Bədir döyüşü.

Uhud döyüşü.

Əhzab döyüşü.

Məkkənin fəthi döyüşü.

Sual 27: Qurandan ən son hansı ayə nazil edilmişdir?

Cavab: Uca Allahın bu sözləri:

﴿وَأَنَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ثُمَّ تُؤْتَ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ﴾ [البقرة 281]

﴿Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır﴾. (əl-Bəqərə surəsi, ayə: 281).

Sual 28: Peygəmbərimiz -sallallahu aleyhi və səlləm- nə vaxt vəfat etmişdir və o zaman necə yaşı var idi?

Cavab: Hicrətin on birinci ilinin, Rabiul-Əvvəl ayında, altmış üç yaşında vəfat etmişdir.

Sual 29: Peygəmbərin -sallallahu aleyhi və səlləm- xanımlarının adlarını zikr et.

Cavab: 1- Xədicə bint Xuveylid (radiyallahu anhə).

2- Sevdə bint Zəm'ah (radiyallahu anhə).

3- Aişə bint Əbu Bəkr əs-Siddiq (radiyallahu anhə).

4- Hafsa bint Ömər (radiyallahu anhə).

5- Zeynəb bint Xuzeymə (radiyallahu anhə).

6- Ummu Sələmə Hind bint Əbi Umeyyə (radiyallahu anhə).

7- Ummu Həbibə Ramlə bint Əbi Sufyan (radiyallahu anhə).

8- Cuveyriyyə bint əl-Həris (radiyallahu anhə).

9- Meymunə bint əl-Həris (radiyallahu anhə).

10- Safiyyə bint Huyyey (radiyallahu anhə).

11- Zeynəb bint Cahş (radiyallahu anhə).

Sual 30: Peygəmbərin -sallallahu aleyhi və səlləm- övladlarının adlarını sadala

Cavab: Oğlanlardan üç övladı olub

əl-Qasim. Bu ad, Peygəmbərin -sallallahu aleyhi və səlləm- künəsi idi.

Abdullah.

İbrahim.

Qızlardan isə:

Fatimə.

Ruqiyə.

Ummu Kulsum.

Zeynəb.

İbrahimdən başqa bütün övladları Xədicədən (radiyallahu anhə) dünyaya gəlmışdır. Fatimədən başqa bütün övladları onun sağlığında ikən vəfat etmişdirlər. Fatimə isə Peyğəmbər - sallallahu aleyhi və səlləm- dünyasını dəyişdikdən altı ay sonra vəfat etmişdir.

**Sual 31: Peyğəmbərin -sallallahu aleyhi və səlləm- bəzi
yaradılış vəsflərini qeyd et.**

Cavab: Peyğəmbər -sallallahu aleyhi və səlləm- nə hündür boy, nə də qısa boy idi, əksinə bunların arasında orta boyu olan biri idi. Vücudu qırmızıya çalan açıq bəyaz rəngdə idi. Saqqalı sıx, gözləri iri, ağızı böyük, saçları zil qara, ciyinləri geniş, gözəl qoxulu və s. bu kimi gözəl yaradılış xüsusiyyətlərini özündə cəm etmiş bir insan idi.

**Sual 32: Peyğəmbər -sallallahu aleyhi və səlləm- ümmətini
nəyin üzərində tərk edib getmişdir?**

Cavab: Peyğəmbər -sallallahu aleyhi və səlləm- öz ümmətini, gecəsi gündüzü kimi nurlu bir yol üzərində tərk edib getdi. Onun qoyduğu yol elə bir yoldurki, bu yoldan yalnız həlak olan kimsələr azar. O ümmətini bütün xeyirlərə yönəldib və bütün şərlərdən çəkindirərək axırətə köçüb.

Təfsir bölümü

Sual 1: Fatihə surəsini oxu və onu təfsir et?

Cavab: Fatihə surəsi və onun təfsiri:

﴿بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ﴾ (الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ) (الرَّحْمَنُ أَكْرَمُ الرَّحِيمِ) (مَلِكُ يَوْمَ الدِّينِ)
﴿إِلَيْكَ نَعْبُدُ وَإِلَيْكَ نَسْتَعِينُ﴾ (أَهْدَيْنَا الْقِرْطَاطَ السَّتْقِيمَ) (صَرَطَ الظَّنِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرَ
الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ﴾ [الفاتحة ①-⑤]

﴿1- [Bismilləhir-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmlı Allahın adı ilə!﴾. 2- [Əlhəmdü lilləhi Rabbil-aləmin] ﴿Həmd olsun aləmlərin Rəbbi Allahı﴾. 3- [ər-Rahmənir-Rahim] ﴿Mərhəmətli və Rəhmliyə﴾. 4- [Məliki yəumid-din] ﴿Haqq-hesab gününün Hökmdarına!﴾. 5- [İyyəkə nə'budu va iyyəkə nəstəin] ﴿Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik﴾. 6- [İhdinəs-siratəl-mustəqim] ﴿Bizi doğru yola yönəlt﴾. 7- [Siratal-ləzinə ən-amtə alehim əyəril-mağdubi alehim valad-dallin] ﴿nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmişların (yoluna) deyil! ﴾. (Fatihə surəsi, ayə: 1-7).

Təfsir:

Fatihə surəsi, Qurani Kərimi açan ilk surə olduğu üçün bu surəyə "Fatihə" surəsi adı verilmişdir.

1- «بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

[Bismilləhir-rahmənir-rahim] "Mərhəmətli və Rəhmlı Allahın adı ilə". Yəni: Uca Allahın adını çəkərək, Ondan yardım diləyərək, Allahın adını zikr edərək və Ondan xeyir-bərəkət umaraq Qurani Kərimi oxumağa başlayıram.

{الله} "Allah". Yəni: İbadət olunmağa haqlı olan. Bu ad, Pak Olan Allaha məxsusdur. Ondan başqası bu ad ilə adlandırılmaz.

{الرَّحْمَن} "ər-Rahmən". Yəni: Rəhməti hər bir şeyi əhatə edən, geniş rəhmət və mərhəmət sahibi.

{الرَّحِيم} "ər-Rahim". Yəni: Möminlərə qarşı rəhimli və mərhəmətli olan.

2- ﴿الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِين﴾ [Əlhəmdü lilləhi Rabbil-aləmin] Həmd olsun aləmlərin Rəbbi Allaha. Yəni: Bütün təriflər, həmd-sənalar və bütün kamillik sifətləri yalnız Uca Allaha məxsusdur.

3- ﴿الرَّحْمَنِ الرَّحِيمِ﴾ [ər-Rahmənir-Rahim] Mərhəmətli və Rəhmliyə. Yəni: Rəhməti hər bir şeyi əhatə edən geniş rəhmət və mərhəmət sahibidir. Mömin quşlarına isə rəhimli və mərhəmətli olandır.

4- ﴿مَالِكِ يَوْمِ الدِّين﴾

[Məliki yəvmid-din] Haqq-hesab gününün Hökmdarına!. Yəni: O gün, Qiymət günüdür.

5- ﴿إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ﴾

[İyyəkə nəbudu va iyyəkə nəstəin] Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik!. Yəni: İbadətin bütün növlərini yalnız tək Sənə edirik, hər bir işimizdə də, tək Səndən yardım diləyirik.

6- ﴿اَهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ﴾

[İhdinəs-siratəl-mustəqim] Bizi doğru yola yönəlt. Yəni: Bu yol - İslama və Sünnətə yönəldən yoldur.

7- ﴿صِرَاطَ الَّذِينَ أَنْجَتَ عَلَيْهِمْ غَيْرَ التَّغْضِيبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ﴾

[Siratal-ləzinə ən-amtə alehim əyəril-mağdubi alehim valad-dallin] nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!. Yəni: Bizi, yəhudi və nəsraniılərin yoluna deyil, əksinə, Peyğəmbərlərin və onların ardınca gedən Allahın saleh quşlarının yoluna yönəlt.

Fatihə surəsini oxuyub qurtardıqdan sonra «آمین» [Amin]. Yəni: Allahım, dualarımıza cavab ver! - demək sünnətdir.

Sual 2: Zəlzələ surəsini oxu və onu təfsir et?

Cavab: Zəlzələ surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

[Bismilləhir-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا﴾ ﴿وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا﴾ ﴿وَقَالَ إِلَيْنَاهُ مَا لَهَا﴾ ﴿يَوْمَئِذٍ تُحَدَّثُ أَخْبَارَهَا﴾ ﴿بِأَنَّ رَبَّكَ أَرْوَحَ لَهَا﴾ ﴿يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوَّا أَعْمَلَهُمْ﴾ ﴿فَمَنْ يَعْمَلْ مِنْ قَالَ ذَرَّةً خَيْرًا يَرَهُ﴾ ﴿وَمَنْ يَعْمَلْ مِنْ قَالَ ذَرَّةً شَرًّا يَرَهُ﴾ ﴿[الزلزلة ١-٨]

﴿1- [İzə zulzilətil-ardu zilzələhə] ﴿Yer titrəyib lərzəyə gələcəyi zaman﴾. 2- [Va əxracəti-l-ardu əsqałəhə] ﴿Yer öz yükünü bayırə atacağı﴾. 3- [Va qalə-l-insənu mə ləhə] ﴿və insan: "Ona nə olub?" –deyəcəyi zaman﴾. 4- [youmə-izin tuhəddis u axbərahə] ﴿həmin gün yer öz əhvalatlarını da-nışacaqdır﴾. 5- [Bi-ənnə Rabbəkə əuhə ləhə] ﴿Çünki Rəbbin ona vəhy edəcəkdir﴾. 6- [Youmə-izin yasduru-nnəsu əştətən liyurau ə'mələhəm] ﴿O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər﴾. 7- [Fəmən yə'məl misqalə zərratin xayran yarah] ﴿Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır﴾. 8- [Vamən yə'məl misqalə zərratin şərran yarah] ﴿Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır﴾. (Əz-Zəlzələ surəsi, ayə: 1-8).

Təfsir:

1- ﴿إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا﴾

[İzə zulziləti-l-ardu zilzələhə] ﴿Yer titrəyib lərzəyə gələcəyi zaman﴾. Yəni: Qiymət günü yer üzünүn şiddətli bir halda lərzəyə gələcəyi zaman.

«وَأَخْرَجَتِ الْأَرْضُ أَنْقَالَهَا» 2-

[Va əzracəti-l-ardu əzqaləhə] ﴿Yer öz yükünü bayırə atacağı﴾. Yəni: Yer bətnindəki ölüləri və onlardan başqa olan hər bir şeyi çıxardıb bayırə atacağı zaman.

«وَقَالَ إِلَيْهِ إِنْسَانٌ مَا لَهَا» 3-

[Va qaləl-insənu mə ləhə] ﴿və insan: "Ona nə olub?" – deyəcəyi zaman﴾. Yəni: İnsan təəccüblə: "Bu yerə nə olub ki, lərzəyə gəlib, sakit dayanmır?" - deyəcəkdir.

«يَوْمَيْنِ تُحَدِّثُ أَخْبَارَهَا» 4-

[yəumə-izin tuhəddisu əxbərahə] ﴿həmin gün yer öz əhvalatlarını da--nışacaqdır﴾. Yəni: O əzəmətli gündə, yer öz üzərində baş vermiş bütün xeyir və şər əməllər barədə xəbər verəcəkdir.

«إِنَّ رَبَّكَ أَوْحَى لَهَا» 5-

[Bi-ənnə Rabbəkə əvhə ləhə] ﴿Çünki Rəbbin ona vəhy edəcəkdir!﴾. Yəni: Çünkü Allah bunu ona bildirmiş və əmr etmişdir.

«يَوْمَيْنِ يَصُدُّ الرَّأْسَ أَشْتَانًا لِيَرَوُا أَعْمَالَهُمْ»

[yəumə-izin yəsdurun-nəsu əstətən liyurav əamələhüm] ﴿O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər!﴾. Yəni: Yer lərzəyə gələcəyi o əzəmətli gün insanlar dünyada etdikləri əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə haqq-hesaba çəkiləcəkləri yerə gələcəklər.

«فَمَنْ يَعْمَلْ مِنْ قَالَ ذَرَّةً خَبِيرًا بَرَّهُ» 7-

[Fəmən yəaməl misqalə zərratin xayran yarah] ﴿Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır﴾. Yəni: Kim bu dünyada ən kiçik

qarışqa boyda xeyir və yaxşı iş etmişdirlər, Qiyamət günü onun mükafatını öz qarşısında görəcəkdir.

7- «وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ»

[Vamən yəaməl misqalə zərratin şərran yarah] ﴿Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır﴾. Yəni: Kim bu dünyada ən kiçik karışqa boyda şər və pis iş etmişdirlər, Qiyamət günü onun cəzasını öz qarşısında görəcəkdir.

Sual 3: Adiyat surəsini oxu və onu təfsir et?

Cavab: Adiyat surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

[Bismilləhi-r-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿وَالْعَدِيْدَ صَبَّحَ﴾ ﴿فَالْمُورِيْتَ قَذَّحَ﴾ ﴿فَالْغَيْرَتَ صُبَّحَ﴾ ﴿فَأَنْزَنَ بِهِ نَعْمَ﴾ ﴿فَوَسْطَنَ يَهِ﴾
جَمِيعًا ﴿لَا إِنْسَنٌ لِرَبِّهِ لَكَثُورٌ﴾ ﴿وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ﴾ ﴿وَإِنَّهُ لِحَبْتِ الْخَيْرِ لَشَدِيدٌ﴾ ﴿أَفَلَا يَعْلَمُ
إِذَا بَعْتَرَ مَا فِي الْقُبُوْرِ﴾ ﴿وَحُصَّلَ مَا فِي الصُّدُوْرِ﴾ ﴿لَا إِنَّ رَبَّهُمْ يَهِمُّ يَوْمَيْنِ لَخَيْرٍ﴾ [العاديات ١-١٠]

﴿1-[Val-adiyəti dabhə] ﴿And olsun tövşüyə-tövşüyə çapanlara!﴾. 2-[Fəl-muriyəti qadhə] ﴿And olsun (dırnaqları ilə) qığılçım çıxaranlara!﴾. 3-[Fəl-muğirati subhə] ﴿And olsun sübh çığı həmlə edənlərə ki,﴾. 4-[Fə-əsərnə bihi nəqaə] ﴿hücumla keçib tozanaq qaldıraraq﴾. 5- [Fə-vasatnə bihi cəmaə] ﴿qoşunun içərisinə soxulurlar﴾. 6- [İnnə-l-insənə lirabbıhi ləkənud] ﴿Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur﴾. 7- [Va-innəhu alə zəlikə ləşəhid] ﴿Özü də bunun şahididir﴾. 8- [Va-innəhu lihubbi-lxayıri ləşədid] ﴿Həqiqətən, o, var-dövlətə çox hərisdir﴾. 9- [Əfələ yə'ləmu izə bu'sira mə fi-lqubur] ﴿Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı﴾. 10- [Va hussilə mə fi-ssudur] ﴿və kökslərdə olanlar aşkar ediləcəyi zaman﴾. 11-

[İnnə Rabbəhum bihim youmə-izin ləxabir] ﴿məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?﴾. (Adiyat surəsi, ayə: 1-11).

Təfsir:

1- «وَالْعَادِيَاتِ ضُبْحًا»

[Val-adiyəti dabhə] ﴿And olsun tövşüyə-tövşüyə çapanlara!﴾. Yəni: Uca Allah, bərk qacdqıllarına görə nəfəslərinin səsi eşidilən atlara and içir.

2- «فَالْمُورِيَاتِ قَذْحًا»

[Fəl-muriyəti qadhə] ﴿And olsun (dırnaqları ilə) qığılçım çıxaranlara!﴾. Yəni: Uca Allah, həmçinin, dırnaqlarını şiddətlə daşlara vurub qığılçım çıxaran atlara and içir.

3- «فَالْغُيْرَاتِ ضُبْحًا»

[Fəl-muğirati subhə] ﴿And olsun sübh çəği həmlə edənlərə ki,﴾. Yəni: Uca Allah, sübh vaxtı düşmənlərə həmlə edən atlara and içir.

4- «فَأَنْزَنَ بِهِ نَعْمَا»

[Fə-əsərnə bihi nəqaaə] ﴿hücuma keçib tozanaq qaldıraraq﴾. Yəni: Qaçışları ilə tozanaq qaldıran atlara.

5- «فَوَسَطْنَ بِهِ جُمْعًا»

[Fə-vasatnə bihi cəma] ﴿qoşunun içərisinə soxulurlar﴾. Yəni: Süvarilərlə birgə düşmən dəstəsinin içərisinə soxulan atlara.

6- «رَّبُّ الْإِنْسَانَ لَوْلَهُ لَكَنُودُ»

[İnnə-l-insənə lirabbihi ləkənud] ﴿Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur﴾. Yəni: İnsan, Rəbbi ondan istədiyi xeyrə qarşı çox xəsisdir.

7- «وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ»

[Va-innəhu alə zəlikə ləşəhid] ﴿Özü də bunun şahididir﴾. Yəni: O, özünün xeyirə xəsis olmasına şahiddir. Bunun açıq-aydın bir şey olduğuna görə, bunu heç özündə inkar edə bilməz.

«وَإِنَّهُ لِحَبْتِ الْخَيْرِ لَشَدِيدٌ»

[Va-innəhu lihubbi-lxayri ləşədidi] ﴿Həqiqətən, o, var-dövlətə çox hərisdir﴾. Yəni: İnsan mal-dövlətə həddən artıq həris olduğu üçün, onu xərcləməyə xəsislik edir.

«أَفَلَا يَعْلَمُ إِذَا بَعْثَرَ مَا فِي الْقُبُورِ»

[Əfələ yəaləmu izə busira mə fi-lqubur] ﴿Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı﴾. Yəni: Məgər dünya həyatına aldanmış o insan bilmir ki, Allah qəbirlərdəki önləri dirildəcəyi və onları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün qəbirlərindən çıxaracağı zaman iş heç də onun düşündüyü kimi olmayacaqdır?!

«وَخُصِّلَ مَا فِي الصُّورِ»

[Va hussilə mə fi-ssudur] ﴿və kökslərdə olanlar aşkar ediləcəyi zaman﴾. Yəni: Qəlblərdə olan niyyətlərin, etiqadlarının və s. bu kimi başqa şeylərin üzə çıxarılib, bəyan ediləcəyi zaman.

«إِنَّ رَبَّهُمْ يَوْمَ يُوتَمِّنُ لَخَيْرٍ»

[Innə Rabbəhum bihim yəumə-izin ləxabir] ﴿məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?﴾. Yəni: Həmin gün Rəbbi onlara dünyada ikən etdikləri bütün əməllər barədə xəbər verəcək. Qullarının əməllərindən heç bir şey Ona gizli qalmaz. O, hər bir kəsin etdiyi əməlin əvəzini verəcəkdir.

Sual 4: Qariə surəsini oxu və onu təfsir et?

Cavab:Qariə surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

[Bismilləhi-r-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿الْقَارِعَةُ﴾ (مَا الْقَارِعَةُ) (وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ) (يَوْمٌ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمُبْثُوتِ) (وَتَكُونُ الْجِبَالُ كَالْعِنَفُوشِ) (فَأَمَّا مَنْ تَقْلَتْ مَوَازِينُهُ وَفَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ) (وَأَمَّا مَنْ حَفِظَ مَوَازِينُهُ وَهَارِيَةٌ) (وَمَا أَدْرَاكَ مَا هِيَةُ) (نَارٌ حَامِيَةٌ) (الْقَارِعَةُ ١-٤)

﴿1- [əl-Qariəh] ﴿(Qəlbləri) Qorxuya salan!﴾. 2- [Mə-lqariəh] ﴿(Qəlbləri) Qorxuya salan nədir?﴾. 3- [Vamə ədrakə mə-lqariəh] ﴿Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?﴾. 4- [Youmə yəkunu-nnəsu kəlfərəş-i-lməbsus] ﴿O gün insanlar (ətrafa) səpələnmiş pərvənələr tək olacaqlar﴾. 5- [Va təkunu-lcibəlu kəlihni-lmənfuş] ﴿Dağlar isə didilmiş yun görkəmi alacaqdır﴾. 6- [Fə-əmmə mən səqulət məvazinuh] ﴿(O gün) kimin tərəziləri ağır gələrsə﴾. 7- [Fəhuva fi iyəstən radiyəh] ﴿xoşbəxt güzəran sürəcək﴾. 8- [Və əmmə mən xaffət məvazinuh] ﴿Kimin tərəziləri yüngül gələrsə,﴾. 9- dır﴿. 10- [Və mə ədrakə mə hiyəh] ﴿Sən haradan biləsən ki, o nədir?﴾. 11- [Nərun həmiyəh] ﴿O, çox qızmar bir oddur!﴾. (Qariə surəsi, ayə: 1-11).

Təfsir:

1- «الْقَارِعَةُ»

[əl-Qariəh] ﴿(Qəlbləri) Qorxuya salan!﴾. Yəni: Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan qiyamət saatı.

2- «مَا الْقَارِعَةُ»

[Mə-lqariəh] ﴿(Qəlbləri) Qorxuya salan nədir?﴾. Yəni: Öz dəhşətli vahiməsi ilə insanların qəlbini qorxuya salan bu qiyamət saatı nədir?!

3- «وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ»

[Vamə ədrakə mə-lqariəh] ﴿Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?﴾. Yəni: Ey Peygəmbər! Dəhşətli vahiməsi

ilə insanların qəlbini qorxuya salan o saatın nə olduğunu sən nə bilirsən?! Şübhəsiz ki, o, Qiyamət günüdür.

4- «يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ التَّبْثُوتِ»

[Youmə yəkunu-nnəsu kəlfəraşı-İməbsus] ﴿O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr tək olacaqlar﴾. Yəni: O gün insanların qəlbinə dəhşətli qorxu düşəcək və insanlar bu dəhşətin və vahimənin qorxusundan sanki hər tərəfə səpələnəcək kəpənək kimi olacaqlar.

5- «وَتَكُونُ الْجِبَالُ كَالْعِنْدِ الْمَنْفُوشِ»

[Va təkunul-cibəlu kəlihnil-mənfus] ﴿Dağlar isə didilmiş yun görkəmi alacaqdır﴾. Yəni: Dağlar sürətli hərəkət etməsi ilə sanki əyrilmiş yun kimi olacaqdır!

6- «فَأَمَّا مَنْ تَقْلَى مَوَازِينُهُ»

[Fə-əmmə mən səqulət məvazinuh] ﴿(O gün) kimin tərəziləri ağır gələrsə﴾. Yəni: O gün yaxşı əmələri pis əməllərdən ağır gələn olan kimsə.

7- «فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ»

[Fəhuva fi işətin radiyəh] ﴿xoşbəxt güzəran sürəcək﴾. Yəni: Cənnətdə razı qalacağı xoş güzəran içində olacaqdır.

8- «وَأَمَّا مَنْ حَفَّتْ مَوَازِينُهُ»

[Və əmmə mən xaffət məvazinuh] ﴿Kimin tərəziləri yüngül gələrsə,﴾. Yəni: O gün pis əmələri yaxşı əməllərdən ağır gələn kimsə isə.

9- «فَأُمَّةٌ هَاوِيَةٌ»

[Fə-ummuhu haviyəh] ﴿anası (siğınacağı yer) Haviyə olacaqdır﴾. Yəni: Qiyamət günü qərar tutacağı yer - Cəhənnəm olacaqdır.

10- « وَمَا أَدْرَاكَ مَا هِيَهُ »

[Və mə ədrakə mə hiyəh] ﴿Sən haradan biləsən ki, o nədir?﴾. Yəni: Ey Peygəmbər! Sən nə bilirsən ki, nədir o?

11- « نَارٌ حَامِيَّةٌ »

[Nərun həmiyəh] ﴿O, çox qızmar bir oddur!﴾. Yəni: O, hərarəti olduqca şiddətli olan atəşdir.

Sual 5: Təkasur surəsini oxu və onu təfsir et?

Cavab: Təkasur surəsi və onun təfsiri:

« بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ »

[Bismilləhi-r-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmlı Allahın adı ilə!﴾.

﴿أَلَهُمْ لَكُمُ الْشَّكَافَاتُ﴾ ﴿حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ﴾ ﴿كَلَّا سَوْفَ تَعْلَمُونَ﴾ ﴿إِنَّمَا كَلَّا سَوْفَ تَعْلَمُونَ﴾
﴿كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ﴾ ﴿لَتَرَوْنَ الْجَحِيمَ﴾ ﴿إِنَّمَا لَتَرَوْنَهَا عَيْنَ الْيَقِينِ﴾ ﴿إِنَّمَا لَتَسْكُنُنَّ يَوْمَئِذٍ
عَنِ الْتَّعْيِيمِ﴾ [التکاثر ①]

﴿1- [Əl-həkumu-ttəkəsur] ﴿Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,﴾. 2- [Həttə zurtumu-İməqabir] ﴿(gölməklə) qəbirləri ziyarət etdiniz﴾. 3- [Kəllə soufə tə'ləmun] ﴿Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!﴾. 4- [Summə kəllə soufə tə'ləmun] ﴿Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!﴾. 5- [Kəllə lou tə'ləmunə ilmə-lyəqin] ﴿Xeyr! Kaş ki, yəqin biləyдинiz﴾. 6- [Lətəravunnə-İcəhim] ﴿Siz Cəhənnəmi mütləq görəcəksiniz!﴾. 7- [Summə lətəravunnəhə aynə-lyəqin] ﴿Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!﴾. 8- [Summə lətəs-əlunnə youmə-izin ani-nnəaim] ﴿Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız﴾. (Ət-Təkasur surəsi, ayə: 1-8).

Təfsir:

1- « أَلْهَاكُمُ اللَّكَاثُر »

[Əl-həkumu-ttəkəsər] ﴿Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,﴾ Yəni: Ey insanlar! Mal-dövlət və övladlarla fəxr etmək sizi Allaha itaət etməkdən yayındırı.

2- « حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ »

[Həttə zurtumu-İməkabir] ﴿(gömülməklə) qəbirləri ziyarət etdiniz﴾. Yəni: Hətta ölüb qəbirlərinizə girənədək, bu hal üzərində davam etdiniz.

3- « لَلَّا سَوْفَ تَعْلَمُونَ »

[Kəllə səufə təaləmun] ﴿Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!﴾. Yəni: Siz dünya malı ilə fəxr edib Allahın itaətindən yayınmamalıydınız. Siz bu bihudə məşğuliyyətin pis aqibətini mütləq biləcəksiniz.

4- « ثُمَّ لَلَّا سَوْفَ تَعْلَمُونَ »

[Summə kəllə soufə təaləmun] ﴿Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!﴾. Yəni: Siz bunun aqibətini mütləq biləcəksiniz.

5- « لَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ »

[Kəllə ləu təaləmunə ilməl-yəqin] ﴿Xeyr! Kaş ki, yəqin biləydimiz!﴾. Yəni: Doğrusu, əgər siz dirilib Allahın hüzuruna qayıdacağınızı və Onun sizə əməllərinizin əvəzini verəcəyini yəqin bilsəydiniz, mal-dövlət və oğul-uşaqla fəxr etməklə məşğul olmazsınız.

6- « لَتَرَوْنَ الْجَحِيمَ »

[Lətərvunnəl-cəhim] "Siz Cəhənnəmi mütləq görəcəksiniz!". Yəni: Allaha and olsun ki, Qiymət günü Cəhənnəmi görəcəksiniz.

7- « ثُمَّ لَتَرَوْنَهَا عَيْنَ الْيَقِينِ »

[Summə lətəravunnəhə aynəl-yəqin] ﴿Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!﴾. Yəni: Qiymət günü Cəhənnəmi yəqinliklə və buna heç bir şübhə olmadan görəcəksiniz.

8- « ثُمَّ لَتُسأَلُنَّ يَوْمَئِذٍ عَنِ التَّعْيِمِ »

[Summə lətus-əlunnə youmə-izin ani-nnəaim] ﴿Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız﴾. Yəni: Sonra, o gün Allah, sizə bəxş etdiyi sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlər barədə sizdən soruşacaqdır.

Sual 6: Asr surəsini oxu və onu təfsir et?

Cavab: Asr surəsi və onun təfsiri:

« بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ »

[Bismilləhi-r-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmlı Allahın adı ilə!﴾.

﴿وَالْعَصْرِ﴾ ﴿لَا إِنْسَنٌ لَّفِي حُنْكٍ﴾ ﴿لَا لَّذِينَ عَامَلُوا الصَّالِحَاتِ وَتَوَاصَرُوا بِالْخَيْرِ وَتَوَاصَرُوا بِالْبَيْنِ﴾ [العصر ①-②]

﴿1- [Vəl-asr] ﴿And olsun axşam çağına!﴾. 2- [Innə-l-insənə ləfi xusr] ﴿Həqiqətən, insan ziyan içərisindədir﴾. 3- [İllə-lləzinə əmənu va amilu-ssalihəti va təvasau bilhaqqı va təvasau bissabr] ﴿Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa!﴾. (Asr surəsi, ayə: 1-3).

Təfsir:

1- « وَالْعَصْرِ »

[Val-asr] ﴿And olsun axşam çağına!﴾. Yəni: Uca Allah zamana and içir.

2- «إِنَّ الْإِنْسَانَ لَفِي حُسْنٍ»

[Innə-l-insənə lefi xusr] ﴿Həqiqətən, insan ziyan içərisindədir﴾. Yəni: Bütün insanlar xüsran və həlak içindədir.

3- «إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ»

[illə-lləzine əmənu va amilu-ssalihəti va təvasau bilhaqqı va təvasau bi-ssabr] ﴿Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa!﴾. Yəni: Yalnız iman gətirib saleh əməl edən, bununla yanaşı, digərlərini haqqa və səbrə dəvət edən kimsələrdən başqa. Məhz belə kimsələr xüsrandan və həlakdan nicat tapan kimsələrdir.

Sual 7: Huməzə surəsini oxu və onu təfsir et?

Cavab: Huməzə surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

[Bismilləhi-r-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmlı Allahın adı ilə!﴾.

﴿وَتَلَّ لِكُلِّ هُمَزَةٍ لَّمَرَّةٍ﴾ (الَّذِي جَمَعَ مَالًا وَعَدَدَهُ) (يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَهُهُ) (كَلَّا لَيَثْبَذَنَ فِي الْأَلْحَظَةِ) (وَمَا أَدْرِيكَ مَا الْأَلْحَظَةُ) (نَازَ اللَّهُ الْمُوْقَدَةُ) (الَّتِي تَطَلَّعُ عَلَى الْأَفْعَدَةِ) (إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ) (فِي عَمَدٍ مُمَدَّدَةٍ) [الهمزة ①-①]

﴿1- [Vaylul-likulli huməzətin luməzəh] ﴿Hər bir qeybət edənin, tənə vuranın vay halına!﴾. 2- [Əlləzi cəməa məələn və addədəh] ﴿O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır﴾. 3- [Yəhsəbu ənnə mələhu axlədəh] ﴿və elə güman edir ki, var-dövləti onu əbədi yaşadacaqdır﴾. 4- [Kəllə ləyunbəzənnəh fi-lhutaməh] ﴿Xeyr! O, mütləq Hütəməyə atılıcaqdır﴾. 5- [Vamə ədrakə mə-lhutaməh] ﴿Sən haradan biləsən ki, Hütəmə nədir?). 6- [Nəru Allahi-İmuqadəh] ﴿Bu,

Allahın qaladığı Oddur﴿. 7- [Əlləti tattaliu alə-l-əf-ideh] ﴿(O Od) ki, (qalxıb) ürəklərə çatacaq﴿. 8- [İnnəhə aleyhim musadəh] ﴿Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır﴿. 9- [Fi amədin muməddədəh] ﴿Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar﴿﴿. (Huməzə surəsi, ayə: 1-9).

Təfsir:

1- « وَيْلٌ لِكُلِّ هُنَزَةٍ لُنَزَةً »

[Vaylul-likulli huməzətin luməzəh] ﴿Hər bir qeybət edənin, tənə vuranın vay halına!﴿. Yəni: İnsanların qeybətini edənlərin və onlara tənə vuranların halına vay və şiddətli əzab olsun.

2- « الَّذِي جَمَعَ مَالًا وَعَدَدَهُ »

[Əlləzi cəməə məələn va addədəh] (O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır﴿. Yəni: Onun dərdi-səri yalnız var-dövlət yiğib və onu dönə-dönə saymaqdır. Bundan başqa onun heç bir dərdi-səri yoxdur.

3- « يَحْسُبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ »

[Yəhsəbu ənnə mələhu axlədəh] (və elə güman edir ki, var-dövləti onu əbədi yaşadacaqdır﴿. Yəni: O elə güman edir ki, yiğdiği var-dövləti onu ölüm dən xilas edəcək və o dünya həyatında əbədi yaşayacaqdır.

4- « كَلَّا لَيَنْبَدَنَّ فِي الْحَطَّةِ »

[Kəllə ləyubəzənnəh fi-lhutaməh] ﴿Xeyr! O, mütləq Hütəməyə atılacaqdır﴿. Yəni: Bu iş heç də o cahilin təsəvvür etdiyi kimi deyil. Əlbəttə o, əzabın şiddətindən dolayı içərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm oduna atılacaqdır.

5- «وَمَا أَدْرَاكَ مَا الْخَطْلَةُ»

[Vamə ədrakə mə-lhutaməh] ﴿Sən haradan biləsən ki, Hütəmə nədir?﴾. Yəni: Ey Peygəmbər! İçərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm odunun nə olduğunu sən nə bilirsən?!

6- «نَارُ اللَّهِ الْمُوقَدَةُ»

[Nəru Allahi-lmuqadəh] ﴿(Bu,) Allahın qaladığı Oddur﴾. Yəni: O, Allahın, hərarəti şiddətli olan yanar odudur.

7- «الَّتِي تَلْقَلِعُ عَلَى الْأَفْيَدَةِ»

[Əlləti tattaliu aləl-əfidəh] ((O Od) ki, (qalxıb) ürəklərə çatacaq). Yəni: O Od ki, hərarəti insanların cisimlərini yandırıb, sonra onların ürəklərə çatacaqdır.

8- «إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ»

[İnnəhə aleyhim musadəh] Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır). Yəni: Cəhənnəmin qapıları içərisində əzab olunanların üzünə bağlı olacaqdır.

9- «فِي عَمَدٍ مُمَدَّدَةٍ»

[Fi amədin muməddədəh] ((Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar)). Yəni: Onlar Cəhənnəmdən çıxa bilməsinlər deyə, hündür dirəklərə bağlanmış halda olacaqlar.

Sual 8: Fil surəsini oxu və onu təfsir et?

Cavab: Fil surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفَيْلِ﴾ ﴿أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ﴾ ﴿وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ﴾ ﴿أَتَرَمِيمِ يَحْجَارَةً مِنْ سِجِيلٍ﴾ ﴿فَجَعَلَهُمْ كَعَصِيفٍ مَأْكُولٍ﴾ [الفيل ①-⑤]

1-[Ələm təra keyfə fəalə Rabbukə bi-ashəbi-lfil] ﴿Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?﴾. 2-[Ələm yəcəal keydəhum fi tadil] ﴿Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?﴾. 3-[Va ərsələ alehim tayran əbəbil] ﴿Onların üzərinə qatar-qatar quşlar göndərdi﴾. 4- [Tərmihim bihicəratin min siccil] ﴿(O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağıdırdı﴾. 5- [Fəcəaləhum kəasfin mə'kul] ﴿(Allah) onları sənki yeyilmiş əkin yarpağına döndərdi﴾. (Fil surəsi, ayə: 1-5).

Təfsir:

1- **«أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفَيْلِ»**

[Ələm təra keyfə fəalə Rabbukə bi-ashəbi-lfil] Rəbbinin fil sahiblərinə nələr etdi-yini görmədinmi? Yəni: Ey Peyğəmbər! Məgər Rəbbinin Əbrəhəyə və onun qosunu olan fil sahiblərinə, Kəbəni dağıtmaq üçün gəldikləri zaman nələr etdiyini görmədinmi?!

2- **«أَلَمْ يَجْعَلْ كَيْدُهُمْ فِي تَضليلٍ»**

[Ələm yəcəal keydəhum fi tadlı] (Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?). Yəni: Allah onların pis tədbirini puça çıxartdı və beləliklə də, onlar nə insanları Kəbədən uzaqlaşdırmaq istəklərinə, nə də ona aid başqa bir şeyə nail oldular.

3- **«وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلٍ»**

[Va ərsələ alehim tayran əbəbil] ﴿Onların üzərinə qatar-qatar quşlar göndərdi﴾. Yəni: Onların üstünə dəstə-dəstə quşlar göndərdi.

4- **«تَرْمِيهِمْ بِحَجَارَةٍ مِّنْ سِجِيلٍ»**

[Tərmihim bihicəratin min siccil] ﴿(O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağıdırdı﴾. Yəni: O quşlar onların üstünə odda bişmiş bərk gildən daşlar yağıdırdı.

5- «فَجَعَلْنَاهُ كَعَصِيفَ مَأْكُولٍ»

[Fəcəaləhum kəasfin mekul] ((Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi). Yəni: Allah onları heyvanların yeyib, ayaqları altında tapdaladığı əkin yarpağına döndərdi.

Sual 9: Qureyş surəsinə oxu və onu təfsir et?

Cavab: Qureyş surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿إِلَيْكُمْ قُرْيَشٌ﴾ ﴿إِنَّهُمْ رِحْلَةُ الشَّتاءِ وَالصَّيفِ﴾ ﴿فَلَيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ﴾ ﴿الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَأَمْنَهُمْ مِنْ حَوْفٍ﴾ [Qurayş 1-2]

1- [Li-iləfi qurayş] ﴿Qureyşin birliyi xatırınə﴾. 2- [İləfihim rihlətə-şşitə-i va-ssayf] ﴿Onların qış və yay səfərlərindəki birliyi xatırınə﴾. 3- [Fəlyə'budu Rabbə həzə-lbeyt] ﴿Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər﴾. 4- [Əlləzi ətaməhüm min cuin va əmənəhüm min xouf] ﴿(Allah) onlara acliqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxs etdi﴾. (Qureyş surəsi, ayə: 1-4).

Təfsir:

1- «إِلَيْكُمْ قُرْيَشٌ»

[Li-iləfi qurayş] ﴿Qureyşin birliyi xatırınə﴾. Yəni: Bu ayədə qəsd olunan, Qureyşin vərdiş etdiyi qış və yay səfərləridir.

2- «إِنَّهُمْ رِحْلَةُ الشَّتاءِ وَالصَّيفِ»

[İləfihim rihlətə-şşitə-i va-ssayf] ﴿Onların qış və yay səfərlərindəki birliyi xatırınə﴾. Yəni: Əmin-amanlıqla, heç kimsədən qorxmadan, qışda Yəmənə, yayda isə Şama etdikləri səfərlər.

3- «فَلَيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ»

[Fəlyə'abudu Rabbə həzə-lbeyt] ﴿Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər.﴾. Yəni: Qoy onlar bu səfərləri onlar üçün asanlaşdırın və toxunulmaz evin Rəbbi olan Tək Allaha ibadət etsinlər və heç kəsi Ona şərīk qoşmasınlar.

4- «الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَأَمْنَهُمْ مِنْ حَوْفٍ»

[Əlləzi ətaməhum min cuin va əmənəhum min xauf] ﴿(Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.﴾. Yəni: Uca Allah digər ərəb qəbilələrinin qəlbini Kəbə evini və Onun sakinlərini təzim etməyi salaraq, onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.

Sual 10: Məun surəsini oxu və onu təfsir et?

Cavab: Məun surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالْدِينِ﴾ (فَذَلِكَ الَّذِي يَدْعُ عَنِ الْآيَتِيْمِ) ﴿وَلَا يَحْضُرُ عَلَى طَعَامِ الْمِسْكِينِ﴾ (فَوَيْلٌ لِلْمُصَلِّيْنَ) (الَّذِيْنَ هُمْ عَنِ صَلَاتِهِمْ سَاهُوْنَ) (الَّذِيْنَ هُمْ يُرَاءُوْنَ) (وَيَتَنَعَّمُوْنَ الْتَّاغُوْنَ)

【۱۰-۷ الماعون】

1- [Əraəytəllezi yukəzzibu biddin] ﴿Dini yalan sayan o kimsəni gördünmü?﴾. 2- [Fəzəlikə-lləzi yədu-ul-yətim] ﴿O elə adamdır ki, yetimi qovar﴾. 3- [Valə yəhuddu alə təami-İmiskin] ﴿və (heç kəsi) kasiba əl tutmağa sövq etməz.﴾. 4- [Fəvaylun lil-musallin] ﴿vay halına namaz qılanların –﴾. 5- [Əlləzinə hum an salətihim səhun] ﴿o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar﴾. 6- [Əlləzinə hum yuraun] (Onlar riyakardırlar). 7- [Va yəmənənə-İməun] ﴿və az bir şey verməkdən belə imtina edirlər﴾. (Məun surəsi, ayə: 1-7).

Təfsir:

1- «أَرَأَيْتَ الَّذِي يُكَلِّبُ بِالِّدِينِ»

[Əraəytəllezi yukəzzibu biddin] ﴿Dini yalan sayan o kimsəni gördünmü?﴾. Yəni: Qiymət günü haqq-hesabı yalan sayan o kimsəni tanıdınım!?

2- «فَذِلِكَ الَّذِي يَذْهَبُ إِلَيْهِ الْيَتَمَّ»

[Fəzəlikə-lləzi yədu-ul-yətim] ﴿O elə adamdır ki, yetimi qovar﴾. Yəni: O, ehtiyacı olan yetimi şiddətlə qovan kimsədir.

3- «وَلَا يَحْصُلُ عَلَى طَعَامِ الْمِسْكِينِ»

[Valə yəhuddu alə təami-lmiskin] ﴿və (heç kəsi) kasıba əl tutmağa sövq etməz﴾. Yəni: O, nə özü fəqiri yedirdər, nə də özgəsini fəqir yedirtməyə təşviq edər.

4- «قَوْيَنْ لِلْمُضَلِّينَ»

[Fəvaylun lil-musallin] ﴿vay halına namaz qılanların →﴾. Yəni: Həlak və əzab olsun o namaz qılanların halına ki,

5- «الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ»

[Əlləzinə hum an salətihim səhun] (o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar). Yəni: Onlar öz namazlarından qafildirlər, namazlarına laqeyid yanaşarlar, səhlənkarlıqları üzündən namazlarını vaxtı-vaxtında deyil, əksinə, vaxtı çıxdıqdan sonra qıllarlar.

6- «الَّذِينَ هُمْ يُرَاءُونَ»

[Əlləzinə hum yuraun] ﴿Onlar riyakardırlar﴾. Yəni: Onlar namazlarını və əməllərini ixləslə olaraq Allah üçün deyil, insanlar görsün deyə edərlər.

7- «وَيَمْنَعُونَ الْمَاغُونَ»

[Va yəmnəunə-İməun] ﴿və az bir şey verməkdən belə imtina edirlər﴾. Yəni: Özləri üçün heç bir zərər və ya əziyyət olmadıqda belə, başqalarına yardım edilməsinə məne olarlar.

Sual 11: Kövsər surəsini oxu və onu təfsir et?

Cavab: Kövsər surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿إِنَّا أَعْظَمْنَاكَ الْكَوْثُرَ﴾ (فَصَلِّ لِرَبِّكَ وَانْخُرْ) (إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ﴾ [الکوثر-٥]

1- [İnnə əataynəkə-l-kəusər] ﴿Həqiqətən, Biz Kovsəri sənə bağışladıq﴾. 2- [Fəsalli lirabbikə vanhər] ﴿Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!﴾. 3- [İnnə şəni-əkə huva-l-əbtər] ﴿Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur﴾. (Kövsər surəsi, ayə: 1-3).

Təfsir:

1- «إِنَّا أَعْظَمْنَاكَ الْكَوْثُرَ»

[İnnə əataynəkə-l-kəusər] ﴿Həqiqətən, Biz Kovsəri sənə bağışladıq﴾. Yəni: Ey Peygəmbər! Həqiqətən, Biz sənə Cənnətdəki Kövsər irmağı olmaqla bol-bol nemətlər verdik!

2- «فَصَلِّ لِرَبِّكَ وَانْخُرْ»

﴿[Fəsalli lirabbikə vanhər] Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!﴾. Yəni: Bu nemətə görə Allaha şükür et! Sən müşriklərin qurban kəsib öz bütlərinə yaxınlaşması əməlinə müxalif olaraq, yalnız Allah üçün namaz qıl və yalnız Onun üçün qurban kəs!

3- «إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ»

[İnnə şəni-əkə huva-l-əbtər] Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur﴾. Yəni: Doğrusu sənə qəzəb bəsləyən kimsə özü bütün xeyrilərdən məhrum və unudulmuş bir kimsədir. Əgər o, insanlar arasında yad edilərsə, o zaman pisliklərlə yad edilər.

Sual 12: Kəfirun surəsinə oxu və onu təfsir et?

Cavab: Kəfirun surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿فُلْ يَأْتِيَهَا الْكَافِرُونَ﴾ (لَا أَعْبُدُ مَا تَعْبُدُونَ) (وَلَا أَنْتُمْ عَبْدُونَ مَا أَعْبُدُ) (وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ) (وَلَا أَنْتُمْ عَبْدُونَ مَا أَعْبُدُ) (لَكُمْ دِينُكُمْ وَلِي دِينِ) [الكافرون ①-⑤]

1- [Qul yə əyyuhə-l-kəfirun] (De: "Ey kafirlər!"). 2- [Lə ə'budu mə tə'budun] (De: "Ey kafirlər!". Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm). 3- [Valə əntum abidunə mə ə'bud] (Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz). 4- [Valə ənə abidummə abədtum] (Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm). 5- [Valə əntum abidunə mə ə'bud] (Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz). 6- [Ləkum dinukum valiyə din] (Sizin dininiz sizə, mənim dinim də mənədir!). (Kəfirun surəsi, ayə: 1-6).

Təfsir:

1- «فُلْ يَا أَيُّهَا الْكَافِرُونَ»

[Qul yə əyyuhə-l-kəfirun] (De: "Ey kafirlər!"). Yəni: Ey Peygəmbər! De: Ey Allaha küfr edən kafirlər!

2- «لَا أَعْبُدُ مَا تَعْبُدُونَ»

[Lə ə'budu mə tə'budun] (De: "Ey kafirlər!". Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm). Yəni: Mən nə indi, nədə ki, gələcəkdə sizin Allahı qoyub ibadət etdiyiniz bütlərə ibadət etmərəm.

3- «وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ»

[Valə əntum abidunə mə ə'bud] ﴿Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz﴾. Yəni: Siz də mənim ibadət etdiyim, Tək olan Allaha ibadət edən deyilsiniz.

4- «وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ»

[Valə ənə abidummə abədtum] ﴿Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm﴾. Yəni: Mən də sizin ibadət etdiyiniz bütlərə ibadət edən deyiləm.

5- «وَلَا أَنْثُمْ عَالِيُّونَ مَا أَخْبُدُ»

[Valə əntum abidunə mə ə'bud] ﴿Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz﴾. Siz də mənim ibadət etdiyim, Tək olan Allaha ibadət edən deyilsiniz.

6- «لَكُمْ دِينُكُمْ وَلِي دِينٌ»

[Ləkum dinukum valiyə din] ﴿Sizin dininiz sizə, mənim dinim də mənədir!﴾. Yəni: Sizin özünüzdən ixtira etdiyiniz dininiz var, mənim də Allahın mənə nazil etdiyi dinim vardır.

Sual 13: Nəsr surəsini oxu və onu təfsir et?

Cavab: Nəsr surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿Mərhəmətli və Rəhmlı Allahın adı ilə!﴾.

﴿إِذَا جَاءَهُ نَصْرٌ أَلْلَهُ وَالْفَتْحُ﴾ (وَرَأَيْتَ أَنَّاساً يَنْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا) ﴿فَسَيِّئَ حَمْدٌ رَّبِّكَ﴾

﴿وَأَسْتَغْفِرُهُ إِنَّهُ كَانَ تَوَابًا﴾ [النصر ①-⑤]

1- [İzə cə-ə nasruAllahi val-fəth] ﴿Allahın köməyi və qələbə gəldiyi zaman﴾. 2- [Va rəəytə-nnəsə yədxulunə fi dinilləhi əfvacə] ﴿insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə﴾. 3- [Fəsəbbih bihəmdi Rabbikə vastəğfirhu innəhu kənə təuvvəbə] ﴿həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!﴾. (Nəsr surəsi, ayə: 1-3).

Təfsir:

1- «إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ»

[İzə cə-ə nasruAllahi val-fəth] ﴿Allahın köməyi və qələbə gəldiyi zaman﴾. Yəni: Ey Peygəmbər! Sənin dininə Allahın köməyi və izzəti gəldiyi, həmçinin Məkkənin fəthi baş verdiyi zaman,

2- «وَرَأَيْتَ النَّاسَ يَنْدَخِلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا»

[Va raəytə-nnəsə yədxulunə fi dinilləhi əfvacə] ﴿insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə﴾. Yəni: İnsanların dəstə-dəstə İslami qəbul etdiklərini gördükün zaman".

3- «فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْ إِلَهَ كَانَ تَوَابًا»

[Fəsəbbihbih bihəmdi Rabbikə vastəğfirhu innəhu kənə təuvvəbə] ﴿həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!﴾. Yəni: Bil ki, bu sənin göndərildiyin peyğəmbərlik risalətinin sona yetməsinin yaxınlaşdırığına işarə edən bir əlamətidir. Elə isə bu qələbəyə və zəfərə şükr edərək, həmd ilə Rəbbinə təriflər et və Ondan bağışlanma dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir. O, qullarının tövbəsini qəbul edib onları bağışlayandır.

Sual 14: Məsəd surəsini oxu və onu təfsir et?

Cavab: Məsəd surəsi və onun təfsiri:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿تَبَّعَتْ يَدَاهُ لَهُبٌ وَتَبَّ﴾ (مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ) (سَيَضْلَعُ نَارًا ذَاتَ لَهُبٍ) (وَأَمْرَأٌ ثُورٌ

﴿حَمَالَةُ الْحَطَبِ﴾ (فِي چِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ) [المسد ①-②]

1- [Təbbət yədə əbi ləhəbin vatəbb] ﴿Əbu Ləhəbin əlləri qurusun, qurudu da!﴾. 2- [Mə əğnə anhu məluhu vamə kəsəb] ﴿Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək﴾. 3- [Səyasılə nəran zətə ləhəb] ﴿O, alovlanan oda atılacaqdır﴾. 4-

[Vamraətuhu həmmələtə-l-hətab] ﴿Onun odun şələsi daşıyan arvadı da﴾. 5- [Fi cidihə hablun min məsəd] ﴿Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır﴾. (Məsəd surəsi, ayə: 1-5).

Təfsir:

1- « تَبَّئْ يَدَا أُلِي لَهِبٍ وَتَبَّ «

[Təbbət yədə əbi ləhəbin vatəbb] ﴿Əbu Ləhəbin əlləri qurusun, qurudu da!﴾. Yəni: Peyğəmbərin -sallallahu aleyhi və səlləm- əmisi Əbu Ləhəb bin Abdul-Muttəlibin Peyğəmbərə -sallallahu aleyhi və səlləm- əziyyət verdiyinə görə səyləri boşça çıxdı və hər iki əli qurudu.

2- « مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ «

[Mə əğnə anhu məluhu vamə kəsəb] ﴿Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək﴾. Yəni: Ona topladığı hansı var-dövləti və ya hansı oğul-uşağı fayda verdi? Əksinə, topladığı nə var-dövləti, nədə ki, oğul-uşağı fayda vermədi və bunların heç bir onu Allahın rəhmətinə müvəffəq etmədi.

3- « سَيَضْلِي نَارًا ذَاتَ لَهِبٍ «

[Səyaslə nəran zətə ləhəb] ﴿O, alovlanan oda atılacaqdır﴾. Yəni: O, Qiyamət günü hərarətindən əzab çəkəcək alovlu atəşə girəcəkdir.

4- « وَامْرَأَتُهُ حَمَالَةُ الْحَظْبِ «

[Vamraətuhu həmmələtə-l-hətab] ﴿Onun odun şələsi daşıyan arvadı da﴾. Yəni: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yolunun üzərinə tikanlar atmaqla Peyğəmbərə -sallallahu aleyhi və səlləm- əziyyət verən Əbu Ləhəbin arvadı Ummu Cəmil də, əri ilə birgə Cəhənnəm oduna girəcəkdir.

5- « في جيدها حبلٌ من مَسَدٍ »

[Fi cidihə hablun min məsəd] ﴿Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır﴾. Yəni: Arvadı Ummu Cəmilin boynunda xurma liflərindən möhkəm kəndir olacaq və o, həmən kəndirlə Cəhənnəmə sürüklənəcəkdir.

Sual 15: İxlas surəsinə oxu və onu təfsir et?

Cavab: İxlas surəsi və onun təfsiri:

« بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ »

﴿Mərhəmətli və Rəhmlı Allahın adı ilə!﴾.

﴿قُلْ هُوَ اللَّهُ أَحَدٌ﴾ (الله الصمد) ﴿لَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ﴾ (الإخلاص ١-٥)

1- [Qul huwallahu əhəd] ﴿De: “O Allah Təkdir!”﴾. 2-[Allahu-s-saməd] ﴿Allah Möhtac deyildir﴾. 3- [Ləm yəlid valəm yuləd] ﴿O, nə doğub, nə doğulub,﴾. 4- [Valəm yəkun ləhu kufuvan əhəd] ﴿Onun bənzəri də yoxdur”﴾. (İxlas surəsi, ayə: 1-4).

Təfsir:

1- « قُلْ هُوَ اللَّهُ أَحَدٌ »

[Qul huwallahu əhəd] ﴿De: “O Allah Təkdir!”﴾. Yəni: Ey Peyğəmbər! De: O Allah Təkdir və Ondan başda heç bir ilah yoxdur.

2- « الَّهُ الصَّمَدُ »

-[Allahu-s-saməd] ﴿Allah Möhtac deyildir﴾. Yəni: Bütün məxluqatın ehtiyacı Ona tərəf qaldırılır.

3- « لَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ »

[Ləm yəlid valəm yuləd] ﴿O, nə doğub, nə doğulub,﴾. Yəni: Uca Allahın nə övladı, nədə ki, atası vardır.

4- « وَلَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ »

[Valəm yəkun ləhu kufuvan əhəd] ﴿Onun bənzəri də yoxdur﴾. Yəni: Məxluqatından Ona bənzər kimsə yoxdur.

Sual 16: Fələq surasını oxu və onu təfsir et?

Cavab: Fələq surəsi və onun təfsiri:

« بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ »

﴿Mərhəmətli və Rəhmlı Allahın adı ilə!﴾.

﴿قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ﴾ ﴿مَنْ شَرِّ مَا خَلَقَ﴾ ﴿وَمَنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ﴾ ﴿وَمَنْ شَرِّ الْنَّفَقَاتِ فِي الْعُقَدِ﴾ ﴿وَمَنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ﴾ [الفلق ٥-٦]

1- [Qul əuzu birabbi-l-fələq] ﴿De: Sığınırəm sübhün Rəb-binə!﴾
2- [Min şərri mə xaləq] ﴿Məxluqatının şərindən﴾ 3- [Vamin şərri
ğasıqin izə vaqab] ﴿Çökən zülmətin şərindən﴾ 4- [Vamin şərri-n-
nəffəsəti fi-l-uqad] ﴿Düyünlərə üfürən (cadugər) qadınların
şərindən﴾ 5- [Vamin şərri həsidiñ izə həsəd] ﴿Və həsəd apardığı
zaman həsədçinin şə-rindən!﴾ (Fələq surəsi: 1-5).

Təfsir:

1- « قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ »

[Qul əuzu birabbi-l-fələq] ﴿De: "Sığınırəm sübhün Rəbbinə!﴾.
Yəni: Ey Peygəmbər! De: "Pənah aparırəm sübhün Rəbbinə və
Ondan kömək diləyirəm!

2- « مِنْ شَرِّ مَا خَلَقَ »

[Min şərri mə xaləq] ﴿Xəlq etdiklərinin şərindən﴾. Yəni: Zərər
verən məxluqatının şərindən.

3- « وَمَنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ »

[Vamin şərri ğasıqin izə vaqab] ﴿Çökən zülmətin şərindən﴾.
Yəni: Gecələr zühur edən heyvanlar, oğrular və s. bu kimi zərərli
məxluqların şərindən Allaha sığınırəm.

« وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ » 4-

[Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴿Düyünlərə üfürən (cadugər) qadınların şerindən﴾. Yəni: Düyünlərə üfürən sehribaz qadınların şerindən Allaha sığınırın.

5- « وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ »

[Vamin şərri həsidiñ izə həsəd] ﴿Və həsəd apardığı zaman paxılın şerindən!﴾. Yəni: Allahın insanlara bəxş etdiyi nemətlərə görə onlara həsəd edib, qəzəblənən, Allahın onlara bəxş etdiyi nemətlərdən məhrum olunmalarını və onların başlarına pis bir şeyin gəlməsini istəyən, həsədcilərin şerindən Allaha sığınıram.

Sual 17: Nəs surəsinə oxu və onu təfsir et?

Cavab: Nəs surəsi və onun təfsiri:

« بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ »

﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə!﴾.

﴿قُلْ أَعُوذُ بِرَبِّ الْكَوَافِرِ﴾ (Məlikən-nəs) ﴿اللهُ أَكْبَرُ﴾ (Allahın adı) ﴿أَنَّمَا يُوَسِّعُ فِي صُدُورِ الْكَوَافِرِ﴾ (Mən Şərri-Allətin-nəs) ﴿الْكَوَافِرُ﴾ (Allətin-nəs)

﴿أَعُوذُ بِرَبِّ الْكَوَافِرِ﴾ (Qul-n-nəs) ﴿الْكَوَافِرُ﴾ (Allətin-nəs) [1-5]

1- [Qul əuzu birabbi-n-nəs] ﴿De: "Sığınıram insanların Rəbbinə, 2- [Məliki-n-nəs] ﴿insanların Hökmdarına, 3-[İləhi-n-nəs] ﴿insanların məbuduna! 4- [Min şərri-l-vasvasi-l-xannəs] ﴿Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şerindən﴾. 5- [Əlləzi yuvasvisu fi suduri-n-nas] (O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır, 6- [Minə-l-cinnəti va-n-nəs] ﴿cılarda də (olur), insanlardan da!﴾. (Nəs surəsi: 1-6).

Təfsir:

1- « قُلْ أَعُوذُ بِرَبِّ الْكَوَافِرِ »

[Qul əuzu birabbi-n-nəs] ﴿De: "Sığınıram insanların Rəbbinə,) Yəni: Ey Peygəmbər! De: "Pənah aparıram insanların Rəbbinə və Ondan kömək diləyirəm!

« مَلِكُ النَّاسِ » 2-

[Məliki-n-nəs] (insanların Hökmdarına). Yəni: İnsanları, Öz istəyinə müvafiq olaraq idarə Edənə və insanların Ondan başqa ixtiyar sahibi olmayana.

3- « إِلَهُ النَّاسِ »

[İləhi-n-nəs] (insanların məbuduna!). Yəni: İnsanların haqq olan məbuduna. Çünkü insanların Ondan başqa haqq məbudu yoxdur.

4- « مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ »

[Min şərri-l-vasvasi-l-xannəs] (Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən). Yəni: İnsanlara vəsvəsəsini verən Şeytanın şərindən.

5- « الَّذِي يُوَسِّعُ فِي صُدُورِ النَّاسِ »

[Əlləzi yuvasvisu fi suduri-n-nas] ((O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır). Yəni: Vəsvəsini insanların qəlblərinə atan şeytanın şərindən.

6- « مِنَ الْجِنَّةِ وَالنَّاسِ »

[Minə-l-cinnəti va-n-nəs] (cılardən də (olur), insanlardan da!). Yəni: Vəsvəsə verən o şeytan, cılardən də olur, insanlardan da.

Hədis bölmü

Birinci hədis:

Sual 1: «Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.

Cavab: Möminlərin əmri Əbul-Həfs Ömər ibn əl Xattab (radiyallahu Təala anhu) demişdir: Mən Allah Rəsulunun - sallallahu aleyhi və səlləm- belə dediyini eșitdim: "Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır. Kimin hicrəti Allah və Onun Rəsulu üçündürsə, onun hicrəti Allaha və Onun Rəsuluna aiddir. Kimin də hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görədirlər, onun hicrəti, hicrət etdiyi şeyə aiddir". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Hədisdən çıxan faydalar:

1- Əməllərin: namaz, oruc, həcc və s. bu kimi hansı əməl olmasından aslı olmayıaraq, hər bir əməli etmək üçün niyyət lazımdır.

2- Niyyət, ixləsla, Uca Allahın rızasını qazanmaq üçün olmalıdır.

İkinci hədis:

Sual 2: «Kim bizim bu işimizdə (dinimizdə) olmayan bir yenilik edərsə ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.

Cavab: Möminlərin anası Aişə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu -sallallahu aleyhi və səlləm- belə demişdir: «Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunur». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

1- Dində bidət - yenilik çıxarmağın qadağan olması.

2- Bidət əməllər rədd olunur, qəbul edilməz.

Üçüncü hədis:

Sual 3: «Bir gün Peygəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzurunda oturmuşduq ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.

Ömər ibn Xəttab (radiyallahu anhu) rəvayət edir ki, bir gün Peygəmbərin -sallallahu aleyhi və səlləm- hüzuruda oturmuşduq, bu zaman paltarı ağappaq, saçları zil qara, üzərində heç bir səfər əlaməti olmayan və aramızda heç kəsin tanımadığı bir adam gəlib, Peygəmbərin -sallallahu aleyhi və səlləm- yanında oturub, iki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyub dedi: «Ey Muhəmməd! Mənə İsləm haqqında xəbər ver». Peygəmbər -sallallahu aleyhi və səlləm-: «İsləm, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, ramazan orucunu tutmağın, imkan olduqda isə Allahın evi - Kəbəni ziyarət edərək həcc etməyindir» deyə buyurdu. (Adam:) «Doğru söylədin» dedi. (Ömər) dedi ki, biz o adama təəccüb etdik. Həm sual verir, həm də onun söylədiklərinin doğru olduğunu təsdiqləyirdi. O yenə: «Mənə iman haqqında xəbər ver» deyərək soruşdu. Peygəmbər -sallallahu aleyhi və səlləm-: «(İman) Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axırət gününə, qədərin xeyir və şərinin Allahdan olmasına inanmağındır» deyə buyurdu. (Adam:) «Doğru söylədin. Mənə ehsan haqqında xəbər ver» dedi. Peygəmbər -sallallahu aleyhi və səlləm-: «(Ehsan) Allaha, Onu görmüş kimi ibadət etməyindir. Sən Onu görməsən də, O, səni görür» deyə buyurdu. (Adam:) «Mənə Qiymət haqqında xəbər ver!» dedi. Peygəmbər -sallallahu aleyhi və səlləm-: «Bu haqda soruşulan soruştan çok

bilmir» deyə buyurdu. (Adam:) «Onda mənə onun əlamətləri haqqında xəbər ver» dedi. Peyğəmbər -sallallahu aleyhi və səlləm-: «Qul qadının öz ağasını doğduğunu, ayaq yalın, çılpaq çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışdıqlarını görəcəksən» deyə buyurdu. (Ömər) dedi ki, sonra o adam çıxıb getdi. Bir müddətdən sonra Peyğəmbər -sallallahu aleyhi və səlləm- mənə belə dedi: «Ey Ömər! O sual verənin kim olduğunu bilirsənmi?». Mən: Allah və Rəsulu daha yaxşı bilir deyə cavab verdim. Peyğəmbər -sallallahu aleyhi və səlləm-: «O Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmışdır» dedi. Hədisi Müslim rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

1- İslamın beş əsasının qeyd et. Bunlar aşağıdakılardır:

Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək.

Namaz qılmaq.

Zəkat vermək.

Ramazan orucunu tutmaq.

Allahın evi - Kəbəni həcc etmək.

2- İmanın əsaslarının zikr olunması. Onların sayı altıdır:

Allaha iman.

Mələklərinə iman.

Kitablarına iman.

Elçilərinə iman.

Axırət gününə iman.

Qədərin xeyrinə və şərinə iman.

3- Ehsanın rükununu say. Ehsanın bir rükunu vardır, bu, sənin, Allaha, Onu görmüş kimi ibadət etməyindir. Sən Onu görməsəndə, O, səni görür.

4- Qiymət saatının qopacaq vaxtı Uca Allahdan başqa kimsə bilmir.

Dördüncü hədis:

Sual 4: «Möminlərin ən kamil iman sahib olan ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.

Cavab: Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə dediyini rəvayət edir: «Möminlərin ən kamil imana sahib olanı, gözəl əxlaqa sahib olanlardır». Hədisi Tirmizi rəvayət etmiş və hədisə "Həsən Səhih" hökmü vermişdir.

Hədisdən çıxan faydalar:

- 1- Gözəl əxlaqlı olmağa təşviq etmək.
- 2- Kamil əxlaq kamil imandandır.
- 3- İman artır və azalır.

Beşinci hədis:

Sual 5: «Kim Allahdan başqasına and içərsə ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.

Cavab: İbn Ömər (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə dediyini rəvayət edir: «Kim Allahdan başqasına and içərsə, atriq küfür etmiş yaxud şərīk qoşmuşdur». Hədisi Tirmizi rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

- 1- Uca Allahdan başqasına and içmək icazəli deyil.
- 2- Uca Allahdan başqasına and içmək kiçik şirkdir.

Altıncı hədis:

Sual 6: «Sizdən biri məni çox sevmədikcə, iman gətirmiş olmaz ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.

Cavab: Ənəs (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə dediyini rəvayət edir: «Sizdən biri məni, valideynindən, övladından və bütün insanlardan çox

sevmədikcə, iman gətirmiş olmaz». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

1- Peyğəmbəri -sallallahu aleyhi və səlləm- bütün insanlardan çox sevməyin vacib olması.

2- Peyğəmbəri -sallallahu aleyhi və səlləm- bütün insanlardan çox sevmək imanın kamilliyindəndir.

Yeddinci hədis:

Sual 7: «Sizdən biri qardaşı üçün istəmədikcə iman etmiş olmaz ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et.

Cavab: Ənəs (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: «Sizdən biri özü üçün istədiyini qardaşı üçün istəmədikcə iman etmiş olmaz». Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

1- Mömin bir kimsəyə özü üçün istədiyi xeyri digər möminlər üçün də istəməsi vacibdir.

2- Mömin bir kimsənin özü üçün istədiyi xeyri digər möminlər üçün istəməsi imanın kamilliyindəndir.

Səkkizinci hədis:

Sual 8: «Nəfsim əlində Olana and olsun ...» hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et.

Cavab: Əbu Səid (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: «Nəfsim əlində Olana and olsun ki, İxləs surəsi Quranın üçdə birinə bərabərdir». Hədisi Buxari rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

1- İxləs surəsinin fəziləti.

2- İxləs surəsinin Quranın üçdə birinə bərabər olması.

Doqquzuncu hədis:

Sual 9: «Lə həulə və lə quvvətə illə billəh ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.

Cavab: Əbu Musa (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə dediyini rəvayət edir: «Lə həulə və lə quvvətə illə billəh [Qüdrət və güc yalnız Allahdadır!] (zikri) Cənnət xəzinə-lərindən bir xəzinədir». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

- 1- «Lə həulə və lə quvvətə illə billəh» kəlməsinin fəziləti və onun Cənnət xəzinə-lərindən bir xəzinə olması.
- 2- Qul, öz güc və qüvvətinə deyil, yalnız Tək olan Uca Allaha etimad etməsi.

Onuncu hədis:

Sual 10: «Agah olun! İnsan bədəndə bir ət parçası var ki, ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.

Cavab: Numan bin Bəşir (radiyallahu anhu) rəvayət edir ki, Mən Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə dediyini eşitdim: «Agah olun! İnsan bədəndə bir ət parçası var ki, əgər o islah edilərsə, bütün bədən islah olar, yox, əgər o korlanarsa, bütün bədən korlanar. Bilin ki, bu ət parçası qəlbdir». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

- 1- Qəlbin islahı, insanın xaricinin və daxilinin islah olması deməkdir.
- 2- Qəlbin islahına diqqət vermək. Çünkü qəlbin islah olmasının, insanın islah olmasına təsiri vardır.

On birinci hədis:

Sual 11: «Kimin dünyada sonuncu kəlməsi Lə iləhə illəllah olarsa ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.

Cavab: Muaz bin Cəbəl (radiyallahu anhu) Peyğəmbərin - sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: "Kim sonuncu kəlməsi Lə iləhə illəllah olarsa Cənnətə girər". Hədisi Əbu Davud rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

1- Lə iləhə illəllah kəlməsinin fəziləti və qulun bu kəlmə səbəbi ilə Cənnətə girməsi.

2- İnsanın dünyada sonuncu kəlməsinin Lə iləhə illəllah kəlməsi olmasının fəziləti.

On ikinci hədis:

Sual 12: «Mömin tənə etməz, lənət etməz ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.

Cavab: Abdullah ibn Məs'ud (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: «Mömin tənə etməz, lənət etməz, pis və ədəbsiz sözlər söyləməz». Hədisi Tirmizi rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

1- Hər bir batıl və nələyiq söz söyləməkdən çəkinmək.

2- Mömin kimsənin batıl və nələyiq söz söyləməkdən çəkinməsi, onun dilində olan mömin sıfətlərindəndir.

On üçüncü hədis:

Sual 13: «İnsanın ıslamının gözəlliyyindəndir ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.

Cavab: Əbu Hureyra (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: «İnsanın,

özünə aid olmayan şeyləri tərk etməsi, onun İslamının gözəlliyindəndir». Hədisi Tirmizi və başqaları rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

- 1- İnsanın, ona aid olmayan, başqasının dini və dünya işlərini tərk etməsi.
- 2- İnsanın, özünə aid olmayan şeyləri tərk etməsi, onun İslamının kamiliyyindəndir.

On dördüncü hədis:

Sual 14: «Kim Allahın kitabından bir hərf oxuyarsa ...»

hədisini tamamla və bu hədisdən bəzi faydaları zikr et.

Cavab: Abdullah ibn Məsud (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: «Kim Allahın kitabından bir hərf oxuyarsa ona bir həsənə (savab) vardır. Hər bir həsənə üçün isə on mislində savab vardır. Mən demirəm ki, "Əlif, Ləm, Mim" bir hərfdir! Lakin "Əlif" bir hərf, "Ləm" bir hərf və "Mim" bir hərfdir». Hədisi Tirmizi rəvayət etmişdir.

Hədisdən çıxan bəzi faydalar:

- 1- Quran oxumağın fəziləti.
- 2- Qurandan oxuduğun hər bir hərf üçün sənə savablar vardır.

İslam ədəbləri bölümü

Uca Allaha qarşı olan ədəb:

Sual 1: Uca Allaha qarşı olan ədəb necə olur?

Cavab 1: Uca Allahı təzim etməklə.

2- Ona heç bir şeyi şərik qoşmadan yalnız Ona ibadət etməklə.

3- Ona itaət etməklə.

4- Asılıkları tərk etməklə.

5- Uca Allahın insana bəxş etdiyi sayımaqla bitməz olan lütfünə və nemətlərinə görə Ona şükür və həmd-səna etməklə.

6- Uca Allahın insan üçün yazdığı qədərə səbr etməklə.

Peyğəmbərə -sallallahu aleyhi və səlləm- qarşı olan ədəb:

Sual 2: Peyğəmbərə -sallallahu aleyhi və səlləm- qarşı olan ədəb necə olur?

Cavab 1: Ona tabe olmaq və onun ardınca getməklə.

2- Ona itaət etməklə.

3- Ona asi olmayı tərk etməklə.

4- Onun verdiyi xəbərləri təsdiqləməklə.

5- Onun sünnətinə ziyadələr edərək bidətə yol verməməklə.

6- Onu öz nəsfindən və bütün insanlardan çox sevməklə.

7- Ona hörmət etməklə və həmçinin, ona və onun sünnətinə yardım etməklə.

Sual 3: Valideyinlər qarşı olan ədəb necə olur?

1- Asilik olmayan işlərdə valideyinlərə itaət etməklə.

2- Valideyinlərin xidmətində durmaqla.

3- Onlara yardım etməklə.

4- Onların ehtiyaclarını ödəməklə.

5- Onlar üçün dua etməklə.

6- Onlarla mülayim davranışım və hətta onlara sözlərin ən kiçiyini olan "Uf" sözünü də olsa belə deməmək.

7- Valideyinlərin üzünə təbəssüm etmək və onlarla qışqabaqlı olmamaqla.

8- Səsimi valideyinlərin səsindən yüksək qaldırmırəm, onları diqqətlə dinləyirəm, onlar danışarkən sözlərini kəsmirəm, onları adları ilə çağırırmırəm, əksinə, onlara: "Atam", "Anam" deyərək müraciət edirəm.

9- Əgər atam və anam otaqdadırsa bu zaman onlardan icazə almadan otağa daxil olmuram.

10- Valideyinlərin əlindən və başından öpmək.

Qohumluq əlaqələrinin ədəbləri:

Sual 4: Qohumluq əlaqələrini necə birləşdirim?

Cavab: 1- Qardaş, bacı, əmi, bibi, dayı, xala və s. qalan qohumları ziyarət etmək.

2- Onlara söz və əməllə yaxşılıq və kömək etmək.

3- Onlarla telefon və ya başqa vasitərlə əlaqə saxlamaq və onlarla hal-əhval tutmaq.

Uca Allah üçün olan qardaşlığın ədəbləri:

Sual 5: Qardaşlarım və dostlarımıla necə olmalıdır?

Cavab: 1- Onları sevirəm və nümunəvi dostlarla yoldaşlıq edirəm.

2- Pis dostları tərk edib, onlardan uzaq oluram.

3- Qardaşlarımı salam verib, onlarla əl ilə görüşürəm.

4- Onlar xəstələndikləri zaman onları ziyarət edib, onların şəfa tapmaları üçün dua edirəm.

5- Asqırıldıqları zaman onlara «بِرَحْمَكَ اللَّهُ» [Yərhəmükəllah] "Allah sənə rəhm etsin!" deyirəm.

6- Məni, onu ziyarət etməyə çağırırdıqda, dəvətinə icabət edirəm.

7- Ona nəsihət edirəm.

8- Ona zülm olunduqda yardım edirəm və onun da başqalarına zülm etməsinə mane oluram.

9- Özüm üçün istədiyimi müsəlman qardaşım üçün də istəyirəm.

10- Köməyimə ehtiyacı olduqda, ona yardım edirəm.

11- Ona söz və ya əməlimlə əziyyət vermirəm.

12- Onun sırrını qoruyuram.

13- Onu söymürəm, onun qeybətini etmirəm, onu alçatmırıam, ona həsəd aparmırıam, onun eyiblərini axtarmırıam və onu aldatmırıam.

Qonşuluq ədəbləri:

Sual 6: Qonşuluq ədəbləri hansılardır?

Cavab: 1- Qonşuma söz və əməllə yaxşılıq edirəm, köməyimə ehtiyacı olduqda isə ona yardım edirəm.

2- Bayram, evlilik və s. bu kimi sevincli günlər münasibəti ilə onu təbrik edirəm.

3- Xəstələndikdə onu ziyarət edirəm, ölüm və ya bədbəxt hadisə baş verdikdə isə ona başsağlığı verirəm.

4- Hazırladığım yeməklərdən imkan daxilində ona da göndərirəm.

5- Ona söz və ya əməlimlə əziyyət vermirəm.

6- Səsi yüksəyə qaldıraraq qonşumu narahat etmirəm, onun eyiblərini axtarmırıam və onda xoşlamadığım bir şey gördükdə isə səbir edirəm.

Qonaqlıq ədəbləri:

Sual 7: Qonaqlıq və qonaq ədəbləri hansılardır?

Cavab: 1- Məni qonaqlığa dəvət edənin, dəvətinə icabət edirəm.

2- Bir kimsəni ziyarət etmək istədikdə, əvvəlcədən ondan icazə alır və nə zaman gələcəyimi qabaqcadan ona bildirirəm.

3- Onun yanına daxil olmazdan öncə icazə alıram.

4- Onu ziyarət etdikdə (evində) çox oturmuram.

5- Evinə daxil olduqda, gözlərimi ailəsinin fərdlərinə baxmaqdan qoruyuram.

6- Evimə qonaq gəldikdə isə onu gözəl şəkildə, gülər üzlə və gözəl bir tərzdə salamlayaraq qarşılıyıram.

7- Qonağı, evimin ən yaxşı yerində əyləşdirirəm.

8- Qonağa yemək və içmək təklif edərək ona ehtiram göstərirəm

Xəstə ədəbləri:

Xəstə və xəstələri ziyarət etmə ədəblərini zikr et:

Cavab: 1- Ağrı hiss etdikdə, əlimi bədənimin ağrıyan yerinə qoyub üç dəfə: «بِسْمِ اللَّهِ» [Bismilləh!] "Allahın adı ilə!", sonra isə, yeddi dəfə:

«أَعُوذُ بِعِزَّةِ اللَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأَحَذِرُ»

[Əuzu bi izzətilləhi və qudratihi min şərri mə əcidu və uhaziru] "Duyduğum və həzər etdiyimin şərindən Allaha və Onun qüdrətinə sığınıram!" deyirəm.

2- Allahın mənim üçün təqdir etdiyindən razı qalıb, səbir edirəm.

3- Xəstə qardaşımı ziyarət etməyə tələsirəm, ziyarət etdikdə onun üçün dua edirəm və onu ziyarət etdikdən sonra yanında çox oturmaqla ona əziyyət vermirəm.

4- Məndən tələb etmədən onun üçün ruqiyə (ovsun) oxuyuram.

5- Ona səbirli olmayı, Allaha dua etməyi, namazı və bacardığı qədər təharətli olmayı tövsiyə edirəm.

6- Xəstə üçün edilən dua:

«أَسْأَلُ اللَّهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيكَ»

[Əsəlullahəl-azimə Rabbəl-arşıl-aziymi ən yəşfiyəkə] "Böyük Ərşin Rəbbi olan Əzəmətli Allahdan sənə şəfa verməsini diləyirəm!" (bu dua yeddi dəfə edilir).

Elm öyrənməyin ədəbləri:

Sual 9: Elm öyrənmək ədəblərini zikr et.

1- Elmi xalis niyyətlə Uca Allah üçün öyrənmək.

2- Öyrəndiyim elmə əməl edirəm.

3- Müəllimin yanında və ya ondan uzaqda olduqda ona hörmət və ehtiram edirəm.

4- Onun qarşısında ədəblə otururam.

5- Onu diqqətlə dinləyirəm və dərs əsnasında sözünü kəsmirəm.

6- Ona sual verdikdə, sualı ədəblə verirəm.

7- Onu adı ilə çağırıram.

Məclis ədəbləri:

Sual 10: Məclis ədəbləri hansılardır?

1- Məclis əhlinə salam verirəm.

2- Məclisə gəldikdə bir kimsəni yerindən qaldırıb onun yerində və ya icazə almadan iki nəfərin arasında əyləşmirəm, əksinə, məclisin, gəlib çatdığını, bitdiyi yerində əyləşirəm.

3- Başqasının əyləşməsi üçün yer təşkil etməyə çalışıram

4- Öz müdaxiləmlə məclisdə danışanın sözünü kəsmirəm.

5- Məclidən qalxıb getmək istədikdə, məclis əhlindən icazə almadan və onlarla sağıllaşmadan getmirəm.

6- Məclis bitdikdə isə məclisin kəffarə duasını oxuyuram.

« سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهُدُ أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ، أَسْتَغْفِرُكَ وَأُتُوبُ إِلَيْكَ »

[Subhanəkə Allahummə və bihəm-dik, əshədu əllə ilahə illə ənt, əstəgfirukə və ətubu ileyk] "Allahım! Sən pak və müqəddəssən! Sənə həmd olsun! Mən şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm!".

Yatmaq ədəbləri:

Sual 11: Yatmaq ədəblərini zikr et.

Cavab: 1-Tez yatıram.

2- Dəstəməzli olaraq yatıram.

3- Üzü üstə yatmırəm.

4- Sağ tərəfim üzərində və sağ əlimi sağ yanağımın altına qoyaraq yatıram.

5- Çarpayıma daxil olmazdan əvvəl çarpayımı əlim ilə təmizləyirəm.

6- Kürsü ayəsini bir dəfə, İxləs, Fələq və Nəs surələrini isə üç dəfə oxuyaraq yatağa girərkən edilən zikrləri oxuyuram və

« بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا ۝ »

[Bismikə, Allahummə əmutu va əhyə] "Allahım! Sənin adınla ölü və dirilirəm!" deyirəm.

7- Fəcr namazına oyanıram.

8- Yuxudan oyandıqdan sonra bu zikri edirəm:

« الْحَمْدُ لِلَّهِ الَّذِي أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا وَإِلَيْهِ النُّشُورُ ۝ »

[Əlhəmdulilləhil-ləzi əhyənə bə'də mə əmətənə və ileyhin-nuşur] "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır".

Yemək ədəbləri:
Sual 12: Yemək ədəbləri hansılardır?

Cavab:

- 1- Yemək və içməyimlə, Uca Allaha ibadət etməyə taqətim olsun deyə niyyət edirəm.
- 2- Yeməkdən öncə əllərimi yuyuram.
- 3- Yeməyə başlayarkən: «بِسْمِ اللَّهِ» [Bismilləh] "Allahın adı ilə" deyib, qabın ortasından və ya başqasının qabağından deyil, əksinə, yeməyin mənə yaxın olan hissəsindən yeyirəm.
- 4- Əgər yeməyin əvvəlində: [Bismilləh] deməyi unutsam, yemək əsnasında xatırladığım zaman:
«بِسْمِ اللَّهِ أُولَئِكَ وَآخَرَهُ» [Bismilləh əvvələhu va əxirahu] "Əvvəlində də, axırında da Allahın adı ilə!" deyirəm.
- 5- Mövcud olan yeməyə qane oluram, yeməyi pisləmirəm, yemək xoşuma gələrsə yeyirəm, xoşuma gəlmədikdə isə tərk edirəm.
- 6- Yeməkdən çox deyil, əksinə, bir neçə tikə yeməklə kifayətlənirəm.
- 7- Yemək və içməyə üfürmürəm, əgər istidirsə soyuyana qədər gözləyirəm.
- 8- Yeməyi tək yemirəm, ailə və ya qonaqla birləşə yeyirəm.
- 9- Əgər yanımda əyləşən insan yaşda məndən böyükdürsə, əlimi ondan qabağ yeməyə uzatmırıam.
- 10- Su və ya başqa halal içkilərdən içdiyim zaman [Bismilləh] deyərək, oturaq vəziyyətdə, üç dəfəyə içirəm.
- 11- Yemək yeyib qurtardıqdan sonra «الحمد لله» [Əlhəmdulləh] "Allaha həmd olsun" deyirəm.

Geyim ədəbləri:

Sual 13: Geyim ədəblərini say?

- 1- Paltarımı sağ tərəfdən geyinməklə başlayıram və bu libası mənə bəxş etdiyinə görə Allaha həmd edirəm.
- 2- Paltarımı iki topuqdan aşağı düşənə qədər uzatmırıam.
- 3- Oğlan uşaqları qız paltarları, qız uşaqlarında oğlan paltarları geyinməməlidir.
- 4- Paltar geyindikdə kafirlərə və ya fasiqlərə oxşamamaq.
- 5- Paltar çıxardıqda isə [Bismilləh] demək.
- 6- Ayaqqabın sağ ayaqdan başlayaraq geyinmək, çıxartdıqda isə sol ayaqdan başlayaraq çıxarmaq.

Minik ədəbləri:

Sual 14: Minik ədəblərini zikr et.

Cavab: 1- Bunları deyirəm: «بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ [Bismilləh, Əlhəmdulləh] "Allahın adı ilə, Allaha həmd olsun".

﴿سُبْحَنَ اللَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ﴾ (وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِّبُونَ)

[Subhənəlləzi saxxara lənə həzə va mə kunnə ləhu muqrinin]
﴿Bunu bizə tabe edən [Allah] pak və müqəd-dəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmadı﴾.

﴿[Va-innə ilə Rabbinə ləmunqalibun]﴾ (Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq). (Zuxruf: 13 - 14).

- 2- Müsəlman yanından keçidkə ona salam verirəm.

Yolun ədəbləri:

Sual 15: Yolun ədəblərini zikr et.

Cavab: 1- Gəzərkən təvazü ilə gəzirəm və yolun sağ tərəfiylə gedirəm.

- 2- Qarşıma çıxan insanlara salam verirəm.

3- Gözlərin naməhrəmə baxmaqdan qoruyuram və kimsəyə əziyyət vermirəm.

4- Yaxşılığı əmr edib, pislikdən çəkindirirəm.

5- Yolda insanlara əziyyət verən maneələri yoldan uzaqlaşdırıram.

Evə daxil olma və evdən çıxma ədəbləri:

Sual 16: Evə daxil olma və evdən çıxma ədəblərini zikr et.

Cavab: 1- Evdən sol ayağımla çıxıb və:

«بِسْمِ اللَّهِ، تُوكِلْتُ عَلَى اللَّهِ، لَا حُوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَضْلَلَ أَوْ أُضْلَلَ، أَوْ أَزَّلَ أَوْ أُزَّلَ، أَوْ أَظْلَمَ أَوْ أُظْلَمَ، أَوْ أَجْهَلَ أَوْ يُجْهَلُ عَلَيْ».»

[Bismilləh, təvakkəltu aləllahi va lə havlə va lə quvvatə illə billəh. Allahummə inni əuzu bikə ən ədillə, av udallə, av əzillə, av uzəllə, av azlimə, av uzləmə, av əchələ, av yuchələ aleyyə] "Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadır! Allahım! Doğru yoldan azmaqdan və ya azdırılmaqdan, çəşmaqdan və ya çasdırılmaqdan, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cahil olmaqdan və ya mənə qarşı cahillik edilməsindən Sənə siğinəram" zikrini deyirəm.

2- Evə sağ ayağımla daxil olub və:

«بِسْمِ اللَّهِ وَلِجَنَّا، وَبِسْمِ اللَّهِ خَرَجَنَا، وَعَلَى رِبِّنَا تُوكِلْنَا»

[Bismilləhi valəcnə va bismilləhi xaracnə va alə Rabbinə təvakkəlnə] "Allahın adı ilə girdik, Allahın adı ilə çıxdıq və Rəbbimizə təvəkkül etdik!" zikrini deyirəm.

3- Evə daxil olduqda ilk öncə misvakdan istifadə edirəm və sonra isə ev əhlinə salam verirəm.

Ayaqyolu ədəbləri:

Ayaqyolu ədəblərini zikr et.

Cavab: 1- Ayaqyoluna sol ayağımla daxil oluram:

2- Daxil olmazdan əvvəl belə deyirəm:

«بِسْمِ اللَّهِ، الَّلَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخَيْرِ وَالْخَيْرِ»

[Bismilləh, Allahummə inni əuzu bikə minəl-xubsi val-xabəisi]
"Allahın adı ilə, Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınırám!".

3- Ayaqyoluna üzərimdə Allahın adı olan bir şeylə daxil olmuram.

4- Zəruri ehtiyacımı ödədiyim zaman özümü insanların məni görməsindən qoruyuram.

5- Zəruri ehtiyacımı ödədiyim zaman danışmiram.

6- Böyük və kiçik təharətə etdiyim zaman ön və arxamı qibləyə tərəf çevirmirəm.

7- Nəcasətdən təmizləndiyim zaman sağ əlimlə deyil, əksinə, sol əlimlə təmizlənirəm.

8- Zəruri ehtiyacımı insanların yolu üzərində və ya istirahət etdikləri kölgəliklərdə etmirəm.

9- Zəruri ehtiyacımı ödədikdən sonra əllərimi yuyuram.

10- Ayaqyolundan çıxarkən sağ ayağımla çıxıb: «عُفْرَانَكَ» [Ğufranəkə] "(Allahım!) Məni bağışla!" deyirəm.

Məscid ədəbləri:

Sual 18: Məscid ədəblərini zikr et.

Cavab: 1- Məscidə sağ ayağımla daxil olaraq belə deyirəm:

«بِسْمِ اللَّهِ، الَّلَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ»

[Bismilləh, Allahumməftəh li əbvabə rahmətik] "Allahın adı ilə! Allahım! Öz mərhəmət qapılarını mənim üçün aç!".

2- Oturmazdan önce iki rükət namaz qılıram.

3- Namaz qılanın qarşısından keçmirəm, itmiş əşyaları məsciddə axtarmıram və həmçinin məsciddə alış-veriş etmirəm.

4- Məsciddən sol ayağımla çıxıb:

«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ»

[Allahummə inni əsəlukə min fadlikə] "Allahım! Sənin lütfündən di-ləyirəm!" deyirəm.

Salam ədəbləri:

Sual 19: Salam ədəblərini zikr et.

Cavab: 1- Hər hansı bir müsəlmanla qarşılaşdığını zaman, onunla ilk önce:

«السلام عليكم ورحمة الله وبركاته»

[Əssələmu aleykum və rahmətullahi va bərakətuh] deyərək salam ilə başlıyram, onunla salamlaşdıqda, bu salamdan başqa salamlı və həmçinin yalnız əl ilə işarə edərək salamlaşmırıam.

2- Salam verdiyim kimsənin üzünə təbəssüm edirəm.

3- Onunla sağ əlimlə görüşürəm.

4- Bir kimsə mənə salam verdiyi zaman onu salamını daha gözəl şəkildə alıram və ya eynilə sahibinə qaytarıram.

5- Kafirə salam verməklə başlamırıam, əgər o, mənə salam verməklə başlayarsa, bu zaman verdiyi salamın eynilə cavabını qaytarıram. (Məsələn: Kafir mənə "Əssələmu aleykum" deyərək salam versə, məndə ona "Va aleykumuss-sələmu" deyərək cavab verirəm).

6- Kiçik böyükə, minikdə olan piyadaya, gedən oturana və az da çoxa salam verir.

İcazə alma ədəbləri:

Sual 20: İcazə alma ədəblərini zikr et.

Cavab: 1- Bir yerə daxil olmazdan öncə icazə alıb sonra daxil oluram.

2- Bir yerə daxil olmaq üçün yalnız üç dəfə icazə alıram, əgər üç dəfə icazə aldıqdan sonra icazə verməsələr, geri dönürəm.

3- Qapını asta döyürləm, qapının qabağında deyil, əksinə, qapının sağ və ya sol tərəfində dayanıram.

4- Ata, anamın və ya hər hansı evə icazə almadan daxil olmuram, xüsusəndə fəcr namazından öncə və zöhr və işa namazından sonra.

5- Xəstəxana və ya ticarət mərkəzi kimi daimi yaşayış yerləri olmayan məkanlara icazəsiz daxil olmaq olar

Heyvanla müləyim davranışının ədəbləri:

Heyvanla müləyim davranışının ədəblərini zikr et.

Cavab: 1- Heyvana yemək və içmək verirəm.

2- Heyvana qarşı rəhmli və şəfqətli olmaq və heyvani taqəti çatmayan şeylə yükləməmək.

3- Heç bir əzab və əziyyət növü ilə heyvana əziyyət vermirəm.

İdman ədəbləri:

Sual 22: İdman ədəblərini zikr et.

Cavab: 1- İdman edərkən, Allaha itaət etməyə və Onun razılığını qazanmağa güclü bir müsəlman olmaq üçün niyyət edirəm.

2- Namaz vaxtı idmanla məşğul olmuram.

3- Oğlanlar qızlarla birlikdə idmanla məşğul olmurlar.

4- İdman edərkən övrət yerini örtən paltarlardan istifadə edirəm.

5- Üzə vurmaq və ya övrət yerləri açılan idman növləri kimi haram olan idman növlərindən çəkinirəm.

Zarafat ədəbləri:

Sual 23: Bəzi zarafat ədəblərini zikr et.

1- Zarafat etdikdə yalanla deyil, əksinə, doğru bir şeylə zarafat ertmək.

2- Zarafat: ələ salmaq, istehza etmək, əziyyət vermək və qorxutmaq kimi başqasını aşağılayan əməllərdən uzaq olmalıdır.

3- Zarafatı çıxaltmamaq.

Asqırmaq ədəbləri:

Sual 24: Asqırmaq ədəblərini zikr et.

Cavab: 1- Asqırıldıqda ağızı əl, dəsmal və ya paltar ilə tutmaq.

2- Asqırıldıqdan sonra «الحمد لله» [Əlhəmdulləh] "Allaha həmd olsun!" demək.

3- Qardaşı və ya dostu isə ona: «يرحمك الله» [Yərhəmukəllah] "Allah sənə rəhm etsin!" desin.

O da cavabında ona:

«يهدِيكُمُ اللَّهُ وَيُصْلِحُ بَالَّكُمْ

[Yəhdiyukumullahu və yuslihu bəələkum] "Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!" desin.

Əsnəmək ədəbləri:

Sual 25: Əsnəmək ədəbləri hansılardır?

Cavab: 1- Əsnəməyin qarşısını almağa çalışmaq.

2- Əsnədikdə "Ah" deyərək səsi qaldırmamaq.

3- Əsnəyərkən ağızı əl ilə tutmaq.

Qurani-Kərim oxumaq ədəbləri:

Sual 26: Tilavət ədəblərini zikr et.

Cavab: 1- Quran oxuyarkən dəstəmazlı olmaq.

2- Quran oxuyarkən ədəbli və vüqarlı (təmkinli) halda oturmaq.

3- Quran oxumaqa başlamazdan əvvəl "isitiazə"

«أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ»

[Əuzu billəhi minş-şeytanir-racim] "Daşlanmış şeytanın şərindən Allaha sağınıram!" demək.

4- Quran oxuyarkən ayələri tədəbbür edirəm.

Əxlaq bölümü

Sual 1: Gözəl əxlaqın fəzilətini zikr et.

Peyğəmbər -sallallahu aleyhi və səlləm- belə buyurmuşdur: "Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlardır". Bu hədisi Tirmizi və İmam Əhməd rəvayət etmişdir.

Sual 2: Biz özümüzü nə üçün İslam əxlaqı ilə tərbiyə etməliyik?

Cavab: 1- Çünkü İslam əxlaqi, Uca Allahın məhəbbətini qazanmağa səbəbdür.

2- Həmçinin insanların məhəbbətini qazanmağa səbəbdür.

3- Gözəl əxlaq qiyamət günü tərəzidə ən ağır gələn əməllərdən olacaqdır.

4- Gözəl əxlaq sayəsində insanın savab və əcri qat-qat artır.

5- Gözəl əxlaq - kamil imanın əlamətidir.

Sual 3: Biz əxlaqı haradan öyrənməliyik?

Cavab: Qurani-Kərimdən. Uca Allah buyurur:

﴿إِنَّ هَذَا الْقُرْءَانَ يَهْدِي لِلّٰقِي هٰنِئَةً أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا﴾ [الإسراء ⑤]

﴿Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir.﴾ (İsra surəsi, ayə: 9). Biz əxlaqi həmçinin Peyğəmbərin -sallallahu aleyhi və səlləm- sünnatindən öyrənirik. Peyğəmbər -sallallahu aleyhi və səlləm- belə demişdir: "Mən, gözəl əxlaqi tamamlamaq üçün göndərildim". Hədisi İmam Əhməd rəvayət etmişdir.

Sual 4: Ehsan əxlaqı nədir və onun növləri hansılardır?

Cavab: Ehsan: Daima Uca Allahın səni gördüğünü bilmək və məxluqata xeyir və yaxşılıq etməkdir.

Əbu Yələ Şəddad ibn Ovs (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət etmişdir: "Allah

hər bir şeydə ehsanı əmr etmişdir". Hədisi Müslim rəvayət etmişdir.

Ehsanın bəzi növləri:

- Allaha ibadət etdiqdə olan ehsan. Bu, ibadəti ixlasla Uca Allaha etməklə olur.
- Valideyinlərə söz və əməl ilə olan ehsan.
- Qohum-əqrabaya olan ehsan.
- Qonşuya olan ehsan.
- Yetimlərə və miskinlərə olan ehsan.
- Sənə pislik edən kimsəyə qarşı olan ehsan.
- Danışqda olan ehsan.
- Mübahisə edərkən olan ehsan.
- Heyvana qarşı olan ehsan.

Sual 5: Ehsanın ziddi nədir?

Cavab: Ehsanın ziddi pislikdir.

Bu pisliklərdən biridə: - Uca Allaha ixlasla ibadət etməyi tərk etmək.

- Valideyinlərin üzünə ağ olmaq.
- Qohumluq əlaqələrini kəsmək.
- Qonşu ilə pis münasibətdə olmaq.
- Fəqirlərə və yoxsullara ehsanı tərk etmək və onlara qarşı pis münasibətdə olmaq.

Sual 6: Əmanətin növləri hansılardır və bunu misal çəkərək izah et?

Cavab:

1- Uca Allahın haqlarını qorumaqda olan əmanət.

Buna misal: Namaz, zəkat, oruc, həcc və s. bu kimi Uca Allahın bizə vacib etdiyi ibadətləri lazımı qaydada yerinə yetirmək.

2- Məxluqatın haqlarını qorumaqda olan əmanət. Buna misal olaraq aşağıdakıları çəkmək olar:

- İnsanların namus və heysiyyatını qorumaq.
- İnsanların mallarını qorumaq.
- İnsanların qanlarını qorumaq.
- İnsanların sirlərini və həmçinin sənə əmanət etdikləri hər bir şeyi qorumaq.

Uca Allah nicat tapan kimsələrin sifatlərini vəsf edərək belə buyurur:

﴿وَالَّذِينَ هُمْ لَا مُنَتَّهُمْ وَعَهْدُهُمْ رَاغُونَ﴾ [المؤمنون ⑧]

﴿O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar﴾.
(Muminun surəsi, ayə: 8).

Sual 7: Əmanətin ziddi nədir?

Cavab: Əmanətin ziddi xəyanətdir. Xəyanət: Uca Allahın və insanların hüquqlarını zay etməkdir.

Əbu Hureyrə (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə dediyini rəvayət edir: "Münafiqin əlaməti üçdür: Danışlığı zaman yalan danışar. Vəd verdiyi zaman (vədinə) xilaf çıxar. Ona əmanət verildikdə isə əmanətə xəyanət edər". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Sual 8: Sadiq olmağın əxlaqi nədir?

Cavab: Sadiq olmağın əxlaqi: Baş vermiş bir hadisəni və ya hə hansı bir şeyi olduğu kimi xəbər verməkdir.

Buna misal olaraq aşağıdakıları misal çəkmək olar:

- İnsanlarla danışdıqda doğru danışmaq.
- Vəd verdikdə vədə sadiq qalmaq.
- Hər bir söz və əməldə dürüst olmaq.

Əbu Hureyrə (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə dediyini rəvayət edir: "Doğruluq (insanı) yaxşı işlərə yönəldər. Yaxşı işlər isə (insanı) Cənnətə aparar. Kişi o qədər doğru danışar ki, (Allah yanında) doğru danışanlardan olar". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Sual 9: Sadiqliyin ziddi nədir?

Cavab: Sadiqliyin ziddi, yalandır. Yalan: Həqiqətin əksidir. Buna misal olaraq: İnsanlara yalan danışmağı, onları aldatmağı, verdiyi vədlərə xilaf çıxmağı və yalandan şahidlik etməyi və s. bu kimi əməlləri misal çəkmək olar.

Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə buyurmuşdur: "Yalan isə (insanı) günah işlərə yönəldər. Günah işlər də (insanı) Cəhənnəmə aparar. İnsan o qədər yalan danışar ki, (Allah yanında) yalan danışanlardan olar". Hədisi Buxari və Müslim rəvayət etmişdir. Peyğəmbər -sallallahu aleyi və səlləm- bu barədə belə demişdir: "Münafiqin əlaməti üçdür: Danışlığı zaman yalan danışar. Vəd verdiyi zaman (vədinə) xilaf çıxar. Ona əmanət verildikdə isə əmanətə xəyanət edər". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Sual 10: Səbrin növləri hansılardır?

Cavab: Səbrin üç növü vardır. Bunlar aşağıdakılardır:

- 1- Uca Allaha itaətdə səbr etmək.
- 2- Asılıklarə səbr etmək.
- 3- Allahın acı qədərlərinə səbr etmək və hər bir halda Allaha həmd-sənə etmək.

Uca Allah buyurur:

﴿وَاللَّهُ يُحِبُّ الْصَّابِرِينَ﴾ [آل عمران ١٤٦]

﴿Allah səbr edənləri sevir﴾ (Ali-İmran surəsi, ayə: 146).

Peyğəmbər -sallallahu aleyhi və səlləm- bu barədə belə demişdir: "Möminin işi təəccüblüdür. Çünkü hər işi onun üçün bir xeyirdir. Bu, başqasına deyil, yalnız möminə aiddir. Əgər ona razi qaldığı şey gəlsə, şükür edər, bu onun üçün xeyirli olar. Əgər bir zərər gələrsə səbr edər, bu da onun üçün xeyirli olar".

Hədisi Müslim rəvayət etmişdir.

Sual 11: Səbrin ziddi nədir?

Cavab: Səbirin ziddi: Həm itaətdə səbrsizlik etmək, həm də asılıklarə qarşı səbrsizlik etmək və Allahın qədərlərinə qarşı söz və əməllə qəzəblənmək.

səbrin ziddinin növlərindən bəziləri aşağıdakılardır:

- Ölümü arzulamaq.
- Üzə vurmaq.
- Paltarı cırmaq (yırtmaq).
- Saçı yolmaq.
- Özünə bəd dua etmək.

Peyğəmbərimiz belə buyurur -sallallahu aleyhi və səlləm-: "Cəzanın böyüklüyü, bəlanın böyüklüğünə görədir. Əgər Allah bir topluluğu sevərsə, onları imtahana çəkər. Kim razi olarsa, onun üçün razılıq vardır. Kim də qəzəblənərsə, onun üçün qəzəb vardır". Hədisi Tirmizi və İbn Məca rəvayət etmişdir.

Sual 12: Yardımlaşmağın əlaqəini zikr et.

Cavab: Bu, insanların öz aralarında haqq və xeyir işlərdə yardımlaşmasıdır.

Buna nümunə olaraq aşağıdakıları misal çəkmək olar:

- Haqqları yerinə yetirmək üçün yardımlaşmaq.
- Məzluma kömək etmək üçün yardımlaşmaq.
- İnsanların və miskinləri ehtiyaclarını ödəmək üçün yardımlaşmaq.

- Hər bir xeyir əməldə yardımlaşmaq.
- Günah, əziyyət və düşmənçilik etmək kimi işlərində yardımlaşmamaq

Uca Allah buyurur:

﴿تَعَذُّرُوا وَتَعَاوَنُوا عَلَى الْبَرِّ وَالثَّقْرَىٰ وَلَا تَعَاوَنُوا عَلَى الْإِنْجِيلِ وَالْعَدُونَ﴾ [المائدة ١٥]

﴿Yaxşılıq etməkdə və Allahdan qorxmaqdə bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.﴾ (Maidə surəsi, ayə: 2). Peyğəmbər -sallallahu aleyhi və səlləm- buyurur: "Möminlər bina kimidir. Biri, digərini gücləndirər". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Peyğəmbər -sallallahu aleyhi və səlləm- bu barədə belə demişdir: "Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu yardımsız qoymaz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmani sıxıntıdan qurtararsa, Allah da onun Qiymət gününün sıxıntılarından qurtarar. Kim bir müsəlmanın ayıbini örtərsə, Allah da Qiymət günü onun ayıblarını örtər". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Sual 13: Həyanın növləri hansılardır?

Cavab: Həyanın növləri aşağıdakılardır:

- 1- Allahdan həya etmək. Bu, Uca Allaha qarşı asılık etməməklə olur.
- 2- İnsanlardan həya etmək. Bu, insanlarla pis və ədəbsiz sözlərlə danışmağı tərk etməklə və insanlar yanında övrət yerini açmamaqla olur.

Allahın Elçisi -sallallahu aleyhi və səlləm- buyurur: "İman yetmişdən çox şobədən ibarətdir. İmanın ən yüksək mərtəbəsi Lə iləhə illəllah sözüdür. Ən aşağı dərəcəsi isə yolda əziyyət

verən maneəni uzaqlaşdırmaqdır. Həyada imanın şöbəsindəndir". Başqa bir hədisdə isə: «İman altmışdan artıq şöbədən ibarətdir». Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 14: Mərhəmətin növlərini zikr et.

Cavab: Mərhəmətin növləri aşağıdakılardır:

- Yaşlı insanlara mərhəmət göstərmək və hörmət etmək.
- Kiçiklərə mərhəmət və şəfqət göstərmək.
- Yoxsullara və ehtiyac sahibi insanlara mərhəmət göstərmək.
- Heyvana yemək vermək və ona əziyyət verməməklə mərhəmət etmək.

Bu barədə Numan bin Bəşirin (radiyallahu anhu) rəvyət etdiyi hədisdə Peygəmbər -sallallahu aleyhi və səlləm- belə demişdir: "Sən möminlərin bir-birilərinə mərhəmət göstərməkdə, bir-birilərini sevməkdə və bir-birilərinə can yandırmaqda bir bədən kimi olduğunu görürsən. Belə ki, (bədənin) bir əzasına xəstəlik üz verdikdə bütün bədən yuxusuzluqdan və qızdırmadan əziyyət çəkir".

Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Allahın elçisi -sallallahu aleyhi və səlləm- buyurur: "Rəhm edənlərə (mərhəmətli olanlara), Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin".

Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişdir.

Sual 15: Sevginin növləri hansılardır?

Cavab:

- 1- Uca Allaha qarşı olan sevgi.

Uca Allah buyurur:

﴿وَالَّذِينَ عَامَنُوا أَكْثُرُهُمْ حُنَّاجٌ لِّلَّهِ﴾ [البقرة ١٦٥]

﴿İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür﴾.
(Bəqərə surəsi, ayə: 165).

2- Allahın Elçisi Məhəmmədə -sallallahu aleyhi və səlləm- qarşı olan sevgi.

Bu barədə Peyğəmbər -sallallahu aleyhi və səlləm- belə demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, sizdən biri məni atasından, və övladından çox sevmədikcə həqiqi iman gətirmiş olmaz". Hədisi Buxari rəvayət etmişdir.

3- Möminlərə qarşı olan sevgi. Bu, öz nəfsinə xeyri istədiyin kimi möminlərə də istəməklə olur.

Ənəs bin Malik (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: "Sizdən biri öz nəfsinə istədiyini qardaşına istəmədikcə iman gətirmiş olmaz". Hədisi əl-Buxari rəvayət etmişdir.

Sual 16: Təbəssümün tərifi nədir?

Cavab: Təbəssüm: Gülərz olmaqla yanaşı insanlarla qarşılaşdıqda onları fərəh, mehribanlıq və sevinclə qarşılamaqdır.

Təbəssüm, insanların nifrətinə səbəb olacaq dərəcədə insanları qasqabağı bir halda qarşılamağın tam əksidir.

Təbəssüm barədə Peyğəmbərdən -sallallahu aleyhi və səlləm- bəzi hədislər varid olmuşdur. Əbu Zərr (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: "Yaxşı əməllərdən heç birini aşağı görmə, hətta qardaşınla qarşılaşdığını zaman onun gülərz qarşılamığını belə". Bu hədisi Müslim rəvayət etmişdir. Əbu Zərr (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: "Qardaşının üzünə təbəssüm etməkdə sənin üçün bir sədəqə vardır". Hədisi ət-Tirmizi rəvayət etmişdir.

Sual 17: Həsəd nədir?

Cavab: Həsəd: Başqasında olan hər hansı bir nemətin getməsini arzulamaq yaxud da hər hansı bir nemətin başqasında olmasını istəməmək.

Uca Allah buyurur:

﴿وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ﴾ [الفلق ٦]

﴿Və həsəd apardığı zaman paxılın şərindən!﴾. (əl-Fələq surəsi, ayə: 5).

Ənəs ibn Malik (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyi və səlləm- belə dediyini rəvayət edir: "Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun!". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Sual 18: İstehza nədir?

Cavab: İstehza: müsəlman qadağan olunması ələ salmaq və onu aşağılamaqdır. Bu əməl, qadağan olunan əməldir.

Uca Allah bunun qadağan olunması barədə belə buyurur:

﴿يَأَيُّهَا الَّذِينَ عَمِلُوا لَا يَسْخُرْ قَوْمٌ مِّنْ قَوْمٍ عَسَىٰ أَنْ يَكُونُوا خَيْرًا مِّنْهُمْ وَلَا نِسَاءٌ عَسَىٰ أَنْ يَكُنْ خَيْرًا مِّنْهُنَّ وَلَا تَلْمِزُوا أَنفُسَكُمْ وَلَا تَنابِرُوا بِالْأَنْقَبِ بِئْسَ الْأَسْمُ الْفُسُوقُ بَعْدَ أَلْيَمِنْ وَمَنْ لَمْ يَتَبَّعْ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ﴾ [الحجرات ١٥]

﴿Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoyması. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoyması). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayıñ və bir-birinizi pis ləqəblərlə çağırmayıñ. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır﴾. (Hucurat surəsi, ayə: 11).

Sual 19: Təvazökarlığın tərifi nədir?

Cavab: Təvazökarlıq - İnsanın özünü başqalarından üstün görməməsi, insanları alçaltmaması və haqqı inkar etməməsidir.

Uca Allah buyurur:

﴿وَعَبَادُ الْرَّحْمَنِ يَمْشُونَ عَلَى الْأَرْضِ هُنَّا﴾ [الفرقان]

﴿Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər﴾. (Furqan surəsi, ayə: 63). Yəni: Yer üzündə təvazökarlıqla gəzərlər. Allahın elçisi -sallallahu aleyhi və səlləm- bu barədə buyurur: "Kim Allah üçün təvazökarlıq edərsə Allah onu ucaldar".

Hədisi Müslim rəvayət etmişdir.

İyad bin Himar (radiyallahu anhu) Peyğəmbərin -sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət edir: "Allah mənə vəhy edərək buyurmuşdur ki, təvazökar olun, bir-birinizə qarşı öyünməyin və bir-birinizə qarşı azgınlıq etməyin".

Hədisi Müslim rəvayət etmişdir.

Sual 20: Haram olan təkəbbürlüyün növləri hansılardır?

Cavab: 1- Haqqa qarşı təkəbbürlü olmaq. Bu, haqqı inkar etmək və haqqı qəbul etməməklə olur.

2- İnsanlara qarşı təkəbbürlü olmaq. Bu, insanlara xor, alçaq nəzərlə, saymazcasına davranmaqla olur.

Allahın Elçisi -sallallahu aleyhi və səlləm- buyurur: "Qəlbində misqal zərrəsi qədər kibir olan kimsə Cənnətə girməyəcəkdir". Bu zaman bir kişi Peyğəmbərə -sallallahu aleyhi və səlləm-: "İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəyir" dedi. Bunun cavabında Peyğəmbər -sallallahu aleyhi və səlləm- ona belə dedi: "Allah gözəldir, gözəlliyi sevər. Kibir, haqqı inkar etmək və insanlara xor baxmaqdır". Hədisi Müslim rəvayət etmişdir.

- Haqqı inkar etmək, yəni: haqqı qəbul etməməkdir.
- İnsanlara xor baxmaq, yəni: İnsanlara alçaq nəzərlə, saymazcasına müamilə etməkdir.
- İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəməsi, heç də insanın təkəbbürlü olması anlamında deyil.

Sual 21: Haram olan aldatmanın bəzi növlərini zikr et.

Cavab: Alış-verişdə insanları aldatmaq. Bu, malın qüsurunu gizlətməklə olur.

Tədris zamanı aldatmaq. Burada, tələbələrin imtahanlarda konspektdən köçürmələrini misal çəkmək olar.

Sözdə aldatmaq. Məsələn: Yalandan şahidlik etmək.

Dediyin sözə vəfali olmamaq və insanlarla bağladığı əhdi yerinə yetirməmək.

Alış-verişdə insanları aldatmaq barədə rəvayət edilən hədisdə belə deyilir. Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peygəmbər -sallallahu aleyhi və səlləm- bazarda bir buğda yiğiminin yanından keçərkən əlini o buğda yiğiminin içində saldı. Peygəmbərin -sallallahu aleyhi və səlləm- barmaqları yaş olduqda: "Ey buğda sahibi bu nədir?"- deyə soruşdu. Buğda sahibi də: "Ey Allahın Rəsulu, yaşışa görə islanmışdır"- deyə cavab verdi. Peygəmbər -sallallahu aleyhi və səlləm- ona: "İslanmış buğdanı insanların aldanmaması üçün üstə qoya bilməzdinmi? Bizi aldatan bizdən deyildir"- dedi. Hədisi Müslim rəvayət etmişdir.

Hədisdə keçən ərbəcə: (الصُّبْرَة) sözü, buğda yiğimi və ya topası mənasını verir.

Sual 22: Qeybət nədir?

Cavab: Qeybət: Qardaşın yanında olmadığı zaman onun barəsində xoşlamadığı bir şeyi danışmağındır.

Uca Allah buyurur:

﴿وَلَا يَغْتَبْ بَعْضُكُمْ بِعَصَمَأَيْجَبْ أَحَدُكُمْ أَنْ يُأْكِلْ لَهُمْ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ﴾

إِنَّ اللَّهَ تَوَابُ رَحِيمٌ ﴿الحجرات ١٦﴾

﴿Bir-birinizin qeybatini qırmayın. Sizdən biriniz ölmüş qardaşının etini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir﴾ (Hucurat surəsi, ayə: 12).

Sual 23: Nəmmamlıq nədir?

Cavab? Nəmmamlıq: İnsanların arasını vurmaq məqsədi ilə arada söz gəzdirmək.

Allahın Elçisi -sallallahu aleyhi və səlləm- buyurur: "Nəmmam Cənnətə girməz".

Hədisi Muslim rəvayət etmişdir.

Sual 24: Tənbəllik nədir?

Cavab: Tənbəllik: Xeyir işi etməyə və ya insanın etməsi vacib olan bir əməli etməyə səhlənkar yanaşmasıdır.

Buna, Uca Allahın vacib etdiyi əməllərə tənbəlliklə yanaşmağı misal çəkmək olar.

Uca Allah buyurur:

﴿لَا إِنَّ الْمُتَفَقِّينَ يُخَدِّغُونَ اللَّهَ وَهُوَ خَدِّعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَىٰ يُرَاءُونَ الْكَاسَ﴾

﴿وَلَا يَدْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا﴾ ﴿النساء ١٢﴾

﴿Münafıqlar, həqiqətən də, Allahi aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahi olduqca az yad edərlər﴾. (Nisa surəsi, ayə: 142).

Mömin: tənbəllikdən, səhlənkarlıqdan, passivlikdən və s. bu kimi xoşagəlməz sıfətlərdən uzaq olmalı və bu dünyada Uca Allahın razı qalacağı işlərdə ciddi olaraq səy göstərməlidir.

Sual 25: Qəzəbin növlərini zikr et.

Cavab: Qəzəbin iki növü vardır.

1- Təriflənən qəzəb. Bu, kafirlərin, münafiqlərin və onlardan qeyrilərinin Uca Allahın haram etydiyi əməlləri edərkən Allah üçün qəzəblənməkdir.

2- Məzəmmət olunan (qınalınan) qəzəb. Bu qəzəb, insanı deyilməsi və edilməsi qadağan olan sözü deməyə və qadağan olan əməli etməyə vadər edən qəzəbdir.

Məzəmmət olunan qəzəbin müalicəsi:

1- Dəstəmaz almaq.

2- Ayaq üstədirsə oturmaq, oturmuş haldadırsa uzanmaq.

3- Peygəmbərin -sallallahu aleyhi və səlləm- bu barədə olan "Qəzəblənmə" vəsiyyətinə əməl etmək.

4- Qəzəbləndikdə öz nəfsinə hakim olmaq.

5- «أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ»

[Əuzu billəhi minəş-şeytanir-ra-cim] "Lənətlənmiş şeytandan Allaha siğını-ram!" deyərək, şeytandan Allaha siğınmaq.

6- Susmaq.

Sual 26: Cəsusluq etmək nədir?

Cavab: Cəsusluq etmək, insanların ayıblarını və sırlarını axtarışa araşdırmaq.

Cəsusluğun haram olan növlərindən bəziləri aşağıdakılardır:

- İnsanların evlərində olan eyibləri axtarışa araşdırmaq.

- Bir toplumun onlardan xəbərsiz danışıqlarına qulaq asmaq.

Uca Allah buyurur:

﴿وَلَا تَجْسِدُوا﴾ [الحجرات: ٦]

﴿Bir-birinizi güdməyin﴾. (Hucurat surəsi, ayə: 12).

Sual 27: İsrafçılıq, xəsislik və səxavət nədir?

Cavab: İsrafçılıq: Malı lazımsız yerə xərcləməkdir.

Bunun əksi isə xəsislik. Xəsislik: Malı lazım olan yerə xərcləməməkdir.

Doğru mövqe isə bunların arasında orta bir yol tutmaqdır, belə ki, müsəlman səxavətli olmalıdır.

Uca Allah buyurur:

﴿وَالَّذِينَ إِذَا أَنْقَعُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَافِلٌ﴾ [al-Furqan 67]

﴿Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar﴾. (Furqan surəsi, ayə: 67).

Sual 28: Qorxaqlıq və şücaət nədir?

Cavab: Qorxaqlıq, qoxulması lazım olmayan bir şeydən qorxmaqdır.

Məsələn: Haqq sözü deməkdən və pisliyi inkar etməkdən qorxmaqdır.

Şücaət: Haqqı müdafiə etməkdir. Məsələn: İslami və müsəlmanları müdafə etmək məqsədi ilə cihad meydanlarına atılmaq.

Peyğəmbər -sallallahu aleyhi və səlləm- duasında belə deyərdi:

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْجُنُبِ»

[Allahummə, inni əuzu bikə minəl-cubni] "Allahım, qorxaqlıqdan Sənə sığınırıam!" Allahın elçisi -sallallahu aleyhi və səlləm- buyurur: "Qüvvətli mömin, zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Hər ikisində də xeyir vardır". Hədisi Müslim rəvayət etmişdir.

Sual 29: Bəzi haram olan sözləri zikr et.

Cavab: Məsələn: Lənat etmək və söyüş söymək.

Başqasına "heyvan" yaxud buna oxşar kobud sözlər demək.

Ayıb yerləri bildirən əxlaqsız və ədəbsiz sözlər söyləmək.

Peyğəmbər -sallallahu aleyhi və səlləm- bütün bunlardan çəkindirərək belə demişdir: «Mömin tənə etməz, lənət etməz, pis və ədəbsiz sözlər söyləməz» Hədisi Tirmizi və İbn Məca rəvayət etmişdir.

**Sual 30: Müsəlməna gözəl əxlaqa sahib olmağa yardım
edən bəzi səbəbləri zikr et.**

Cavab: 1- Dua etmək. Belə ki, insan, Allaha, onu gözəl əxlaqla nemətləndirməsi və bu işdə ona yardımçı olması üçün dua etməlidir.

2- İnsan hər zaman Uca Allahın onu gördüğünü, daima ondan xəbərdar olduğunu və onu eşidib halından xəbərdar olduğunu bilməsi.

3- Uca Allahın gözəl əxlaq sahibinə verəcəyi savabı və gözəl əxlaqın Cənnətə girmək üçün bir səbəb olmasını xatırlamaq.

4- Pis əxlaqın pis sonluqla bitəcəyini və pis əxlaqa sahib olmanın Cəhənnəmə girmək üçün bir səbəb olmasını xatırlamaq.

5- Gözəl əxlaq, Uca Allahın və insanların məhəbbətini, pis əxlaq isə Uca Allahın və insanların qəzəbini qazanmağa səbəbdür.

6- Peyğəmbərin -sallallahu aleyhi və səlləm- həyatını oxumaq və Onu özünə nümunə götürmək.

7- Yaxşı insanlarla dostluq etmək, pis insanlardan uzaq olmaq.

Dualar və zikrlər bölümü

Sual 1: Zikrin fəziləti nədir?

Cavab: Əbu Musa əl-Əşəri (radiyallahu anhu) Peyğəmbərin - sallallahu aleyhi və səlləm- belə dediyini rəvayət etmişdir: "Rəbbini zikr edənlə zikr etməyənin məsəli, diri ilə ölüün məsəlinə bənzəyər". Hədisi Buxari rəvayət etmişdir.

Çünki insan həyatının qimyəti, onun, Uca Rəbbini zikr etdiyi miqdarı qədərdir.

Sual 2: Zikrin bəzi faydalarını söylə?

Cavab:

1- ər-Rəhman Olan Allahın razılığı qazanılır.

2- Şeytanı qovur.

3- Müsəlmani şərlərdən qoruyur.

4- Çoxlu əcr və savab hasil olur.

Sual 3: Ən əfzəl zikr hansıdır?

Cavab: «لَا إِلَهَ إِلَّا اللَّهُ» [Lə iləhə illəl-ləhu] "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur". Hədisi Tirmizi və İbn Məca rəvayət etmişdir.

Sual 4: Yuxudan oyanarkən nə deyirsən?

Cavab:

«الحمد لله الذي أحياناً بعدهما أماتنا وإليه النشور»

[Əlhəmdulilləhil-ləzi əhyənə bədə mə əmətənə və ileyhin-nuşur] "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Sual 5: Paltarını geyinərkən nə deyirsən?

Cavab:

«الحمد لله الذي كسانى هذا الثوب ورزقنيه من غير حول مني ولا قوة»

[Əlhəmdulilləhil-ləzi kəsəni həzə (əs soubə) va razəqanihi min əyri havlin minni və lə quvvətin] "Bunu (bu paltarı) mənə geyindirən və özüm heç bir qüdrət və güc sərf etmədən onu

mənə bəxş edən Allaha həmd olsun!". Hədisi Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 6: Paltar çıxartdığın zaman nə deyirsən?

Cavab: «بِسْمِ اللَّهِ» [Bismilləh] "Allahın adı ilə!". Hədisi Tirmizi rəvayət etmişdir.

Sual 7: Təzə paltar geyinərkən edilən dua hansıdır?

Cavab:

«اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ كَسُوتَنِي، أَسْأَلُكَ خَيْرَهُ وَخَيْرَ مَا صَنَعَ لَهُ، وَأَعُوذُ بِكَ مِنْ شَرِهِ وَشَرِّ مَا صَنَعَ لَهُ»

[Allahummə, ləkəl-həmdü əntə kə-səutənihi, əs'əlukə min xayırihi va xayıri mə sunia ləhu va əuzu bikə min şərrihi va şərri mə sunia ləhu] "Allahım, Həmd Sənədir! Bunu mənə Sən geyindirdin. Onun xeyrini və onun istifadəsinin xeyrini Səndən diləyirik! Onun şərindən və onun istifadəsinin şərindən Sənə sığınırıq!". Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişdir.

Sual 8: Təzə paltar geyinən üçün edilən dua hansıdır?

Cavab: Təzə paltar geyinən bir kimsə gördükdə onun üçün dua edib, belə deyirsən:

«تُبْلِي وَيُخْلِفَ اللَّهُ تَعَالَى»

[Tubli və yuxlifullahu təalə] "(Bunu) köhnəldəsən, Uca Allah da yenisini versin!". Hədisi Əbu Davud rəvayət etmişdir.

Sual 9: Ayaqyoluna girərkən edilən dua hansıdır?

Cavab:

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخَبَثِ وَالْخَبَائِثِ»

[Allahummə inni əuzu bikə minəl-xubsi val-xabəis] "Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cılqlardən) Sənə sığınırıam!". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Sual 10: Ayaqyolundan çıxarkən edilən dua hansıdır?

Cavab: «عَفْرَانُكَ» [Ğufranəkə] "(Allahım!) Məni bağışla!".

Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişdir.

Sual 11: Dəstəmazdan öncə nə deyirsən?

Cavab: «بِسْمِ اللَّهِ» [Bismilləh] "Allahın adı ilə!". Hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.

Sual 12: Dəstəmazdan sonra edilən zikr hansıdır?

Cavab:

«أَشْهَدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ»

[Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əshədu ənnə Muhəmmədən abduhu va Rasuluhu] "Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 13: Evdən çıxarkən edilən zikr hansıdır?

Cavab:

«بِسْمِ اللَّهِ، تَوَكَّلْتُ عَلَى اللَّهِ، وَلَا حُوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ»

[Bismilləh, təvakkəltu aləllahi va lə havlə va lə quvvatə illə billəhi] "Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadır!". Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişdir.

Sual 14: Evə daxil olarkən edilən zikr hansıdır?

Cavab:

«بِسْمِ اللَّهِ وَلِجَنَّا، وَبِسْمِ اللَّهِ خَرَجَنَا، وَعَلَى اللَّهِ رَبِّنَا تَوَكَّلْنَا»

[Bismilləhi valəcnə va bismilləhi xaracnə va alə Rabbinə təvakkəlnə] "Allahın adı ilə girdik, Allahın adı ilə çıxdıq və Rəbbimizə təvəkkül etdik!" (Bu zikri etdikdən) sonra (evə daxil olan şəxs) ailəsinə salam versin". Hədisi Əbu Davud rəvayət etmişdir.

Sual 15: Məscidə daxil olarkən edilən dua hansıdır?

Cavab:

«اللهم افتح لي أبواب رحمتك»

[Allahumməftəh liy əbvabə rahmətikə] "Allahım! Öz mərhəmət qapılarını mənim üçün aç!". Hədisi Müslim rəvayət etmişdir.

Sual 16: Məsciddən çıxarkən edilən duanı zikr et.

Cavab:

«اللهم إني أسألك من فضلك»

[Allahummə inni əsəlukə min fadlikə] "Allahım! Sənin lütfündən di-ləyirəm". Hədisi Müslim rəvayət etmişdir.

Sual 17: Azan səsini eşitdikdə nə deyirsən?

Cavab: Azan səsini eşitdikdə müəzzzinin dedikləri təkrarlayıram. Yalnız:

«حي على الصلاة» و «حي على الفلاح»

[Hayyə alə-s-saləti!] və [Hayyə alə-l-fələhi!] "Namaza tələsin!" və "Nicat tapmağa tələsin!" sözlərinin əvəzinə:

«لا حوقَة إِلَّا بِاللهِ»

[Lə həulə va lə quvvətə illə billəhi] "Qüdrət və güc yalnız Allahdadır!" deyirəm. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Sual 18: Azan bitdikdən sonra nə deyirsən?

Cavab: Azanı eşidib müəzzzinin dediklərini axıra qədər təkrar edib bitirdikdən sonra Peyğəmbərə -sallallahu aleyhi və səlləm- salavat gətirirəm. Hədisi Müslim rəvayət etmişdir. və

«اللهم رب هذه الدعوة التامة، والصلوة القائمة، آت محمدًا الوسيلة والفضيلة، وابعثه مقامًا محمودًا الذي وعدته»

[Allahummə Rabbə həzihid-də'vatit-təmməti vas-salətil qaiməti əti Muhəmmədənil-vasilətə val-fadılətə, vəbashu məqamən məhmudənil-ləzi va'adtəhu] "Bu tam dəvətin və

qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır" deyirəm. Hədisi Buxarı rəvayət etmişdir.

Azanla iqamə arasında dua edirəm. Çünkü azanla iqamə arasında edilən dua geri çevrilməz.

Sual 19: Səhər və axşam zikrlərdən hansılarını edirsən?

Cavab:

1- Kürsü ayəsini oxuyuram:

«أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ»

[Əuzu billəhi minəş-şeytanır-racim] "Lənətlənmiş şeytandan Allaha sığınırıam!" - zikrini demək.

﴿اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَقُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سَيْنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِتَعْقِيْلِهِ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسَعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضُ وَلَا يَثُودُهُ حَفَظُهُمَا وَهُوَ أَعْلَمُ الْعَظِيمِ﴾ [al-Baqara 100]

[Allahu lə iləhə illə huval-hayyul-Qayyum lə təxuzuhu sinətun va lə naum ləhu mə fi-s-səməvati va mə fi-l-ardı mən zə-l-ləzi yəşfəu indəhu illə bi iznihi yaləmu mə beynə əydihim va mə xalfəhum va lə yuhitunə bişeyin min ilmihi illə bimə şəə vasia kursiyyuhu-s-səməvati va-l-ardı va lə yəuduhi hifzihumə va huva-l-Aliyyul-Azım] ﴿Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxlumatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur﴾. (Bəqərə surəsi, ayə: 255).

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿قُلْ هُوَ اللَّهُ أَحَدٌ﴾ ﴿اللَّهُ الصَّمَدُ﴾ ﴿لَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ﴾ [الإخلاص ١-٤]

[Bismilləhi-r-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə﴾. 1- [Qul huwallahu əhəd] ﴿De: “O Allah Təkdir!”﴾. 2-[Allahu-s-saməd] ﴿Allah Möhtac deyildir﴾. 3- [Ləm yəlid valəm yuləd] ﴿O, nə doğub, nə doğulub,﴾. 4- [Valəm yəkun ləhu kufuvan əhəd] ﴿Onun bənzəri də yoxdur”﴾. (İxləs surəsi, ayə: 1-4). Üç dəfə.

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ﴾ ﴿مِنْ شَرِّ مَا خَلَقَ﴾ ﴿وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ﴾ ﴿وَمِنْ شَرِّ النَّفَّٰثَاتِ فِي

الْعُقَدِ﴾ ﴿وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ﴾ [الفلق ٥-٨]

[Bismilləhi-r-rahmənir-rahim] ﴿Mərhəmətli və Rəhmli Allahın adı ilə﴾. 1- [Qul əuzu birabbi-l-fələq] ﴿De: Sığınıram sübhün Rəbbinə! .﴾ 2- [Min şərri mə xaləq] ﴿Məxluqatının şərindən .﴾ 3- [Vamin şərri əsaslıqın izə vaqab] ﴿Çökən zülmətin şərindən﴾. 4- [Vamin şərri-n-nəffəsəti fi-l-uqad] ﴿Düyünlərə üfürən (cadugər) qadınların şərindən﴾. 5- [Vamin şərri həsidiñ izə həsəd] ﴿Və həsəd apardığı zaman həsədçinin şərindən!﴾. (Fələq surəsi: 1-5). Üç dəfə.

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ»

﴿قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ﴾ ﴿مَلِكِ النَّاسِ﴾ ﴿إِلَهِ النَّاسِ﴾ ﴿مِنْ شَرِّ أَوْسُوَاسِ الْخَنَّاسِ﴾ ﴿الَّذِي

يُؤْسِوْسُ فِي صُدُورِ النَّاسِ﴾ ﴿مِنْ أَجْنَاثَةِ وَالنَّاسِ﴾ [الناس ٥-٩]

"Mərhəmətli və Rəhmli Allahın adı ilə". 1- [Qul əuzu birabbi-n-nəs] ﴿De: “Sığınıram insanların Rəbbinə .﴾ 2- [Məliki-n-nəs] ﴿insanların Hökmdarına.﴾ 3- [İləhi-n-nəs] ﴿insanların məbuduna! .﴾ 4- [Min şərri-l-vasvasi-l-xannəs] ﴿Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən﴾. 5- [Əlləzi yuvasvisu fi suduri-n-nas] (O şeytan) ki,

insanların ürəklərinə vəsvəsə salır). 6- [Minə-l-cinnəti va-n-nəs] (çinlərdən də (olur), insanlardan da!). (Nəs surəsi: 1-6). Üç dəfə.
« اللهم أنت ربى لا إله إلا أنت، خلقتنى وأنا عبدك، وأنا على عهدي ووعدى
ما استطعت، أعوذ بك من شر ما صنعت، أبوء لك بنعمتك علي، وأبوء بذنبي،
فاغفر لي، فإنه لا يغفر الذنوب إلا أنت

[Allahummə, əntə rabbi lə iləhə illə əntə, xaləqtəni va ənə abdukə, va ənə alə ah-dikə va vadikə mə-s-tətatu, əuzu bikə min şərri mə sanə'tu. Əbuu ləkə bini'məti-kə aleyyə, va əbuu bizənbi. Fəğfir li fə- innə-hu lə yəğfiru-z-zunubə illə əntə] "Allahım! Sən mənim Rəbbim sən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdırın və mən Sənin qulunam. Sənə verdiyim vədi və əhdi bacardıqca yerinə yetirəcəyəm. Sənin yaratdıqlarının şərindən Sənə sığınırəm. Mənə verilən neməti Sənə qaytarıram və öz günahlarımı etiraf edirəm. Məni bağışla. Səndən başqa günahları bağışlayan yoxdur!". Hədisi Buxari rəvayət etmişdir.

Sual 20: Yatmazdan öncə nə deyirsən?

Cavab:

«بِسْمِ اللَّهِ أَمُوتُ وَأَحْيَا»

[Bismikə, Allahummə əmutu va əhyə] "Allahım! Sənin adınla ölü və dirilirəm!". Hədisi əl-Buxari və Müslim rəvayət etmişdir. muslim

Sual 21: Yeməkdən əvvəl nə deyirsən?

Cavab: «بِسْمِ اللَّهِ» [Bismilləh] "Allahın adı ilə!".

Əgər yeməyin əvvəlində deməyi unutsan:

«بِسْمِ اللَّهِ فِي أَوَّلِهِ وَآخِرِهِ»

[Bismi-l-ləh fi əvvəlihi va əxirihi] "Əvvəlində də, axırında da Allahın adı ilə!" de. Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişdir.

Sual 22: Yeməkdən sonra hansı duanı edirsən?

Cavab:

«الحمد لله الذي أطعمني هذا، ورزقنيه، من غير مني ولا قوة»

[Əlhəmdü lilləhi-l-ləzi ət'aməni həzə va razəqanihi min əyri havlin min-ni va lə quvvatin] "Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!". Hədisi Əbu Davud və İbn Məca rəvayət etmişdir.

Sual 23: Qonağın ona yemək verən üçün etdiyi dua hansıdır?

Cavab:

«اللهم بارك لهم فيما رزقتهم، واغفر لهم وارحمهم»

[Allahummə bərik ləhum fimə ra-zəqtəhum vəğfir ləhum vərhəmhəm] "Allahım! Onlara verdiyin ruzini bərəkətli et, onları bağışla və onlara rəhm et!" Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 24: İnsan asqırduğu zaman nə deməlidir?

Cavab: «الحمد لله» [Əlhəmdulilləh] "Allaha həmd olsun" deməlidir.

Qardaşı və ya dostu isə, ona: «يرحmk اللہ [Yərhəmukəllah] "Allah sənə rəhm etsin!" deməlidir.

O da, [Yərhəmukəllah] deyənə:

«يهدیکم الله ويصلح بالكم»

[Yəhdiy Kumullahu və yuslihu bələkum] "Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!" deməlidir. Hədisi Buxari rəvayət etmişdir.

Sual 25: Məclisdən qalxdıqda və ya məclis sona çatdıqda edilən "Məclisin kəffarəsi" duası hansıdır?

Cavab: "Məclisin kəffarəsi" duası aşağıdakıldır:

«سبحانك اللهم وبحمدك، أشهد أن لا إله إلا أنت، أستغفرك وأتوب إليك»

[Subhanəkə Allahummə və bihəm-dik, əshədu ən lə ilahə illə ənt, əstəğfirukə və ətubu ileyk] "Allahım! Sən pak və

müqəddəssən! Sənə həmd olsun! Mən şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm!". Hədisi Əbu Davud, Tirmizi və başqları rəvayət etmişdir.

Sual 26: Minik vasitəsinə minərkən edilən dua hansıdır?

Cavab:

«بِسْمِ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ» (سُبْحَانَ اللَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ. وَإِنَّا إِلَى رَبِّنَا لَمْ نَنْقِلْ بِمُؤْمِنٍ)، الحمد لله، الحمد لله، الله أكبر، الله أكبر، الله أكبر، سبحانك الله إني ظلمت نفسي فاغفر لي، فإنه لا يغفر الذنوب إلا أنت «

[Bismilləh. Əlhəmdulilləh. Subha-nəl-ləzi səxxara lənə həzə və mə kunnə lə-hu muqrinin. Və innə ilə Rabbinə ləmun-qalibun. Əlhəmdulilləh, əlhəmdulilləh, əl-həmdulilləh. Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər. Subhanəkə Allahummə in-ni zaləmtu nəfsi fəğfir li, fəinnəhu lə yəğfiruz-zunubə illə ənt] "Allahın adı ilə! Allaha həmd olsun! ﴿Bunu bizə tabe edən [Allah] pak və müqəd-dəsdir. [Yoxsa] bizim ona gücümüz çatmadı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacaqıq﴾. Allaha həmd olsun! Allaha həmd olsun! Allaha həmd olsun! Allah ən Böyükdür, Allah ən Böyük, Allah ən Böyük. Allahım, Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan". Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişdir.

Sual 27: Səfər duasını zikr et.

Cavab:

«الله أكبر، الله أكبر، الله أكبر» (سُبْحَانَ اللَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ. وَإِنَّا إِلَى رَبِّنَا لَمْ نَنْقِلْ بِمُؤْمِنٍ)، اللهم إنا نسألك في سفرنا هذا البر والتقوى ومن العمل ما ترضى، اللهم هون علينا سفرنا هذا، واطو عنا بعده، اللهم أنت الصاحب في السفر، وال الخليفة في الأهل، اللهم إني أعوذ بك من وعثاء السفر، وكابة المنظر، وسوء المنقلب، في المال والأهل»

[Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər. ﴿Subhanəl-ləzi səxxara lənə həzə və mə kunnə ləhu muqrinin. Və innə ilə Rabbinə ləmunqalibun﴾ Alla-hummə in-nə nəs-əlukə fi səfərinə həzə əl-birra vət-təqva, və minəl aməli mə tərda. Allahum-mə həvvin aleynə səfəranə həzə vətvi an-nə budəhu. Allahummə əntəs-sahibu fis-səfəri vəl-xaliyfətu fil-əhli. Allahummə inni əuzu bikə min vəsais-səfəri və kə-a-bətil-mənzari və suil-munqaləbi fil-mali vəl-əhl] "Allah ən Büyükdür, Allah ən Büyük-dür, Allah ən Büyükdür. «Bunu bizə tabe edən [Allah] pak və müqəddəsdir. [Yoxsa] bizim ona gücümüz çatmadı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq». Allahım! Bu səfərimizdə Səndən yaxşılıq, Allah qorxusu və razı qalacağın əməl diləyirik. Allahım! Bu səfərimizi bizim üçün rahat et və onun uzaqlığını bizə yaxın et. Allahım! Səfərdə dost və ailəmiz üçün hamı Sənsən. Allahım! Səfərin ağırlığından, məyus edən mənzərədən, malda və ailədə xoşagəlməz dəyişiklikdən Sənə pənah aparıram".

Səfərdən qayıdanda isə, həmin duanı oxuyub aşağıdakı sözləri də buna əlavə etmək lazımdır:

«آبیون، تائبون، عابدون، لربنا حامدون»

[Ayibunə, taibunə, abidunə, li Rabbinə hamidun] "(Biz) geri dönənlər, tövbə edənlər, ibadət edənlər, Rəbbimizə həmd edənlərik!". Bu hədisi Müslim rəvayət etmişdir.

Sual 28: Vidalaşdıqda müsafirin sakinlər üçün etdiyi dua hansıdır?

Cavab:

«أَسْتَوْدِعُكُمُ اللَّهُ الَّذِي لَا تُضِيغُ وَدَائِعَهُ»

[Əstəudiukumu-llahəl-ləzi lə tə-diiu vədaiuhu] "Sizi (Özünə həvalə edilmiş) əmanətləri qorunan Allaha əmanət edirəm!". Hədisi Tirmizi və İbn Məca rəvayət etmişdir.

Sual 29: Vidalaşdıqda sakinlərin müsafir üçün etdiyi dua hansıdır?

Cavab:

«أَسْتَوْدِعُ اللَّهَ دِينِكَ، وَأَمَانَتِكَ، وَخَوَاتِيمَ عَمَلِكَ»

[Əstəudio-llahə dinəkə və əmənə-təkə və xavatimə aməlikə] "Sənin dinini, əmanətini və əməllərinin aqibətini Allaha əmanət edirəm!". Hədisi İmam Əhməd, Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 30: Bazara girərkən edilən dua hansıdır?

Cavab:

« لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، يَحْيِي وَيُمِيتُ، وَهُوَ حِيٌّ لَا يَمُوتُ، بِيَدِهِ الْخَيْرُ، وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ »

[Lə ilahə illəllahu vəhdahu lə şəri-kə ləhu, ləhul-mulku və ləhul-həmdü, yuhyi və yumiyyu və huvə həyyun lə yə-mutu, biyədi-hil-xayru və huvə alə kulli şeyin qadir] "Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! Dirildir və öldürür. O, diridir və ölməzdir. Xeyir onun əlindədir və O hər şeyə Qadirdir!". Hədisi Tirmizi və İbn Məca rəvayət etmişdir.

Sual 31: Qəzəbləndikdə deyilən duanı zikr et.

Cavab:

«أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ»

[Əuzu billəhi minəş-şeytanır-ra-cim] "Lənətlənmiş şeytandan Allaha sığınram!". Hədisi Buxarı və Müslim rəvayət etmişdir.

Sual 32: Sənə yaxşılıq edən şəxsə necə dua edirsən?

Cavab:

«جَزَاكَ اللَّهُ خَيْرًا»

[Cəzakəllahu xayran] "Allah səni xeyirlə mükafatlandırırsın!". Hədisi Tirmizi rəvayət etmişdir.

Sual 33: Minik vasitəsi büdrədikdə edilən dua hansıdır?

Cavab: «بِسْمِ اللَّهِ» [Bismilləh] "Allahın adı ilə!". Hədisi Əbu Davud rəvayət etmişdir.

Sual 34: Sevindirici hal ilə rastlaşıqda nə deyirsən?

Cavab:

«الحمد لله الذي بنعمته تتم الصالحات»

[Əlhəmdü-lilləhil-ləzi bini'mətihi tətim-mus-salihat] "Neməti sayəsində yaxşı işlər tamamlanan Allaha həmd olsun!". Hədisi Hakim və başqaları rəvayət etmişdir.

Sual 35: Xoşagəlməyən hadisə ilə rastlaşıqda nə deyirsən?

Cavab:

«الحمد لله على كل حال»

[Əlhəmdulilləhi alə kulli hal] "Hər bir halda Allaha həmd olsun!". Səhihul-Cəmi.

Sual 36: Salam vermək və salam qaytarmaq qaydası necədir?

Cavab: Müsəlman deyir:

«السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ»

[Əssələmu aleykum va rahmətullahi va bərakətuhu] "Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun!".

Qardaşı da ona cavab verərək buyurur:

«وَعَلَيْكُمُ السَّلَامُ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ»

[Va aleykum-s-sələm və rahmətullahi va bərakətuhu] "Sizin də üzərinizə Allahın salamı, rəhməti və bərəkəti olsun!". Hədisi Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir.

Sual 37: Yağış yağarkən edilən dua hansıdır?

Cavab:

«اللَّهُمَّ صَبِيباً نَافِعاً»

[Allahummə sayyibən nafi'an] "Allahım! (Bu yağışı) bol, faydalı et!". Hədisi Buxari rəvayət etmişdir.

Sual 38: Yağış yağdıqdan sonra edilən dua hansıdır?

Cavab:

«مطربنا بفضل الله ورحمته»

[Mutirnə bi fadli-l-ləhi va rahmətihi] "Allahın lütfü və mərhəməti ilə bizə yağmur endirildi". Buxari və Müslim.

Sual 39: Külək əsərkən edilən dua zikr et.

Cavab:

«اللهم إني أسألك خيرها وأعوذ بك من شرها»

[Allahummə inni əs'əlukə xayrahə və əuzu bikə min şərrihə] "Allahım! Səndən onun (küləyin) xeyrini diləyirəm və onun şərindən Sənə sığınırám!". Hədisi Əbu Davud və İbn Məca rəvayət etmişdir.

Sual 40: Gök guruldayarkən edilən dua hansıdır?

Cavab:

«سبحان الذي يسبح الرعد بحمده والملائكة من خيفته»

[Subhənə-l-ləzi yusəbbihu-r-r'adu bi-həmdihi va-l-mələikətu min xiyfətihi] "Gök gurultusunun həmd edərək, mələklərin isə qorxusundan şəninə təriflər dediyi (Allah) pak və müqəddəsdir!". Hədisi İmam Malik "Muvatta" kitabında rəvayət etmişdir.

Sual 41: Müsibətə düşər olmuş kimsəni görərkən edilən dua hansıdır?

Cavab:

«الحمد لله الذي عافاني مما ابتلاك به، وفضلي على كثيراً من خلق تفضيلاً»

[Əlhəmdü lilləhi-ləzi afəni mim-məbtələkə bihi və fəddaləni alə kəsiran mimmən xaləqa təfdiləə] "Sənə üz vermiş müsibətdən məni qoruyan və məni yaratdıqlarının çoxundan

fəzilətli edərək üstün tutan Allaha həmd olsun!". Hədisi Tirmizi rəvayət etmişdir.

Sual 42: Özünün göz dəyməsi ilə bir kimsəyə zərər toxunmasından qorxan kimsə hansı duanı oxumalıdır?

Cavab: Özünün göz dəyməsi ilə bir kimsəyə zərər toxunmasından qorxan kimsə: maşallah, bərəkallah, Allah bərəkətli etsin kimi dua oxumalıdır. Cünki Peygəmbər -sallallahu aleyhi və səlləm- demişdir: "Sizdən biriniz qardaşında, özündə yaxud malında xoşuna gəldiyi bir şey gördüyü zaman onun mübarəkli olması üçün dua etsin (maşallah, Bərəkallah kimi sözlər söyləsin). Cünki göz dəyməsi haqqdır". Hədisi İmam Əhməd, İbn Məcə və başqları rəvayət etmişdir.

Sual 43: Peygəmbərə -sallallahu aleyhi və səlləm- necə salavat oxuyursan?

Cavab: Peygəmbərə -sallallahu aleyhi və səlləm- salavat aşağıdakı kimi oxuyuram:

«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَحِيدٌ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَحِيدٌ»

[Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmi-dun məcid. Allahummə bərik alə Muhəm-mədin va alə əəli Muhəmməd, kəmə bəraktə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid] "Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyirdua ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Müxtəlif məsələlər bölümü:

Sual 1: Beş təklifi hökm hansılardır?

Cavab: Beş təklifi hökm aşağıdakılardır:

- 1- Vacib.
- 2- Müstəhəb.
- 3- Haram.
- 4- Məkruh.
- 5- Mübah.

Sual 2: Beş təklifi hökmü şərh et?

Cavab:

1- Vacib. Buna misal: Beş vaxt namaz, ramazan orucu, valideyinlərə yaxşılıq etmək.

- Vacibin hökmü. Vacibi edən kimsə savab, tərk edən kimsə isə günah qazanır.

2- Müstəhəb. Buna misal: Fərz namazlardan əvvəl və sonra qılınan ratibə olan sünnət namazları, gecə namazları, yemək yedizdirmək və salam vermək. Bunlara həm sünnə, həm də məndub deyirlər.

- Müstəhəbin hökmü. Müstəhəbi edən kimsə savab qazanır, tərk edən kimsə isə günah qazanmır.

Mühüm qeyd:

Müsəlman bir kimsə şəri əhkamlardan hər hansı bir əməlin sünnə və ya müstəhəb olduğunu eşitdikdə, bu zaman o, Peyğəmbərə -sallallahu aleyhi və səlləm- tabe olaraq o əməli etməyə tələsməlidir.

3- Haram. Buna misal: Spirtli içki içmək, valideyinlərin üzünə ağ olmaq və qohumluq əlqələrini kəsmək.

- Haramın hökmü. Haramı tərk edən kimsə savab, edən kimsə isə günah qazanır.

4- Məkruh. Buna misal: Sol əl ilə almaq-vermək və namazda paltarı qatlamaq.

- Məkruhu hökmü: Məkruhu tərk edən kimsə savab qazanır, məkruhu edən kimsə isə günah qazanmır.

5- Mübah. Buna misal: Alma yemək, çay içmək. Bunlara həm caiz, həm də halal deyirlər.

- Mübahın hökmü: Mübahı edən də, etməyən də, savab qazanmır.

Sual 3: Alış-verişin və müamilələrin hökmü nədir?

Cavab: Uca Allahın bəzi haram etdiyi alış-veriş və müamilələr müstəsna olmaqla, hər bir alış-verişin və müamilələrin əslİ halaldır.

Uca Allah buyurur:

﴿وَأَعْلَمُ اللَّهُ أَلْبَيْعَ وَحْمَ الْرِّبَوْ﴾ [البقرة ٢٧٥]

﴿Allah alış-verisi halal, sələmçiliyi isə haram etmişdir﴾. (Bəqərə surəsi, ayə: 275).

Sual 4: Bəzi haram olan alış-verişlərin və müamilələrin növlərini zikr et.

Cavab:

1- Aldatmaq. Bura həmçinin müştəridən malın eyibini gizlətmək də daxildir.

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm- bazarda bir buğda yiğiminin yanından keçərkən əlini o buğda yiğiminin içini saldı. Peyğəmbərin - sallallahu aleyhi və səlləm- barmaqları yaş olduqda: "Ey buğda sahibi bu nədir?" - deyə soruşdu. Buğda sahibi də: "Ey Allahın Rəsulu yaşışa görə islanmışdır"- deyə cavab verdi. Peyğəmbər -

sallallahu aleyhi və səlləm- ona: "İslanmış buğdanı insanların aldanmaması üçün üstə qoya bilməzdinmi? Bizi aldatan bizdən deyildir"- dedi. Bu hədisi Müslim rəvayət etmişdir.

2- Sələm (faiz) almaq. Bura həmçinin bir insandan min dinar borc alıb, iki min dinar qaytarmaq da daxildir.

Qaytardıqda artıq verilən pul, haram olunan sələmdir.

Uca Allah buyurur:

﴿وَأَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَمَ الْبَيْعَ﴾ [البقرة ٢٧٥]

﴿Allah alış-verisi halal, sələmciliyi isə haram etmişdir﴾. (Bəqərə surəsi, ayə: 275).

3- Aldanmaq və cəhalət. Bura, qoyunun sağılmamış südünü satmaq, ovlanmamış, suda üzən balığı satmaqdə daxildir.

Peyğəmbərin -sallallahu aleyhi və səlləm- "Əldə olmayan mali satmağı qadağan etmişdir". Hədisi Müslim rəvayət etmişdir.

Sual 5: Allahın sənə bəxş etdiyi bəzi nemətlərini zikr et.

Cavab: 1- İslam neməti və sənin küfr əhlindən olmamağın.

2- Sünnat neməti və sənin bidət əhlindən olmamağın.

3- Eşitmək, görmək, gəzmək və s. bu kimi, sağlam səhhət və can sağlığı neməti.

4- Yemək, içmək və libas neməti.

Uca Allahın üzərimizdə olan nemətləri çoxdur və bu nemətlərin saydıqca qurtarmaz.

Uca Allah buyurur:

﴿وَإِن تَعْدُوا نِعْمَةَ اللَّهِ لَا تُخْصُوهَا إِنَّ اللَّهَ لَغَفُورٌ رَّحِيمٌ﴾ [آل عمران ١٦]

﴿Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsınız. Həqiqətən, Allah Başışlayandır, Rəhmliidir.﴾ (Nəhl surəsi, ayə: 18).

Sual 6: Bizə bəxş edilən nemətlərə görə üzərimizə vacib olan nədir və bu nemətlərə görə Uca Allaha necə şükür etməliyik?

Cavab: Bizə bəxş edilən nemətlərə görə üzərimizə vacib olan, dil ilə yalnız Uca Allaha həmd-sənalar və şükür etmək və bu nemətləri Uca Allaha asılıklırdə deyil, əksinə, Onun sevib razı qaldığı yerlərə sərf etməkdir.

Sual 7: Müsəlmanların bayramları hansılardır?

Cavab: Müsəlmanların iki bayramı vardır. Bunlar: Ramazan bayramı və Qurban bayramıdır.

Ənəs bin Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm- Mədinəyə gəldikdə Mədinə əhlinin əylənib oynadıqları iki günləri vardı. Peyğəmbər -sallallahu aleyhi və səlləm-: "Bu nə iki gündür?" deyə soruşdu. Onlar: Biz cahiliyyə dövründə bu iki gündə əylənirdik dedilər. Bunun üzərinə Peyğəmbər -sallallahu aleyhi və səlləm-: "Şüphəsiz ki, Allah sizə bu iki günün yerinə daha xeyirlisini, Qurban ve Fitr günlərini (Qurban və Ramazan Bayramlarını) verdi" buyurdu. Hədisi Əbu Davud rəvayət etmişdir.

Bu iki bayramdan başqa olan bayramlar bidət bayramlardır.

Sual 8: Ayların ən fəzilətlisi hansıdır?

Cavab: Ramazan ayı.

Sual 9: Günlərin ən fəzilətlisi hansıdır?

Cavab: Cümə günü.

Sual 10: İlin ən fəzilətli günü hansıdır?

Cavab: Arafa günü.

Sual 11: İlin ən fəzilətli gecəsi hansıdır?

Cavab: Qədir gecəsi.

Sual 12: Əcnəbi qadınla rastlaşdıqda vacib olan nədir?

Cavab: Əcnəbi qadınla rastlaşdıqda vacib olan, gözü qadına baxmaqdan qorumaqdır. Bu barədə Uca Allah belə buyurur:

﴿قُلِ لِلّٰمُؤْمِنِينَ يَعْصُو مِنْ أَبْصَرِهِمْ﴾ [النور ٣٥]

﴿Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər﴾. (Nur surəsi, ayə: 30).

Sual 13: İnsanın düşmənləri kimlərdir?

Cavab: 1- Pislikləri əmr edən nəfs. Bu, insanın, Uca Allaha ası olmaqda nəfsinin istəklərinə və öz havasına tabe olduqda baş verir. Uca Allah bu barədə belə buyurur:

﴿وَمَا أُبَرِّئُ نَفْسِي إِنَّ الْفَقْسَ لَأَمَّا رَجَمَ رَبِّيَ إِنَّ رَبِّيَ غَفُورٌ رَّحِيمٌ﴾ [Yusuf ٤٥]

﴿Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir﴾. (Yusuf surəsi, ayə: 53).

2- Şeytan - Adəm övladının düşmənidir. Onun məqsədi insanı azdırmaq, şər işlərdə ona vəsvəsə vermək və onu Cəhənnəmə salmaqdır. Uca Allah bu barədə belə buyurur:

﴿يَأَيُّهَا النَّاسُ كُلُّوا مِنَ الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَنَاهُو عَنْ حُطُوتِ الْشَّيْطَانِ إِنَّهُ دُكْمَ عَدُوٌّ﴾

[١٧] مُبِينٌ [البقرة]

﴿Şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir﴾. (Bəqərə surəsi, ayə: 168)

3- Pis yoldaşlar: O kəslərdir ki, insanı şər əməllərə təhrik edir və xeyir əməllərə mane olur. Uca Allah buyurur:

﴿الْأَخْلَاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ﴾ [الزخرف ٦٧]

﴿O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər﴾. (Zuxruf surəsi, ayə: 67).

Sual 14: Tövbə nədir?

Cavab: Tövbə, Uca Allaha qarşı asilik etməkdən əl çəkib, Uca Allahın itaətinə qayıtmaqdır. Uca Allah buyurur:

﴿وَإِنِّي لَغَافِرٌ لِمَنْ تَابَ وَعَامَنَ وَعَمِلَ صَالِحًا مِّمَّا أَهْتَدَى﴾ [طه]

﴿Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram﴾. (Taha surəsi, ayə: 82).

Sual 15: Düzgün tövbənin şərtləri hansılardır?

Cavab: 1- Günahı tərk etmək.

2- Etdiklərinə peşman olmaq.

3- Gələcəkdə bir daha həmin günaha qayıtmayacağına qətiyyətlə əzm etmək.

4- Haqq sahiblərinin və zülm etdiyi kimsələrin haqqlarını qaytarmaq.

Uca Allah buyurur:

﴿وَالَّذِينَ إِذَا فَعَلُوا فَحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَأَسْتَغْفِرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ

﴿إِلَّا اللَّهُ وَلَمْ يَصُرُّوا عَلَىٰ مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ﴾ [آل عمران]

﴿O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanması diləyərlər, – günahları Allahanın başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər﴾. (Ali-İmran surəsi, ayə: 135).

Sual 16: Peyğəmbərə -sallallahu aleyhi və səlləm- salavat gətirmək sözünün mənası nədir?

Cavab: Peyğəmbərə -sallallahu aleyhi və səlləm- salavat gətirmək sözünün mənası, sənin, Uca Allaha, Peyğəmbəri - sallallahu aleyhi və səlləm- mələklər yanında öyüb tərifləməsi üçün dua etməyindir.

Sual 17: «سبحان الله» [Sübhənallah] sözünün mənası nədir?

Cavab: «سبحان الله» [Sübhənallah] sözünün mənası, Uca Allahın bütün naqislik və ayıb sifətlərdən uzaq və uca olmasınaidir.

Sual 18: «الحمد لله» [Əlhəmdulləh] sözünün mənası nədir?

Cavab: «الحمد لله» [Əlhəmdulləh] sözünün mənası, Uca Allaha həmd-sənalar etmək və Onu bütün kamillik sifətləri ilə vəsf etməkdir.

Sual 19: «الله أكبر» [Allahu Əkbər] sözünün mənası nədir?

Cavab: «الله أكبر» [Allahu Əkbər] sözünün mənası, Uca Allahın hər bir şeydən böyük olduğu, Onun hər bir şeydən əzəmətli və hər bir şeydən izzətli olduğu deməkdir.

Sual 20: «لا حُوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ» [Lə haulə va lə quvvatə illə billəh] sözünün mənası nədir?

Cavab: «لا حُوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ» [Lə havlə va lə quvvatə illə billəh] sözünün mənası: qul, Allahın güc və qüvvəti olmadan, özünü bir haldan başqa bir hala əsla dəyişə bilməz.

Sual 21: «أَسْتَغْفِرُ اللَّهَ» [Əstəğfirullah] sözünün mənası, nədir?

Cavab: «أَسْتَغْفِرُ اللَّهَ» [Əstəğfirullah] sözünün mənası: Qulun, Uca Rəbbindən onun günahlarının silinməsini və Ondan eyiblərinin üstünü örtməsini diləməsidir.

Xatimə

Sonda:

Gənc nəsilin düzgün söz, əməl və etiqad üzərində böyüməsi üçün valideyinlər bu sualları övladlarına təkrar-təkrar izah etməlidir. Çünkü gənc nəsilin sağlam etiqad üzərində böyüməsi, onları yemək, içmək və geyimlə təmin etməkdən daha önəmlidir. Uca Allah belə buyurur:

﴿يَأَيُّهَا الَّذِينَ إِمَّا تُؤْمِنُوا قَوْنَا أَنفُسَكُمْ وَآهْلِيَّكُمْ نَارًا وَقُوْدُهَا أَنَّثَاسٌ وَأَنْجِارَةٌ عَلَيْهَا مَلَّيْكَةٌ﴾

﴿غَلَظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمْرَهُ وَيَتَعَلَّمُونَ مَا يُؤْمِنُونَ﴾ [التحريم ⑤]

﴿Ey iman gətirənlər! Özünüüz və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) ası olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır﴾. (Təhrim surəsi, ayə: 6).

Həmcinin Allahın Elçisi -sallallahu aleyhi və səlləm- buyurur: "Kişi öz ailəsinin hamisidir və o, himayəsində olanlara cavabdehdir. Qadın ərinin evində himayəcidir və o, himayəsində olanlara cavabdehdir".

Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Allahın salavat və salamı seyyidimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!

Mündəricat

Müsəlman uşaqların bilməsi vacib olan məsələlər	3
Müqəddimə	4
Əqidə bölümü	6
Sual 1: Rəbbin kimdir?	6
Sual 2: Dinin nədir?	6
Sual 3: Peyğəmbərin kimdir?.....	6
Sual 4: Tövhid kəlməsini zikr et. Bu kəlmənin mənası nədir?	6
Sual 5: İzzət və Cəlal sahibi Olan Allah haradadır?.....	7
Sual 6: "Muhəmməd Allahın elçisidir" şəhadətinin mənası nədir?.....	7
Sual 7: Uca Allah bizi nə üçün yaratmışdır?	8
Sual 8: İbadət nədir?	8
Sual 9: Bizə ən vacib olan nədir?	8
Sual 10: Tövhidin növləri hansılardır?	9
Sual 11: Ən böyük günah hansıdır?	9
Sual 12: Allaha şərik qoşmağın (şirkin) nə olduğunu və onun növlərini zikr et.	9
Sual 13: Qeybi Uca Allahdan başqa kimsə bilirmi?	10
Sual 14: İmanın rükunlarını sadala	10
Sual 15: İmanın rükunlarını şərh et?.....	11

Sual 16: Quranın tərifi nədir?	14
Sual 17: Sünnet nədir?	14
Sual 18: Bidət nədir və onu qəbul etməliyikmi?	15
Sual 19: Əl-Vələ vəl-bəra (dostluq və düşmənçilik) əqidəsini zikr et.	15
Sual 20: Uca Allah İslamdan başqa bir din qəbul edirmi? ..	16
Sual 21: Küfr, həm söz, həm əməl, həm də ki, etiqad ilə olur. Buna misal gətir?	16
Sual 22: Nifaq nədir və onun neçə növü vardır?	17
Sual 23: Peygəmbərlərin və elçilərin sonuncusu kimdir? ...	17
Sual 24: Möcüzə nədir?	18
Sual 25: Səhabələr kimlərdir və mən onları sevməliyəmmi?	18
Sual 26: Möminlərin anaları kimlərdir?	18
Sual 27: Peygəmbərin -sallallahu aleyhi və səlləm- əhli beytinin üzərimizdə olan haqqı nədir?	19
Sual 28: Müsəlman əmrlərinin üzərimizdə olan haqları nədir?	19
Sual 29: Möminlərin yurdu haradır?.....	19
Sual 30: Kafirlərin yurdu haradır?.....	19
Sual 31: Qorxu nədir? Ümid nədir? Bunun dəlili nədir?....	20
Sual 32: Uca Allahın bəzi ad və sıfətlərini zikr et.....	20
Sual 33: Bu adları şərh et.....	20

Sual 34: Müsəlman alımlarının üzərimizdə olan haqqalar nələrdir?	21
Sual 35: Uca Allahın övliyaları (dostları) kimlərdir?	21
Sual 36: İman söz və əməldir.....	22
Sual 37: İman artır və azalır.....	22
Sual 38: Ehsan nədir?	22
Sual 39: Əməllər Pak Olan Allah qatında nə vaxt qəbul olunur?	22
Sual 40: Uca Allaha təvəkkül etmək nə deməkdir?	22
Sual 41: Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək vacibliyi nə deməkdir?	23
Sual 42: Əhli Sünnet val-Cəmaat kimlərdir?	23
Fiqh bölümü.....	24
Sual 1: Təharətin (təmizliyin) tərifi nədir?	24
Sual 2: Nəcasət dəyən yer necə təmizlənməlidir?	24
Sual 3: Dəstəmazın fəziləti nədir?	24
Sual 4: Sən necə dəstəmaz alırsan?	25
Sual 5: Dəstəmazın fərzləri hansılardır? Onları sadala.	25
Sual 6: Dəstəmazın sünnetləri hansılardır? Onları sadala..	26
Sual 7: Dəstəmazı pozan amilləri bir-bir say?	27
Sual 8: Təyəmmüm nədir?	27
Sual 9: Təyəmmüm necə edilir?	27
Sual 10: Təyəmmümü pozan amillər hansılardır?	27

Sual 11: Xüf və corab nədir və onların üzərinə məsh edilirmi?	27
Sual 12: Xüflara məsh etməyin hikmətini zikr et.	27
Sual 13: Xüflərə məsh etməyin doğru olma şərtləri hansılardır?	28
Sual 14: Xüflərə necə məsh edilir?	28
Sual 15: Xüflərə məshi pozan amillər hansılardır?	28
Sual 16: Namaz sözünün mənası nədir?	29
Sual 17: Namazın hökmü nədir?	29
Sual 18: Namazı tərk etməyin hökmü nədir?	29
Sual 19: Bir gecə və gündüz ərzində müsəlmana necə vaxt namaz qılmaq fərzdir və hər bir namaz necə rükətdən ibarətdir?	29
Sual 20: Namazın şərtlərini sadala!	29
Sual 21: Namazın rükuunlarını say?	30
Sual 22: Namazın vaciblərini qeyd et.	31
Sual 23: Namazın sünnətləri hansılardır?	32
Sual 24: Namazı batıl edən amilləri sadala!	34
Sual 25: Müsəlman necə namaz qılmalıdır?	34
Sual 26: Salam verib namazı bitirdikdən sonra hansı zikrlər deyirsən?	41
Sual 27: Ratibə sünnət hesab edilən namazlar hansılardır və bu namazları qılanlar üçün hansı fəzilət vardır?	42
Sual 28: Həftə günləri içərisində ən fəzilətli gün hansıdır?	43

Sual 29: Cümə namazının hökmü nədir?	43
Sual 30: Cümə namazı necə rükətdən ibarətdir?	43
Sual 31: Cümə namazını buraxmaq caizdirmi?	44
Sual 32: Cümə gününün sünnətlərini qeyd et.....	44
Sual 33: Camaat namazının fəzilətini zikr et.....	44
Sual 34: Namazda "xuşu" nə deməkdir?.....	44
Sual 35: Zəkatın tərifi nədir?	45
Sual 36: Müstəhəb sədəqə nədir?	45
Sual 37: Orucun tərifi nədir?	45
Sual 38: Ramazan ayının orucunun fəzilətini qeyd et.	46
Sual 39: Ramazan orucundan savayı nafilə oruc tutmağın fəzilətini zikr et.....	46
Sual 40: Orucu pozan bəzi amilləri zikr et.....	46
Sual 41: Orucun sünnətləri hansılardır?	47
Sual 42: Həccin tərifi nədir?	47
Sual 43: Həccin ərkanlarını say?	47
Sual 44: Həccin fəziləti nədir?	47
Sual 45: Ümrənin tərifi nədir?	48
Sual 46: Ümrənin ərkanlarını say?	48
Sual 47: Allah yolunda cihad nədir?.....	48
Peygəmbərin -sallallahu aleyhi və səlləm- həyatı bölümü.	49
Sual 1: Peygəmbərimiz Muhəmmədin -sallallahu aleyhi və səlləm- nəsəbi nədir?	49

Sual 2: Anasının adı nədir?	49
Sual 3: Atası nə zaman vəfat etmişdir?.....	49
Sual 4: Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm- nə zaman dünyaya gəlmişdir?	49
Sual 5: Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm- hansı şəhərdə dünyaya gəlmişdir?	49
Sual 6: Anasından savayı süd anaları və ona dəyəlik edən qadınlar kimlərdir?.....	49
Sual 7: Anası nə zaman vəfat etmişdir?	50
Sual 8: Babası Abdulmuttalib vəfat etdikdəkən sonra onu kim himayə etmişdir?	50
Sual 9: Əmisi ilə birgə Şama nə zaman səfər etmişdir?.....	50
Sual 10: İkinci səfəri nə zaman olmuşdur?.....	50
Sual 11: Qureyş qəbiləsi Kəbəni nə zaman yenidən inşa etmişdir?.....	50
Sual 12: Neçə yaşında olarkən ona peyğəmbərlik verilmişdir və o, kimlərə peyğəmbər göndərilmişdir?	51
Sual 13: İlk vəhy necə nazil olmuşdur?	51
Sual 14: Ona vəhy nazil edilməzdən öncə halı necə idi və ilk dəfə ona vəhy nə zaman nazil edilmişdir?	51
Sual 15: Qurandan ən birinci hansı ayələr nazil edilmişdir?51	
Sual 16: Onun risaləsinə ilk öncə kim iman gətirmişdir?....	51
Sual 17: İslama dəvət necə aparılırdı?	52

Sual 18: Peygəmbərimiz -sallallahu aleyhi və səlləm- və Ona iman gətirənlər İslama açıq-aşkar dəvət etdikdən sonra hansı müsibətlərlə məruz qalmışdır?	52
Sual 19: Peygəmbərliyin onuncu ilində kim vəfat etmişdir?	52
Sual 20: İsra və Merac nə vaxt olmuşdur?	52
Sual 21: Peygəmbərimiz -sallallahu aleyhi və səlləm- Məkkə xaricindən olan insanları İslama necə dəvət edərdi?	53
Sual 22: Peygəmbər -sallallahu aleyhi və səlləm- Məkkədə necə il İslam dəvət etdi?.....	53
Sual 23: Peygəmbər -sallallahu aleyhi və səlləm- hara hicrət etmişdir?.....	53
Sual 24: Peygəmbər -sallallahu aleyhi və səlləm- Mədinədə necə il qalmışdır?	53
Sual 25: Mədinədə olduğu müddət ərzində ona İslam şəriətindən hansı hökmələr fərz edildi?	53
Sual 26: Peygəmbərin -sallallahu aleyhi və səlləm- ən mühüm döyüşləri hansılardır?.....	53
Sual 27: Qurandan ən son hansı ayə nazil edilmişdir?	54
Sual 28: Peygəmbərimiz -sallallahu aleyhi və səlləm- nə vaxt vəfat etmişdir və o zaman necə yaşı var idi?	54
Sual 29: Peygəmbərin -sallallahu aleyhi və səlləm- xanımlarının adlarını zikr et.....	54
Sual 31: Peygəmbərin -sallallahu aleyhi və səlləm- bəzi yaradılış vəsflərini qeyd et.....	55

Sual 32: Peyğəmbər -sallallahu aleyhi və səlləm- ümmətini nəyin üzərində tərk edib getmişdir?.....	55
Təfsir bölümü.....	56
Sual 1: Fatihə surəsini oxu və onu təfsir et?	56
Sual 2: Zəlzələ surəsini oxu və onu təfsir et?	58
Sual 3: Adiyat surəsini oxu və onu təfsir et?	60
Sual 4: Qariə surəsini oxu və onu təfsir et?	62
Sual 5: Təkasur surəsini oxu və onu təfsir et?.....	65
Sual 6: Asr surəsini oxu və onu təfsir et?	67
Sual 7: Huməzə surəsini oxu və onu təfsir et?	68
Sual 8: Fil surəsini oxu və onu təfsir et?	70
Sual 9: Qureyş surəsini oxu və onu təfsir et?.....	72
Sual 10: Məun surəsini oxu və onu təfsir et?.....	73
Sual 11: Kövsər surəsini oxu və onu təfsir et?	75
Sual 12: Kəfirun surəsini oxu və onu təfsir et?.....	76
Sual 13: Nəsr surəsini oxu və onu təfsir et?.....	77
Sual 14: Məsəd surəsini oxu və onu təfsir et?	78
Sual 15: İxləs surəsini oxu və onu təfsir et?	80
Sual 16: Fələq surəsini oxu və onu təfsir et?	81
Sual 17: Nəs surəsini oxu və onu təfsir et?	82
Hədis bölümü.....	84

Sual 1: «Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.	84
Sual 2: «Kim bizim bu işimizdə (dininizdə) olmayan bir yenilik edərsə ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.	84
Sual 3: «Bir gün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzurunda oturmuşduq ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.	85
Sual 4: «Möminlərin ən kamil iman sahib olan ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.	87
Sual 5: «Kim Allahdan başqasına and içərsə ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.	87
Sual 6: «Sizdən biri məni çox sevmədikcə, iman gətirmiş olmaz ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.	87
Sual 7: «Sizdən biri qardaşı üçün istəmədikcə iman etmiş olmaz ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.	88
Sual 8: «Nəfsim əlində Olana and olsun ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.	88
Sual 9: «Lə həulə və lə quvvətə illə billəh ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.	89
Sual 10: «Agah olun! İnsan bədəndə bir ət parçası var ki, ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.	89

Sual 11: «Kimin dünyada sonuncu kəlməsi Lə iləhə illəllah olarsa ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.	90
Sual 12: «Mömin tənə etməz, lənət etməz ...» hədisini tamamlı və bu hədisin bəzi faydalarını zikr et.	90
Sual 13: «İnsanın İslamının gözəlliyyindəndir ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.	90
Sual 14: «Kim Allahın kitabından bir hərf oxuyarsa ...» hədisini tamamlı və bu hədisdən bəzi faydaları zikr et.	91
İslam ədəbləri bölümü	92
Uca Allaha qarşı olan ədəb:	92
Sual 1: Uca Allaha qarşı olan ədəb necə olur?	92
Peyğəmbərə -sallallahu aleyhi və səlləm- qarşı olan ədəb:	92
Sual 2: Peyğəmbərə -sallallahu aleyhi və səlləm- qarşı olan ədəb necə olur?	92
Sual 3: Valideyinlər qarşı olan ədəb necə olur?	92
1- Asilik olmayan işlərdə valideyinlərə itaət etməklə.	92
Qohumluq əlaqələrinin ədəbləri:	93
Sual 4: Qohumluq əlaqələrini necə birləşdirim?	93
Uca Allah üçün olan qardaşlığın ədəbləri:	93
Sual 5: Qardaşlarım və dostlarımı necə olmalıdır?	93
Qonşuluq ədəbləri:	94
Sual 6: Qonşuluq ədəbləri hansılardır?	94
Qonaqlıq ədəbləri:	95

Sual 7: Qonaqlıq və qonaq ədəbləri hansılardır?	95
Xəstə ədəbləri:	95
Xəstə və xəstələri ziyarət etmə ədəblərini zikr et:	95
Elm öyrənməyin ədəbləri:	96
Sual 9: Elm öyrənmək ədəblərini zikr et.	96
Məclis ədəbləri:	96
Sual 10: Məclis ədəbləri hansılardır?.....	96
Yatmaq ədəbləri:.....	97
Sual 11: Yatmaq ədəblərini zikr et.....	97
Yemək ədəbləri:	98
Sual 12: Yemək ədəbləri hansılardır?	98
Geyim ədəbləri:.....	99
Sual 13: Geyim ədəblərini say?.....	99
Minik ədəbləri:.....	99
Sual 14: Minik ədəblərini zikr et.	99
Yolun ədəbləri:.....	99
Sual 15: Yolun ədəblərini zikr et.	99
Evə daxil olma və evdən çıxma ədəbləri:.....	100
Sual 16: Evə daxil olma və evdən çıxma ədəblərini zikr et.	100
Ayaqyolu ədəbləri:	100
Ayaqyolu ədəblərini zikr et.....	100
Məscid ədəbləri:	101

Sual 18: Məscid ədəblərini zikr et.....	101
Salam ədəbləri:	102
Sual 19: Salam ədəblərini zikr et	102
İcazə alma ədəbləri:	102
Sual 20: İcazə alma ədəblərini zikr et.	102
Heyvanla mülayim davranışın ədəbləri:	103
Heyvanla mülayim davranışın ədəblərini zikr et.....	103
İdman ədəbləri:.....	103
Sual 22: İdman ədəblərini zikr et.....	103
Zarafat ədəbləri:	103
Sual 23: Bəzi zarafat ədəblərini zikr et.....	103
Asqırmaq ədəbləri:.....	104
Sual 24: Asqırmaq ədəblərini zikr et.....	104
Əsnəmək ədəbləri:.....	104
Sual 25: Əsnəmək ədəbləri hansılardır?	104
Qurani-Kərim oxumaq ədəbləri:.....	104
Sual 26: Tilavət ədəblərini zikr et.	104
Əxlaq bölümü.....	105
Sual 1: Gözəl əxlaqın fəzilətini zikr et.	105
Sual 2: Biz özümüzü nə üçün İslam əxlaqı ilə tərbiyə etməliyik?	105
Sual 3: Biz əxlaqı haradan öyrənməliyik?.....	105
Sual 4: Ehsan əxlaqı nədir və onun növləri hansılardır?...	105

Sual 5: Ehsanın ziddi nədir?	106
Sual 6: Əmanətin növləri hansılardır və bunu misal çəkərək izah et?	106
Sual 7: Əmanətin ziddi nədir?	107
Sual 8: Sadiq olmağın əxlaqı nədir?	107
Sual 9: Sadiqliyin ziddi nədir?	108
Sual 10: Səbrin növləri hansılardır?	108
Sual 11: Səbrin ziddi nədir?	109
Sual 12: Yardımlaşmağın əxlaqını zikr et.	109
Sual 13: Həyanın növləri hansılardır?	110
Sual 14: Mərhəmətin növlərini zikr et.	111
Sual 15: Sevginin növləri hansılardır?	111
Sual 16: Təbəssümün tərifi nədir?	112
Sual 17: Həsəd nədir?.....	113
Sual 18: İstehza nədir?	113
Sual 19: Təvazökarlığın tərifi nədir?	114
Sual 20: Haram olan təkəbbürlüğün növləri hansılardır?. 114	
Sual 21: Haram olan aldatmanın bəzi növlərini zikr et....	115
Sual 22: Qeybət nədir?	115
Sual 23: Nəmmamlıq nədir?	116
Sual 24: Tənbəllik nədir?	116
Sual 25: Qəzəbin növlərini zikr et.	117
Sual 26: Cəsusluq etmək nədir?	117

Sual 27: İsrafçılıq, xəsislik və səxavət nədir?	118
Sual 28: Qorxaqlıq və şücaət nədir?	118
Sual 29: Bəzi haram olan sözləri zikr et.	118
Sual 30: Müsəlmana gözəl əxlaqa sahib olmağa yardım edən bəzi səbəbləri zikr et.	119
Dualar və zikrlər bölümü	120
Sual 1: Zikrin fəziləti nədir?	120
Sual 2: Zikrin bəzi faydalarını söylə?	120
Sual 3: Ən əfzəl zikr hansıdır?.....	120
Sual 4: Yuxudan oyanarkən nə deyirsən?	120
Sual 5: Paltarını geyinərkən nə deyirsən?	120
Sual 6: Paltarı çıxartdığını zaman nə deyirsən?	121
Sual 7: Təzə paltar geyinərkən edilən dua hansıdır?.....	121
Sual 8: Təzə paltar geyinən üçün edilən dua hansıdır?	121
Sual 9: Ayaqyoluna girərkən edilən dua hansıdır?	121
Sual 10: Ayaqyolundan çıxarkən edilən dua hansıdır?.....	122
Sual 11: Dəstəmazdan öncə nə deyirsən?	122
Sual 12: Dəstəmazdan sonra edilən zikr hansıdır?.....	122
Sual 13: Evdən çıxarkən edilən zikr hansıdır?	122
Sual 14: Evə daxil olarkən edilən zikr hansıdır?	122
Sual 15: Məscidə daxil olarkən edilən dua hansıdır?	123
Sual 16: Məsciddən çıxarkən edilən duanı zikr et.	123
Sual 17: Azan səsini eşitdikdə nə deyirsən?.....	123

Sual 18: Azan bitdikdən sonra nə deyirsən?	123
Sual 19: Səhər və axşam zikrlərdən hansılarını edirsən?..	124
Sual 20: Yatmadan öncə nə deyirsən?	126
Sual 21: Yeməkdən əvvəl nə deyirsən?	126
Sual 22: Yeməkdən sonra hansı duanı edirsən?.....	127
Sual 23: Qonağın ona yemək verən üçün etdiyi dua hansıdır?	127
Sual 24: İnsan asqırduğu zaman nə deməlidir?.....	127
Sual 25: Məclisdən qalxdıqda və ya məclis sona çatdıqda edilən "Məclisin kəffarəsi" duası hansıdır?.....	127
Sual 26: Minik vasitəsinə minərkən edilən dua hansıdır? 128	
Sual 27: Səfər duasını zikr et.	128
Sual 28: Vidalaşdıqda müsafirin sakinlər üçün etdiyi dua hansıdır?	129
Sual 29: Vidalaşdıqda sakinlərin müsafir üçün etdiyi dua hansıdır?	130
Sual 30: Bazara girərkən edilən dua hansıdır?	130
Sual 31: Qəzəbləndikdə deyilən duanı zikr et.	130
Sual 32: Sənə yaxşılıq edən şəxsə necə dua edirsən?	130
Sual 33: Minik vasitəsi büdrədikdə edilən dua hansıdır? .	131
Sual 34: Sevindirici hal ilə rastlaştıqda nə deyirsən?.....	131
Sual 35: Xoşagəlməyən hadisə ilə rastlaştıqda nə deyirsən?	131

Sual 36: Salam vermək və salam qaytarmaq qaydası necədir?	131
Sual 37: Yağış yağarkən edilən dua hansıdır?	131
Sual 38: Yağış yağıdılqdan sonra edilən dua hansıdır?.....	132
Sual 39: Külək əsərkən edilən dua zikr et.	132
Sual 40: Götür guruldayarkən edilən dua hansıdır?.....	132
Sual 41: Müsibətə düşər olmuş kimsəni görərkən edilən dua hansıdır?	132
Sual 42: Özünün göz dəyməsi ilə bir kimsəyə zərər toxunmasından qorxan kimsə hansı duanı oxumalıdır?... ..	133
Sual 43: Peygəmbərə -sallallahu aleyhi və səlləm- necə salavat oxuyursan?.....	133
Müxtəlif məsələlər bölümü:.....	134
Sual 1: Beş təklifi hökm hansılardır?.....	134
Sual 2: Beş təklifi hökmü şərh et?	134
Sual 3: Alış-verişin və müamilələrin hökmü nədir?	135
Sual 4: Bəzi haram olan alış-verişlərin və müamilələrin növlərini zikr et.	135
Sual 5: Allahın sənə bəxş etdiyi bəzi nemətlərini zikr et. .	136
Sual 6: Bizə bəxş edilən nemətlərə görə üzərimizə vacib olan nədir və bu nemətlərə görə Uca Allaha necə şükür etməliyik?	137
Sual 7: Müsəlmanların bayramları hansılardır?	137
Sual 8: Ayların ən fəzilətlisi hansıdır?	137

Sual 9: Günlərin ən fəzilətlisi hansıdır?	137
Sual 10: İlin ən fəzilətli günü hansıdır?	137
Sual 11: İlin ən fəzilətli gecəsi hansıdır?	137
Sual 12: Əcnəbi qadınla rastlaşdıqda vacib olan nədir?	138
Sual 13: İnsanın düşmənləri kimlərdir?	138
Sual 14: Tövbə nədir?	139
Sual 15: Düzgün tövbənin şərtləri hansılardır?	139
Sual 16: Peyğəmbərə -sallallahu aleyhi və səlləm- salavat gətirmək sözünün mənası nədir?	139
Sual 17: «سبحان الله» [Sübhənallah] sözünün mənası nədir?	140
Sual 18: «الحمد لله» [Əlhəmdulilləh] sözünün mənası nədir?	140
Sual 19: «الله أكْبَر» [Allahu Əkbər] sözünün mənası nədir?	140
Sual 20: «لَا حُوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ» [Lə haulə va lə quvvatə illə billəh] sözünün mənası nədir?	140
Sual 21: «أَسْتَغْفِرُ اللَّهَ» [Əstəğfirullah] sözünün mənası, nədir?	140
Xatimə.....	141
Mündəricat	142

Get to know more about Islam

in more than
100 languages



موسوعة الأحاديث البربرية
HadeethEnc.com



Accurate translations of
Prophetic Hadiths and their
explanations in more than
(60) languages.



بيان الإسلام
byenah.com



Selected materials to
introduce and teach
Islam in more than
(120) languages.



موسوعة القرآن الكريم
QuranEnc.com



Accurate translations
of the meanings of the
Quran in more than
(75) languages.



موسوعات وخدمات إسلامية باللغات
s.islamenc.com



For more websites
in world languages
(s.islamcontent.com)



مكتبة المحتوى الإسلامي العالمي
islamcontent.com



Various and comprehensive
Islamic materials in more
than (125) languages.



ما لا يسع أطفال المسلمين به
kids.islamenc.com



Questions and answers for
Muslim children and public in
more than (40) languages.

جمعية خدمة المحتوى
الإسلامي باللغات



جمعية الدعوة
وتوعية الحاليات بالربوة





978-603-8412-52-7



Az215